

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	23.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L2188; İstehsal tarixi: 07.07.2022; Son istifadə tarixi: 07.01.2025) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	29.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L2181; İstehsal tarixi: 30.06.2022; Son istifadə tarixi: 30.06.2025) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	29.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L2182; İstehsal tarixi: 01.07.2022; Son istifadə tarixi: 01.01.2025) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	23.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L2180; İstehsal tarixi: 29.06.2022; Son istifadə tarixi: 29.12.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	29.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L2189; İstehsal tarixi: 08.07.2022; Son istifadə tarixi: 08.01.2025) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ademax	Kapsul	6x10	L-ornithine-L-aspartate - 120 mg, Glutathione - 120 mg, Soy lecithin - 120 mg, Ademetionine - 100 mg, Phosphatidylcholine - 100 mg, Cynara cardunculus leaf extract - 50 mg, Silybum marianum fruit extract - 50 mg	Amaranth seed powder, Oligofructose	Saşera-Med MMC	Rusiya	13.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ademax (kapsul, №60) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Adersil	Kapsul	3x10	Ademethionine - 100 mg, L-ornithine-L-aspartate - 200 mg, Vitamin E (D-alpha tocopherol acetate) - 60 mg, Choline bitartrate - 100 mg, Silybum marianum fruit extract - 70 mg, Inositol - 100 mg	Microcrystalline cellulose, Sorbitol, Gelatin	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	05.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Adersil (kapsul № 30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Adetolin	Kapsul	3x10	Ademetionin (S-adenosyl-L-methionine) - 300 mg, Silybum marianum seed dry extract - 75 mg, Inositol - 100 mg	Magnesium stearate,Hydroxypropyl methylcellulose (E 464)	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	22.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Adetolin(kapsul, № 30 ml) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Agrippa	toz	1	Garlic (Allium sativum L.) dry extract(standartized by allicin 1%(1,440 mg) and alliin 2 %(2,880 mg)- 144 mg, Vitamin C (as L-ascorbic acid) - 80 mg, Zinc (as Zinc citrate) - 10 mg.	Maltodextrin, Sorbitol, Malic acid, Beetroot powder, Raspberry juice reconstituted from concentrated raspberry juice, Flavours, Black tea dry extract, Silicon dioxide, Sucralose, Steviol glycosides	Polski Lek Sp. z o.o.	Polşa	13.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Agrippa (toz-sağə, 5 g № 14) adlı məhsul immun sistemin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Akvenol	Tablet	2x15	Citrus lemon extract - 0.504g (Hesperidin -0.4032g, Isonaringin - 0.0504g, Eriocitrin - 0.03528g, Diosmin - 0.01512g)	Lactose, Starch, Microcrystalline cellulose, Carboxymethylcellulose, Aerosil, Calsium stearate	Krasata i Zdorovye MMC	Ukrayna	14.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Akvenol (tablet №30) adlı məhsul damar divarlarını möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Alfalizin	Kapsul	2x15	Indole-3-carbinol - 300 mg	Lactose	Cydonia doo	Bosniya və Herseqovina	22.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Alfalizin(kapsul, №30) adlı məhsul qadın sağlamlığını qorumaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Alfaser	Kapsul	3x10	Magnesium oxide - 99.5 mg, Ginkgo biloba leaf extract - 50 mg, Dimethylglycine - 50 mg, Inositol - 50 mg, Phosphatidylcholine - 50 mg, Phosphatidylserine - 20 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 4.8 mg, Vitamin B2 (as Riboflavin 5 - phosphate) - 2 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2 mg, Folic acid - 0.4 mg, Vitamin B12 (Cyanocobalamin) - 9 mcg, GABA - 50 mg	Magnesium stearate / Calcium Stearate, Lactose, Gelatin	Verteks MMC	Ukrayna	23.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Alfaser (kapsul N30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Alpikol	Şərbət	120 ml	Sambucus nigra fruit extract - 4 mg, Yestimun® β-Glucan - 500 mg, Pelargonium sidoides root extract - 300 mg, Zinc sulfate-1-hydrate (Zinc - 25 mg) - 68.75 mg	Invert sugar syrup, Water, Citric acid, Natural flavour type raspberry, Raspberry fruit powder	Dr. Gustav Klein GmbH & Co. KG	Almaniya	31.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Alpikol (şərbət, 120 ml) adlı məhsul immun sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Alqa Petra	Kapsul	1	Polygonum aviculare herb powder – 120 mg, Urtica dioica leaf powder – 110 mg, Fucus vesiculosus thallus powder – 100 mg, Equisetum arvense herb powder – 80 mg, Taraxacum officinale root powder – 50 mg, Laminaria saccharina thallus powder – 40 mg	Starch, Calcium stearate, Lactose, Gelatin	Litoral Universitet İnnovasiya Şirkəti	Rusiya	29.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Alqa Petra (kapsul № 50) adlı məhsul orqanizmdə birləşdirici toxuma fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Alqa Validis	Kapsul	1			Litoral Universitet İnnovasiya Şirkəti	Rusiya	29.09.2022	Xitam verilən müraciətlər	“Okas MMC” tərəfindən 29.08.2022-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Rusiya “Litoral Universitet İnnovasiya Şirkəti” şirkətinin istehsalı olan 2203007A1 seriyalı Alqa Validis (Kapsul№50) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənəlmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ Orta çəkisi: 0.5837 q (0.50q ± 0.05q); tərkibi: 0.4904 q (0.0001665246*) (Uyğun deyil) □ Təsiredici maddələrin dozası qablaşma və tərkibə aid sənəddə fəqli göstərilmişdir. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Amiglobin	Tablet	1	Iron gluconate (19 mg elemental Fe) - 159 mg, Folic acid - 200 mcg, Vitamin C (Ascorbic acid) - 30 mg, Vitamin B12 (Cyanocobalamin) - 2 mcg	Magnesium stearate, Sorbitol	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Amiglobin (tablet №30) adlı məhsul dəmir, fol turşusu və B12 vitamininin əlavə mənbəyi kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
AminoMax 8000	Tablet	1	AminoMax 8000 blend (Whey protein concentrate, Creatine monohydrate, Taurine, Micellar casein, Glutamine, L-leucine, Isoleucine, L-valine, Whey protein hydrolysate) - 8276 mg	Microcrystalline cellulose, Coating (Sodium carboxymethylcellulose, Dextrin, Dextrose, Soy lecithin, Sodium citrate), Hydroxypropyl methylcellulose, Stearic acid, Magnesium stearate, Silicon dioxide	Natural Vitamins Laboratory (for Gaspari Nutrition)	ABŞ	22.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən AminoMax 8000 (Tablet, №325) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Andron-L	Kapsul	6x10	L-Arginine - 500 mg, L-Carnitine - 150 mg, Coenzym Q10 - 30 mg, L-Glutathione - 70 mg, Vitamin E (DL-alpha-tocopheryl acetate) - 40 mg, Folic acid - 75 mcg, Zinc (as Zinc sulfate - 69.25 mg) - 25 mg, Selenium (as Sodium selenite - 163.75 mcg) - 75 mcg, Epimedium grandiflorum leaf dry extract - 100 mg, Diospyros kaki fruit powder - 75 mg, Vitamin D3 (Cholecalciferol) - 20 mcg, Vitamin A (as Retinyl acetate) - 120 mcg, L-methylfolate - 240 mcg	Corn starch, Gelatin	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	05.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Andron-L (kapsul, № 60) adlı məhsul kişilərdə reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilərkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Anfodex	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	Gamma-Aminobutyric Acid (GABA) - 150 mg, L-Glycine - 100 mg, Ginkgo Biloba leaf extract - 80 mg, D-Calcium Pantothenate (equiv to 5 mg Vitamin B5) - 16.3 mg, Pyridoxine HCl (Equiv. to 5.2 mg Vitamin B6) - 7.29 mg, Magnesium Sulfate Anhydrous (equiv to 40.4 mg elemental Magnesium) - 200 mg, Inositol (Vitamin B8) - 100 mg	Potassium Sorbate, Sodium Benzoate, Stevia, Erythritol, Sugar, Sucralose, Banana Flavor, Deionized Water	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd.	Türkiyə	21.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Anfodex (daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Angisam	Sorma Pastil	2x12	Honey - 216.96 mg, Echinacea sp. leaves oil - 28.80 mg, Lemon flavor - 23.68 mg, Echinacea sp. leaves extract - 17.28 mg, Propolis extract - 9.6 mg, Menthol flavor - 5.12 mg, Orange flavor - 3.84 mg, Citrus lemon fruit oil - 3.20 mg	Sugar, Gum arabic, Maltose, Citric acid, Curcumin	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	22.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Angisam (sorma pastil, №24) adlı məhsul yuxarı tənəffüs orqanlarının fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə qaydası və tərkib rəyə uyğun göstərilir
Anti colic	Daxilə qəbul üçün damcı	30 ml			Honor İlaç Sanayi ve Ticaret Ltd. Şti.	Türkiyə	22.09.2022	Xitam verilən müraciətlər	22.08.2022-ci il tarixli 12 nömrəli məktubuna cavab olaraq bildiririk ki, Türkiyə "Honor İlaç Sanayi ve Ticaret Ltd. Şti." şirkətinin istehsalı olan Anti colic (Daxilə qəbul üçün damcı 30 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ pH: 6.50 (NS-də pH= 3.00 — 5.60) UYĞUN DEYİL □ Həmçinin, məhsulun tərkibində sənəddə bitki tərkibli ingredientlərin Beynəlxalq adının, növünün, istifadə olunan xammalının və alınma növünün (ekstrakt, tox və s.) qeyd edilməsi zəruridir. Adı çəkilən məhsulun 1 ml-də damcıların sayı göstərilmişdir. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Argystrong	Kapsul	3x10			Alisa İlaç Gıda Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	02.09.2022	Xitam verilən müraciətlər	"Muradova Nərmir Mirzəbala qızı" tərəfindən göndərilmiş 15.08.2022-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Alisa İlaç Gıda Kozmetik San. Tic. Ltd. Şti." şirkətinin istehsalı olan Argystrong (kapsul, №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun xarici görünüşü ağ/qırmızı rəngli (NS-də -- qırmızı rəngli), iki hissəli kapsul; tərkibi: ağimtl rəngli, qəhvəyi hissəciklər olan tox, orta çəkisi 790.2mg (NS-də: 530 -- 625mg); tərkibi: 669.2mg (NS-də: 400 -- 495mq) (0.0001665246*) olaraq aşkar edilmişdir. Bu da normativ sənədlərdə qeyd edilən göstəriciyə uyğun deyil. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Armogren	Tablet	3x10	Glucosamine sulphate potassium chloride (eq.to 250 mg of Glucosamine sulphate) - 351 mg, Chondroitin sulphate 90% (eq.to 200 mg of Chondroitin sulphate) - 222.22 mg, Calcium carbonate (eq.to 50 mg of Calcium) - 128.87 mg, Methylsulfonylmethane - 100 mg, Melon papaya (Carica papaya) fruit extract - 100 mg, Boswellia (Boswellia serata) gum extract - 100 mg, Cholecalciferol (eq. to 400 IU or 10 mcg of Vitamin D3) - 4 mg	Croscarmellose sodium, Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Magnesium stearate, Silicon dioxide	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	31.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Armogren (tablet, №30) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Arovit C	Daxilə qəbul üçün məhlul	150 ml	vitamin A(as retinol) – 1000 IU, vitamin B1(as thiamine hydrochloride) – 1 mg, Vitamin B2 (as Riboflavin)- 1 mg, Vitamin B3 (Niacinamide)- 2,5 mg, Vitamin B5 (as Calcium D-pantothenate)- 0,25 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride)- 1 mg, Vitamin B12(Cyanocobalamin)- 0.001 mg, Vitamin C (as l-ascorbic acid)- 10 mg, Vitamin D3 (Cholecalciferol)- 100 IU, Vitamin E(as D-alfa-tocopherol) – 0.75mg, Zinc (as Zinc sulphate pentahydrate) - 1 mg	Potassium sorbate, Sodium benzoate, Blackberry aroma, Xanthan gum, Deionized water	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	28.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Arovit C (daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Artropem Plyus	Tablet	1	Pure Eggshell Membrane (PEM) - 300 mg, Harpagophytum Procumbens (Devil' s Claw) - 110 mg, Curcuma Longa (Turmeric) Extract - 50 mg, Undenaturated Type II Collagen - 40 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Crosslinked sodium carboxymethyl cellulose, Magnesium salts of fatty acids, Silicon dioxide	Vefa İlaç San. ve Tic. A.Ş	Türkiyə	02.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Artropem Plyus (tablet № 30) (Seriya nömrəsi: 22010121; İstehsal tarixi: 01.02.2022; Son istifadə tarixi: 01.02.2025) adlı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Asbon	Tablet	3x10	Calcium Citrate - 800 mg, Tricalcium Phosphate - 200 mg, Magnesium Citrate - 100 mg, Zinc Sulphate - 20 mg, Vitamin K2 (Menaquinone 7) - 50 mcg, Vitamin D3 (as Cholecalciferol) - 400 IU	Maltodextrin, Magnesium Stearate, Corn Starch	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	15.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Asbon (tablet, N30) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Asetilmax	toz	1	N-acetylcysteine- 250 mg, Thymus serpyllum leaf extract - 60 mg, Althaea officinalis leaf extract - 25 mg	Cranberry concentrate, Stevia extract, Oligofructose	Saşera-Med MMC	Rusiya	13.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Asetilmax (toz, №30 saşe) adlı məhsul tənəffüs sistemi fəaliyyətini yaxşılaşdırmaq və öskürəyi yüngülləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Askoliv	Kapsul	2x15	L-Ornithine - 150.05 mg, Cynara scolymus leaf extract 3 % (eq. to 2.12 mg Cynarins) - 70.55 mg, Silybum Marianum seed extract 50% (eq. to 30.125 mg Silymarin) - 60.25 mg, L-Glutathione - 0.1 mg	Maltodextrin, Silicon dioxide, Magnesium stearate, Gelatin	AD Medline Sağlq Ürünleri San. Tic. Ltd. Ştd.	Türkiyə	14.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasına əsasən Askoliv (kapsul, №30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə üzrə təlimat və qablaşdırma üzərində "Cynarin" sözünün tərcüməsi düzgün verilsin.
Asneyro	Kapsul	2x15	Passiflora incarnate herb extract- 100 mg; Crataegus laevigata leaf extract- 100 mg; Melissa officinalis leaf extract- 100 mg;Hypericum perforatum herb extract- 100 mg; Vitamin B6 (as Pyridoxine HCL)- 6 mg; Magnesium lactate- 200 mg. □ jodbnub! ifsc! fyu/	Natural Gelatin, Corn starch	İlaçsan Medikal Sanayi ve Dış Ticaret Limited Şirketi	Türkiyə	28.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Asneyro (kapsul № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Baby Care	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	Levocarnitine - 300 mg, L-lysine HCl - 100 mg, Vitamin B5 (as Calcium pantothenate) - 15 mg, L-threonine - 0.85 mg, L-leucine - 3.66 mg, L-methionine - 1.84 mg, L-isoleucine - 1.18 mg, L-tryptophan - 1 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Sucralose, Potassium sorbate, Sodium benzoate	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	15.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Baby Care (daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul bəzi vitamin və aminturşuların əlavə mənbəyi kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
BBVİT	Kapsul	3x10	Vitamin B1 (as Thiamine hydrochloride) - 5 mg, Vitamin B2 (Riboflavin) - 5 mg, Vitamin B3 (Nicotinic acid) - 20 mg, Vitamin B5 (as D-Sodium Pantothenate) - 10 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 6 mg, Vitamin B9 (Folic Acid) - 400 mcg, Vitamin B12 (Cyanocobalamine) - 9 mcg, Biotin - 100 mcg	Cornstarch, Natural gelatin	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	09.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BBVİT (tablet, № 30) adlı məhsul B qrupu vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Beblok	Tablet	3x15	Thiamine HCl (Equivalent to 3 mg Vitamin B1) - 4.01 mg, Riboflavin (Vitamin B2) - 5 mg, Niacinamide (Vitamin B3) - 40 mg, D-Calcium Pantothenate (equiv to 5 mg Vitamin B5) - 5.43 mg, Pyridoxine HCl (equiv to 5,3 mg Vitamin B6) - 6.51 mg, Inositol (Vitamin B8) - 0.008 mg, Folic Acid (Vitamin B9) - 0.4 mg, Cyanocobalamine (Vitamin B12) - 0.004 mg	Magnesium Stearate, Silicon Dioxide, Polyvinylpyrrolidone, Croscarmellose Sodium, Dicalcium Phosphate DC, Microcrystalline Cellulose	AD Medline Sağlq Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	08.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Beblok (tablet, № 45) adlı məhsul B qrupu vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Befantal	Tablet	3x10	Humulus lupulus strobiles dry extract - 100 mg, Valeriana officinalis root dry extract - 150 mg, Melissa officinalis leaf dry extract - 100 mg, Passiflora incarnata herb dry extract - 100 mg, Leonurus quinquelobatus herb dry extract - 100 mg, Magnesium citrate - 100 mg, Melatonin- 1 mg.	Maltodextrin, Corn starch, Magnesium stearate, PVP K30, Silicon dioxide	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BEFANTAL (tablet, № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: 1)Tərkib rəyə uyğun olaraq göstərilmiş; □ 2)İstifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə görə təqdim olunsun.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Berimax	Kapsul	3x10	Betaine hydrochloride- 200 mg;Papain- 100 mg; Pancreatin - 100 mg;Amylase- 100 mg;Lipase - 50 mg;Protease- 50 mg;Bromelain- 50 mg; Pepsin- 20 mg;	Cornstarch, Natural Gelatin(capsula shell)	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	27.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Berimax(kapsul, №30) adlı məhsul həzm prosesini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Yaş həddi və istifadə qaydaları rəyə uyğun olaraq göstərilsin
Berocid	Tablet	3x10	Pancreatin - 195.2 mg, Lipase - 20000 IU, Amylase - 15000 IU, Protease - 900 IU, Bromelain - 67.5 mg, Papain - 100 mg, Trypsin - 35 mg, Chymotrypsin - 2 mg, Rutozid trihydrate - 100 mg, Serratiopeptidase - 15000 IU, Sodium bicarbonate - 325 mg, Anethum graveolens fruit dry extract - 83.5 mg	Maltodextrin, Microcrystalline cellulose, Corn starch, Magnesium stearate, Polyvinylpyrrolidone K 30, Silicon dioxide	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	28.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Berocid (tablet, № 30) adlı məhsul həzm prosesini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Betanav	Şərbət	200 ml	Beta glucans - 1.3/1.6 – 20 mg, Zinc (as Zinc citrate - 45.16 mg) – 14 mg, Vitamin C (Ascorbic acid) – 50 mg, Vitamin E (as DL-alpha-tocopherol acetate) – 35 mg, Selenium (as Sodium selenite - 272.92 mcg) – 125 mcg, Lactoferrin – 100 mg	Deionized water, Xanthan gum, Citric acid, Rasperry flavor, Sucralose, Potassium sorbate, Sodium benzoate	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	08.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Betanav (şərbət, 200 ml) adlı məhsul immun sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin
Betimun	Şərbət	120 ml	Beta glucan - 125 mg, Selenium (as Sodium selenite) - 125 mcg, Zinc (as Zinc sulfate monohydrate) - 21 mg, Vitamin C (Ascorbic acid) - 90 mg, Vitamin E (as Tocopheryl acetate) - 35 mg	Polysorbate 80, Deionized water, Glycerine, Orange flavor, Sodium benzoate, Potassium sorbate, Sucralose	Tocura İlaç Sanayi və Ticaret A.Ş.	Türkiyə	23.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Betimun (şərbət, 120 ml) adlı məhsul immun sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkibi ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Bewliffe	Kapsul	2x15	Phospholipids (Soybean phospholipids) - 150 mg, Silybum marianum fruit dry extract - 150 mg, Cynara scolymus leaf dry extract - 180 mg	Corn starch, Natural gelatin	Delta Labs MMC	Azərbaycan	14.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bewliffe (kapsul №30) adlı məhsul qaraciyərin funksional fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bifidion	toz	1	Fructooligosaccharide - 120 mg, Lactobacillus acidophilus - 2 x 10 ⁹ CFU, Bifidobacterium bifidum - 2 x 10 ⁹ CFU	Mannitol (E 421), Strawberry flavor	Aktif Pharma İlaç Medikal San. Tic. A.Ş.nin A.R.-dəki filialı	Azərbaycan	15.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bifidion (toz/saşe № 10) adlı məhsul bağırsağ mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bifidion Forte	Kapsul	2x10	Saccharomyces boulardii - 250 mg (5x10 ⁹ CFU), Lactobacillus acidophilus - 10 mg (1x10 ⁹ CFU), Lactobacillus rhamnosus - 2.5 mg (1x10 ⁹ CFU), Bifidobacterium longum - 10 mg (1x10 ⁹ CFU), Streptococcus thermophilus - 2.5 mg (0.5x10 ⁹ CFU), Inulin - 25 mg	Maltodextrin, Silicon dioxide, Magnesium stearate, Gelatin	Aktif Pharma İlaç Medikal San. Tic. A.Ş.nin A.R.-dəki filialı	Azərbaycan	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bifidion forte (kapsul № 20) adlı məhsul bağırsağ mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin
Biflor	toz	1	Inuline – 1000 mg, Lactobacillus rhamnosus – 2.75 mg (0.55 x 10 ⁹ CFU), Lactobacillus acidophilus – 1.5 mg (0.3 x 10 ⁹ CFU), Bifidobacterium infantis – 0.75 mg (0.15 x 10 ⁹ CFU)	Maltodextrin, Isomalt, Banana flavour, Sucralose	Tocura İlaç Sanayi və Ticaret A.Ş.	Türkiyə	29.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Biflor (toz, N15 saşe) adlı məhsul bağırsağ mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bikom-B	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	Vitamin B1 (as Thiamine hydrochloride) - 0.7 mq, Vitamin B2 (Riboflavin) - 0.7 mq, Vitamin B3 (as Nicotinamid) -1.5 mq, Vitamin B5 (Pantothenic acid) -1.15 mq, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.6 mq, Vitamin B7 (Biotin) - 0.02 mq, Vitamin B9 (Folic acid) - 0.13 mq, Vitamin B12 (Cyanocobalamin) - 0.0012 mq	Xanthan gum, Sodium benzoate, Potassium sorbate, Purified water	Azərfarm LTD	Azərbaycan	14.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bikom-B (Daxilə qəbul üçün məhlul-damcı, şüşə flakonda 50 ml) adlı məhsul B qrup vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bio Calma	Tablet	3x10	Valeriana officinalis root extract - 100 mg, Melissa officinalis leaf extract - 100 mg, Crataegus sp.leaf extract - 50 mg, Passiflora incarnata flower extract - 100 mg	Microcrystalline cellulose, Lactose monohydrate, Calcium stearate	Bioterra MMC	Belarus	06.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bio Calma (tablet № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Bio-İmutan Plus	Şərbət	100 ml	Tilia cordata flower liquid extract – 11.5 ml, Rosa canina fruit liquid extract – 11.5 ml, Thymus vulgaris herb distillate – 8.62 ml	Ribes nigrum fruit juice, Distilled water, Sucrose, Citric acid (E330), Pectin (E440), Sodium benzoate (E211), Glycerin (E422)	Herba Flora MMC	Azərbaycan	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bio-İmutan Plus (şərbət, 100 ml) adlı məhsul immun sistemini möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bio-Kalsi	Şərbət	100 ml	Calcium chloride - 5 g	Diospyros kaki fruit juice, Distilled water, Sucrose, Citric acid (E330), Pectin (E440), Sodium benzoate (E211), Glycerin (E422).	Herba Flora MMC	Azərbaycan	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bio- Kalsi (şərbət, 100 ml) adlı məhsul kalsium mineralının əlavə mənbəsi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: "İstifadə sahəsi və göstərişlər" rəyə uyğun olaraq göstərilin.
Bio-Laks	Şərbət	100 ml	Planatago major leaf liquid extract - 14 ml, Foeniculum vulgare fruit distillate - 8 ml	Prunus armeniaca fruit juice, Prunus domestica fruit juice, Distilled water, Sucrose, Citric acid (E330), Pectin (E440), Sodium benzoate (E211), Glycerin (E422).	Herba Flora MMC	Azərbaycan	22.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bio-Laks (şərbət, 100 ml) adlı məhsul mədə-bağırsaq sistemində peristaltikani tənzimləyən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bio-Uroson Plus	Şərbət	100 ml	Calendula officinalis flower liquid extract – 16 ml, Betula pendula leaf liquid extract – 12.5 ml, Thymus vulgaris herb distillate – 11.5 ml	distilled water, sucrose, citric acid (E330), pectin (E440), sodium benzoate (E211), glycerin (E422)	Herba Flora MMC	Azərbaycan	21.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bio-Uroson Plus (şərbət, 100 ml) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
BisFer	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	Ferrous bisglycinate - 50 mg (eq.to 9 mg Ferrous)	Potassium sorbate, Sodium benzoate, Glycerol, Blackberry flavor, Deionized water	Aktiv Pharma İlaç Medical San Tic A.Ş. A.R.-dakı filialı	Azərbaycan	09.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BisFer (Daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul dəmir elementinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Boneron	Şərbət	200 ml	Calcium citrate - 400 mg, Phosphorus (as Calcium phosphate) - 200 mg, Magnesium (as Magnesium gluconate) - 150 mg, Zinc (as Zinc sulfate) - 6 mg, Vitamin K (as Menaquinone) - 50 mcg, Vitamin D (as Cholecalciferol) - 5 mcg, Phytin - 100 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Sucralose, Potassium sorbate, Sodium benzoate	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	01.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Boneron (şərbət, 200 ml) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bronchosan	Daxilə qəbul üçün məhlul	150 ml	Glycyrrhiza glabra root extract - 143 mg, Althaea officinalis root dry extract - 33.5 mg, Ocimum basilicum herb dry extract - 26 mg, Alpinia galanga rhizome dry powder - 15 mg, Curcuma longa rhizome dry extract - 15 mg, Piper longum fruit dry extract - 11 mg, Cydonia oblonga leaf dry extract - 9.5 mg, Pyrus malus fruit liquid extract - 6 mg, Mentha piperita leaf dry extract - 5 mg, Zingiber officinale rhizome dry extract - 5 mg, Vitis vinifera seed dry extract - 6 mg, Curcuma zedoria root dry extract - 6 mg, Plantago lanceolata leaf dry extract - 3.5 mg, Piper nigrum seed dry extract - 2.5 mg, Thymus vulgaris leaf dry extract - 2 mg	Deionized water, Lemon aroma, Sodium benzoate, Potassium sorbate, Stevia, Xanthan gum	CosmoActive İlaç A.Ş.	Türkiyə	07.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bronchosan (Daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul yuxarı tənəffüs orqanlarının fəaliyyətini yaxşılaşdırmaq və bəlgəm ifrazatını asanlaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Broncolin	Şərbət	150 ml	N-acetylcysteine - 100 mg, Zinc gluconate (Zinc - 1.5 mg) - 11.5 mg, Grindelia robusta herb extract - 62.5 mg, Thymus vulgaris herb extract - 41.5 mg, Hedera helix leaf extract - 10.5 mg, Drosera ramentacea herb extract - 20.5 mg	Water, Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Fructose, Sucralose, Flavor, Potassium citrate	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	19.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Broncolin (şərbət 150 ml) adlı məhsul yuxarı tənəffüs sistemi orqanları fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bronkoff	Şərbət	100 ml	Althaea officinalis root liquid extract - 12.65 ml, Origanum vulgare herb liquid extract - 10.35 ml, Malva sylvestris herb liquid extract - 11.5 ml, Thymus vulgaris herb distillata - 6.9 ml, Foeniculum vulgare fruit distillata - 4.6 ml	Sucrose, Glycerin, Citric acid, Pectin, Sodium benzoate, Distilled water	Herba Flora MMC	Azərbaycan	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bronkoff (şərbət, 100 ml) adlı məhsul tənəffüs sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Bronvit neo	Şərbət	150 ml	N-acetylcysteine - 100 mg, Zinc (as Zinc sulfate) - 20 mg, Thymus serpyllum herb dry extract - 100 mg, Althaea officinalis root dry extract - 50 mg, Plantago lanceolata leaf dry extract - 50 mg	Xanthan gum, Sucralose, Sugar syrup, Sodium benzoate, Potassium sorbate, Caramel flavour, Citric acid, Purified water, Glycerol	Fito Lab MMC	Azərbaycan	09.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bronvit neo (şərbət 150 ml) adlı məhsul tənəffüs sisteminin fəaliyyətini yaxşılaşdırmaq, bəlgəmin ifrazını artırmaq və öskürəyi yüngülləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
BronxoMiks	Şərbət	100 ml	Thymus vulgaris herb liquid extract-1.5 ml; Malva sylvestris flower and leaf liquid extract- 1.5 ml; Althaea officinalis root liquid extract-1.0 ml; Origanum vulgare herb-0,6 ml.	Sucrose, Sodium benzoate, Purified water	Biyon Products MMC	Azərbaycan	26.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BronxoMiks (şərbət 100 ml) adlı məhsul bəlgəm ifrazını asanlaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: 1)Məhsulun qablaşmasının üzərində onu GOCT 28499-2014 tələblərinin əsasında hazırlanması haqqında məlumat təqdim olunsun; □ 2)İstifadə sahəsi rəyə uyğun olaraq göstərilsin. □
BSK1 Muropeptides HA	kosmetik steril məhlul	10 ml			Bioskin Dermolife Cosmetic S.L.	İspaniya	08.09.2022	Xitam verilən müraciətlər	MİHO-14468 nömrəli bildirişə əsasən prosesə xitam verilmişdir.
BSK14 Tranex Pro	kosmetik steril məhlul	5 ml			Bioskin Dermolife Cosmetic S.L.	İspaniya	07.09.2022	Xitam verilən müraciətlər	MİHO-14316 nömrəli bildirişə əsasən prosesə xitam verilmişdir.
BSK27 Phosphatidylcholine	kosmetik steril məhlul	10 ml			Bioskin Dermolife Cosmetic S.L.	İspaniya	07.09.2022	Xitam verilən müraciətlər	MİHO-14481 nömrəli bildirişə əsasən prosesə xitam verilmişdir.
BSK3 Botopeptides	kosmetik steril məhlul	10 ml			Bioskin Dermolife Cosmetic S.L.	İspaniya	08.09.2022	Xitam verilən müraciətlər	MİHO-14472 nömrəli bildirişə əsasən prosesə xitam verilmişdir.
BSK31 Lips Shine Pro	kosmetik steril məhlul	5 ml			Bioskin Dermolife Cosmetic S.L.	İspaniya	07.09.2022	Xitam verilən müraciətlər	MİHO-14477 nömrəli bildirişə əsasən prosesə xitam verilmişdir.
BSK32 Eye Pro Contour	kosmetik steril məhlul	3 ml			Bioskin Dermolife Cosmetic S.L.	İspaniya	07.09.2022	Xitam verilən müraciətlər	MİHO-14318 nömrəli bildirişə əsasən prosesə xitam verilmişdir.
BSK5 Hyaluronic Acid 3%	kosmetik steril məhlul	5 ml			Bioskin Dermolife Cosmetic S.L.	İspaniya	08.09.2022	Xitam verilən müraciətlər	MİHO-14467 nömrəli bildirişə əsasən prosesə xitam verilmişdir.
BSK7 Brightpro Glutathione+HA+C Vitamin	kosmetik steril məhlul	5 ml			Bioskin Dermolife Cosmetic S.L.	İspaniya	08.09.2022	Xitam verilən müraciətlər	MİHO-14370 nömrəli bildirişə əsasən prosesə xitam verilmişdir.
BSK70 Melano Pro	Krem	50 ml			Bioskin Dermolife Cosmetic S.L.	İspaniya	08.09.2022	Xitam verilən müraciətlər	MİHO-14473 nömrəli bildirişə əsasən prosesə xitam verilmişdir.
BSK77 Tranex Pro Cream	Krem	50 ml			Bioskin Dermolife Cosmetic S.L.	İspaniya	08.09.2022	Xitam verilən müraciətlər	MİHO-14466 nömrəli bildirişə əsasən prosesə xitam verilmişdir.
BSK78 Crema Fotoprotectora SPF 50+	Krem	50 ml			Bioskin Dermolife Cosmetic S.L.	İspaniya	07.09.2022	Xitam verilən müraciətlər	MİHO-14470 nömrəli bildirişə əsasən prosesə xitam verilmişdir.
BSK79 Sunblock Cream SPF50+	Krem	50 ml			Bioskin Dermolife Cosmetic S.L.	İspaniya	07.09.2022	Xitam verilən müraciətlər	MİHO-14315 nömrəli bildirişə əsasən prosesə xitam verilmişdir.
BSK87 Peelpro Brightening	məhlul	50 ml			Bioskin Dermolife Cosmetic S.L.	İspaniya	07.09.2022	Xitam verilən müraciətlər	MİHO-14469 nömrəli bildirişə əsasən prosesə xitam verilmişdir.
BSK89 Glycolic Gel 20%	Gel	50 ml			Bioskin Dermolife Cosmetic S.L.	İspaniya	07.09.2022	Xitam verilən müraciətlər	MİHO-14374 nömrəli bildirişə əsasən prosesə xitam verilmişdir.
BSK9 Hairpro	kosmetik steril məhlul	10 ml			Bioskin Dermolife Cosmetic S.L.	İspaniya	07.09.2022	Xitam verilən müraciətlər	MİHO-14369 nömrəli bildirişə əsasən prosesə xitam verilmişdir.
BSK93 Post-Meso Cream	Krem	300 ml			Bioskin Dermolife Cosmetic S.L.	İspaniya	07.09.2022	Xitam verilən müraciətlər	MİHO-14482 nömrəli bildirişə əsasən prosesə xitam verilmişdir.
Bulardi® Junior / Bulardi® uşaqlar üçün	toz	1	Saccharomyces boulardii DBVPG 6763 - 250 mg, Zinc citrate dihydrate - 16 mg	Maltodextrin, Starch (corn)	Abela Pharm d.o.o.	Serbiya	21.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bulardi® Junior / Bulardi® uşaqlar üçün (toz 2 q, saşe № 10, seriya nömrəsi: 220693, istehsal tarixi: 01.06.2022, son istifadə tarixi: 01.06.2024) adlı məhsul mədə-bağırsaq mikroflorasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Calcinam	məhlul	200 ml	Calcium (as Calcium Carbonate 1000 mg) - 400 mg, Zinc (as Zinc oxide 12.5) - 10 mg, Vitamin K1 (Phytomenadione) - 50 mcg, Vitamin D3 (Cholecalciferol) - 5 mcg	Deionized water, Potassium sorbate, Sodium benzoate, Sugar, Orange flavor, Glycerin, Xanthan gum, Polyvinyl prolidone, Microcrystalline celulose	Aktif Pharma İlaç Medikal San Tic A.Ş.nin A.R.-dakı filialı	Azərbaycan	18.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Calcinam (məhlul 200 ml) adlı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: buraxılış forması rəyə uyğunlaşdırılsın.
Calcinol	Şərbət	150 ml			KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	23.09.2022	Xitam verilən müraciətlər	"ABC-Pharm MMC" şirkəti tərəfindən göndərilən 11.08.2022-ci il tarixli 176 nömrəli məktubuna cavab olaraq bildiririk ki, Türkiyə "KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti" şirkətinin istehsalı olan Calcinol (Şərbət 150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ pH: 6.75 (NS-də 3.5 —5.0) (0.02714674*) — UYĞUN DEYİL □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.□ □
Calsi Multi Kids	Şərbət	200 ml	Calcium (as Calcium citrate) - 100 mg, Magnesium (as Magnesium oxide) - 50 mg, Zinc (as Zinc Sulphate) - 5 mg, Vitamin D3 (Cholecalciferol) – 5 mcg	Fructose, Deionized water, Xanthan gum, Glycerol, Saccharin, Orange flavor, Sodium Benzoate	KOÇ İlaç Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	28.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Calsi Multi Kids (Şərbət 200 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Caputan	Daxilə qəbul üçün məhlul	100 ml	Magnesium sulfate heptahydrate - 150 mg, Vitamin B6 (as Pyridoxine Hydrochloride) - 0.5 mg	Potassium sorbate, Sodium benzoate, Deionized water	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	08.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Caputan (Daxilə qəbul üçün məhlul, 100 ml)) adlı məhsul maqnezium və vitamin B6-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Cell Activator / Hüceyrə Aktivatoru	Kapsul	1	Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.47 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 0.37 mg, Vitamin B2 (Riboflavin) - 0.47 mg, L-carnitine - 117 mg	Vegetable capsule, Purified Aloe vera concentrate (inner leaf), Magnesium stearate, Pycnogenol, Microcrystalline cellulose, Shiitake mushroom powder, Grape extract (92% polyphenols) and 100 PPM trans - resveratrol	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cell Activator / Hüceyrə Aktivatoru (kapsul, № 90) adlı məhsul metabolik prosesləri tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Centrodep	Kapsul	3x10	Gamma-aminobutyric acid (GABA) - 125 mg, Glutamine - 50 mg, Glycine - 75 mg, Magnesium sulfate - 14.96 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 4.92 mg, Succinic acid - 1 mg	Calcium stearate, Lactose	Verteks MMC	Ukrayna	26.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Centrodep (kapsul №30) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Tərkib rəyə (tərkibə aid sənədə) müvafiq olaraq qeyd edilsin.
Cereox	Şərbət	100 ml	Glutamine - 300 mg, L-carnitine - 250 mg, GABA (Gamma aminobutyric acid) - 100 mg, Choline - 200 mg, Magnesium sulphate (Magnesium - 30.3 mg) - 150 mg, Calcium citrate (Calcium - 117.5 mg)- 150 mg, Glycine - 50 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride - 2 mg) - 1.64 mg, Folic acid - 25 mcg	Strawberry aroma, Potassium sorbate, Xanthan gum, Sorbitol, Deionized water	Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Tarım Ürünleri Gıda Turizm İth. İhr. San ve Tic. Ltd. Şti	Türkiyə	09.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cereox (şərbət 100 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Cerovin	Kapsul	1			Nurs Lokman Hekim Gıda Bitki ve Botanik Med. San. Tic. Ltd. Şti	Türkiyə		Xitam verilən müraciətlər	Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qaydasının 3.12.1. bəndinə əsasən xitam verilmişdir
Cevitan Vitamin C 900 mg	Fışıldayan tablet	2x10	Vitamin C (L-ascorbic acid) - 900 mg	Citric acid, Sodium bicarbonate, Sorbitol, Beta-carotene, Sodium cyclamate, Sodium saccharin, Polyvinylpyrrolidone, Flavors	Polski Lek S.A.	Polşa	09.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cevitan Vitamin C 900 mg (tablet №20 (2x10)) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Chondra ERA	Tablet	1	Glucosamine sulfate - 500 mg, Chondroitine sulfate - 400 mg, Methylsulfonylmethane - 375 mg	Magnesium stearate, Microcrystalline Cellulose, Sorbitol, Talc	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	27.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Chondra Era (tablet №30) adlı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Cogniton	məhlul	150 ml	Lecithin - 20 mg, Phospholipids - 20 mg (Phosphatidylcholine - 4 mg, Phosphatidylserine - 3 mg, Phosphatidylethanolamine - 4.5 mg), Bacopa monnieri leaf extract - 50 mg, Ginkgo biloba leaf extract - 100 mg, Coenzyme Q10 - 6 mg, Vitamin B6 - 5 mg	Deionized water, Potassium sorbate, Sodium benzoate, Orange flavor, Glycerin, Sucralose, Xanthan gum	Aktiv Pharma İlaç Medikal San Tic A.Ş.nin A.R.-dəki filialı	Azərbaycan	22.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cogniton (məhlul, 150 ml) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: buraxılış forması rəyə uyğun tərtib olunsun.
Colisoft	Kapsul	3x10	Aloe vera leaf dry extract-100 mg; Cassia angustifolia leaf dry extract-30 mg; Prunus domestica fruit dry extract- 50 mg; Fructooligosaccharides- 80 mg; Foeniculum vulgare fruit dry extract- 12 mg; Rheum tanguticum var. tanguticum root dry extract- 50 mg; Gentiana lutea root and rhizome dry extract- 30 mg; Rhamnus cathartica cortex dry extract -15 mg.	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Colisoft(kapsul, № 30) adlı məhsul mədə-bağırsaq sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Tərkib rəyə uyğun olaraq göstərilsin, belə ki Tangut rəvəndinin qəbul olunmuş müasir elmi adı- Rheum tanguticum var. tanguticum
Complefin	Kapsul	6x10	L-arginine - 1000 mg, Acetyl-L-carnitine - 600 mg, vitamin E (as D-Alpha tocophery acetate) - 100 mg, Zinc (as Zinc sulphate - 55.4 mg) - 20 mg, Folic acid - 400 mcg, Lycopene - 15 mg, Vitamin C (Ascorbic acid) - 100 mg, Epimedium sagittatum herb dry extract - 150 mg, Ceratonia siliqua fruit dry extract - 100 mg, Vitamin A (as Retinyl acetate) - 1000 IU, Lepidium meyenii root dry extract - 100 mg, Coenzyme Q10 - 40 mg, Selenium (as Sodium selenite - 54.58 mcg) - 25 mcg, Ginkgo biloba leaf dry extract - 50 mg, Serenoa repens fruit dry extract - 50 mg, Fructose - 100 mg	Maltodextrin, Silicon dioxide, PVP k30, Magnesium stearate	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	14.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Complefin (kapsul, №60) adlı məhsul kişilərdə reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Composor 24 Uva-ursi complex	Daxilə qəbul üçün məhlul	50 ml	Fluid extract of Heather (Calluna vulgaris L., flowering tops) - 1107mg, Fluid extract of Bearberry (Arctostaphylos uva-ursi Sprengel, leaves) - 1041mg, Fluid extract of Birch (Betula alba L., leaves) - 954mg, Essential oil of pine (Pinus sylvestris L. leaves) - 8.41 mg	Glycerin (E:422) - 315mg, Water - 249mg	Soria Natural S.A	İspaniya	07.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Composor 24 Uva-ursi complex (daxilə qəbul üçün məhlul, 50 ml) I(Seriya nömrəsi: 0203 , istehsal tarixi: 01.05.2022, son istifadə tarixi: 01.05.2025) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
D Power	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Vitamin D3 - 1.25 mg (50 000 IU)	Olive oil	Aktiv Pharma İlaç Medikal San. Tic. A.Ş.nin A.R.-dəki filialı	Azərbaycan	29.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən D Power (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
D3 Red Okan	məhlul-damcı	10 ml	Vitamin D3 (Cholecalciferol) - 1250 mcg (50 000 IU), Vitamin E (as D-alpha tocopheryl acetate) - 2 mcg	Olive oil, Rosa canina fruit extract	Farmakom PTF MMC	Ukrayna	21.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən D3 Red Okan (daxilə qəbul üçün məhlul-damcı, 10 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
D3+Mineral Forte	Kapsul	1	Vitamin D3 - 5 mcg, Calcium (as Calcium carbonate) - 400 mg, Magnesium (Magnesium oxide) - 375 mg, Zinc (Zinc citrate) - 10 mg, Selenium (Sodium selenite) - 55 mcg	Hydroxy propyl methyl cellulose, Magnesium salts of fatty acids, Silicon dioxide	Anona GmbH (for Konzept Nutrition GmbH)	Almaniya	02.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən D3+Mineral Forte (kapsul №60) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Dakin	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Vitamin D3 (Cholecalciferol) - 0.0933 mg (3733.3 IU) (1 ml/20 drop)	Deionized water, Potassium sorbate, Glycerol ester of wood rosin	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	07.09.2022	Müsbət	Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin. Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dakin (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd:Tərkib və istifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin.
DanZED Forte	Kapsul	1	Serratiopeptidase enzyme - 15 000 IU, Nattokinase - 7000 IU	Gelatin, Magnesium stearate, Microcrystalline cellulose, Silicone dioxide	Ensa MNS GİDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	13.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DanZED Forte (kapsul № 30) adlı məhsul serratiopeptidaza və nattokinaza fermentinin çatışmazlığı hallarında tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Daseron Forte	Tablet	3x10	Serratiopeptidase (100 000 IU/g) - 800 mg, Nattokinase (100 000 IU/g) - 50 mg, Essential phospholipids - 30 mg	Microcrystalline cellulose, Cornstarch, PVP, Magnesium stearate, Silicon dioxide	Sunmed İlaç Kozmetik və Gıda Ürün San.ve Tic. Ltd. Şti.	Türkiyə	15.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Daseron Forte (tablet № 30) adlı məhsul serratiopeptidaza və nattokinaza fermentinin çatışmazlığı hallarında tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapeutik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Dea-Sept	Sorma Pastil	2x12	Menthol 0.2 % - 5.6 mg, Peppermint oil – 2.8 mg	Sugar, Maltose Syrup, Flavor of Eucalyptus-menthol, Orange oil, Clove oil, Thickening agent, Emulsifier, Food color	Ulutan İlaç Kimya Sənayi və Dış Tic. Ltd. Şti	Türkiyə	05.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dea-Sept (sorma pastil №24) adlı məhsul yuxarı tənəffüs yolları fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapeutik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Defromax	Kapsul	3x10	Ferric III Ammonium citrate - 175 mg (eq. to 20 mg Iron), Vitamin C (as L-ascorbic acid) - 120 mg, Folic acid - 0.3 mg, Cyanocobalamin - 3.7 mcg	Silicon dioxide, Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	Verteks MMC	Ukrayna	12.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Defromax (kapsul, № 30) adlı məhsul dəmir, fol turşusu və B12 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Dekazol	Şərbət	100 ml	Ceratonia siliqua fruit liquid extract – 10 ml, Cucurbita pepo seed liquid extract – 8 ml, Achillea millefolium herb liquid extract – 8 ml, Tanacetum vulgare flower liquid extract – 8 ml, Allium sativum bulb liquid extract – 6 ml, Cassia acutifolia leaf liquid extract – 6 ml	Distilled water, Sucrose, Citric acid, Pectin, Sodium benzoate, Glycerin	Herba Flora MMC	Azərbaycan	01.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DEKAZOL (şərbət, 100 ml) adlı məhsul qurd invazyiyalar zamanı qidanı bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapeutik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: Məhsulun istifadə üzrə təlimatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə əsasən düzgün tərtib olunsun və nəzərə alınsın ki BFMQƏ-lər xəstəliklərin müalicəsi və profilaksası zamanı istifadə oluna bilməz!
Delarest	Şərbət	200 ml	Lactulose - 60 ml	Sorbitol (70%)	Verteks MMC	Ukrayna	06.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Delarest (şərbət, 200 ml) adlı məhsul bağırsaq peristaltikasını yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapeutik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Demarin (Pantolin 75)	Məlhəm	75 ml	D-Panthenol – 4%, vitamin A – 0,05%	qliserin (glycerin), natrium poliakrilat (sodium polyacrylate), zeytun yağı (olea Europaea (Olive) Fruit oil), fenoksietanol (phenoxyethanol), kaprilli (caprylyl), qlikol (glycol), deionlaşdırılmış su (deionized water).	İlaçsən Medikal Sənayi və Dış Ticaret Limited Şirketi	Türkiyə	21.09.2022	Müsbət	etibarınə üzrə nümayəndəsi Cəlili Xumara Arif qızının 10.08.2022-ci il tarixli 75.2 nömrəli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "İlaçsən Medikal Sənayi və Dış Ticaret Limited Şirketi" şirkətinin istehsalı olan Demarin (75 ml, məlhəm) adlı məhsulun dərman vasitəsi olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə Sizə ünvanlanmış 20.07.2022-ci il tarixli sorğu məktubuna cavab məktubunuz ilə birgə təqdim olunan sənədlər ekspertizanı qane etməmişdir. Bununla bağlı onların dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi üçün azad satış sertifikatının (Free Sale certificate) və qeydiyyat şahadətnaməsinin (Certificate of registration) təqdim edilməsi zəruridir. Rəy Ekspertizaya təqdim olunmuş "Pantolin 75, məlhəm plastik flakonda №1, aplikatorlar ilə, karton qutu qablaşmada" adlı məhsul müxtəlif mənsəli rinitlərdə, cərahi əməliyyatlardan sonra selikli qişanın regenerasiyasını sürətləndirmək istifadə olunur, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Əli-zadə Telli
DepoMax Active D3	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Vitamin D3 (Cholecalciferol) - 166.67 IU (4.17 mcg)	Alpha tocopherol, Sunflower Seed Oil	AD Medline Sağlq Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	26.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DepoMax Active D3 (daxilə qəbul üçün məhlul-damcı N2, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Desol Multivit	Şərbət	150 ml	Vitamin C (as Ascorbic acid) - 60 mg, vitamin B1 (as Thiamine hydrochloride) - 1 mg, Vitamin B2 (as Riboflavin) - 1.6 mg, Vitamin B3 (as Nicotinic acid) - 12 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 4 mg, Vitamin B6 (as Pyridoxine Hydrochloride) - 1 mg, Vitamin B9 (Folic acid) - 160 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 2 mcg, Vitamin A (as Retinol acetate) - 266 mcg, Vitamin D (as	Sodium saccharine, Glycerol, Citric acid, Xanthan gum, Tween 80, Potassium sorbate, Deionized water	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	19.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Desol Multivit (şərbət, 150 ml) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Desol Omega 3	Şərbət	150 ml	Fish oil - 1000 mg, EPA - 180 mg, DHA - 120 mg, Vitamin A (as Retinol acetate) - 1.5 mg, Vitamin E (as D-alpha-tocopherol acetate) - 15 mg, Vitamin D (as Cholecalciferol) - 200 IU, Zinc (as Zinc citrate) - 5 mg	Sugar, Glycerol, Xanthan gum, Sodium saccharine, Sodium benzoate, Citric acid, BHT, Orange flavor, Deionized water	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Desol Omega 3 (şərbət, 150 ml) adlı məhsul omega 3 yağ turşuları, vitaminlər və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
DesolVita Complex	Tablet	3x10	Folic acid - 500 mcg, Biotin - 150 mcg, Copper (as Copper (II) sulfate anhydrous - 2.51 mg) - 1000 mcg, Iodine (as Potassium Iodide - 366 mcg) - 140 mcg, Iron (as Iron (II) sulfate - 46.3 mg) - 17 mg, Calcium (as Calcium carbonate - 250 mg) - 100 mg, Magnesium (as Magnesium carbonate - 520 mg) - 150 mg, Selenium (as Sodium selenate -71.73 mcg) - 30 mcg, Natural Mixed Carotenoids - 2 mg, Zinc (as Zinc oxide - 18.7 mg) - 15 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 3 mg, Vitamin B2 (as Riboflavin) - 2 mg, Vitamin B3 (as Nicotinic acid) - 20 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 6 mg, Vitamin B6 (as Pyridoxine	Sorbitol, Lactose, Microcrystalline cellulose, Sugar, Corn starch, Gum Arabic, Magnesium stearate	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	22.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DesolVita Complex (tablet, №30) adlı məhsul mineral və vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
DetriBus	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Vitamin D3 - 1.25 mg (50 000 IU)	Olive oil	Aktif Pharma İlaç Medikal San Tic A.Ş.nin A.R.-dakı filialı	Azərbaycan	18.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DetriBus (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Devrical	Şərbət	150 ml	Calcium citrate – 400 mg (eq.to 96 Calcium), Magnesium sulfate heptahydrate – 100 mg (eq.to 9.8 Magnesium), Vitamin D3 (Cholecalciferol) – 200 IU, Inositol - 100 mg	Deionized water, Sorbitol, Potassium sorbate, Sodium benzoate, Sugar syrup, Banana flavor	Fito Lab MMC	Azərbaycan	13.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Devrical (şərbət 150 ml) adlı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Dias B	Şərbət	120 ml	Pepsin - 30 mg, Diastase - 100 mg, Papain - 10 mg, Betaine hydrochloride - 5 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 1 mg, Vitamin B2 (as Riboflavin) - 0.5 mg, Vitamin B3 (Niacinamide) - 10 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.5 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Sucralose, Potassium sorbate, Sodium benzoate	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	06.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dias B (şərbət, 120 ml) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin.
Difend-3	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Cholecalciferol - 50000 IU	Cedar oil	Saşera-Med MMC	Rusiya	05.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Difend-3 (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:"Əks göstərişlər" bəndi rəyə müvafiq olaraq qeyd edilsin.
D-Vitan Vitamin D3 10000 BV	Çeynəmə tablet	3x10			West-Coast Pharmaceutical Works Ltd.	Hindistan	23.09.2022	Xitam verilən müraciətlər	"Tetrada MMC" tərəfindən göndərilən 11.08.2022-ci il tarixli 0148-22 nömrəli məktubuna cavab olaraq bildiririk ki, Hindistanın "West-Coast Pharmaceutical Works Ltd." şirkətinin istehsalı olan D-Vitan Vitamin D3 10000 BV (Çeynəmə tablet №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ Məhsulun tərkibində D3 vitamini göstərilədiyi halda laboratoriya analizləri zamanı aşkar olunmayıb (Eyniliyin təyini: vitamin D3 -- qeyri-məqbul test). □ Həmçinin, istehsalçının təqdim etdiyi tərkibə dair sənədə əsasən Vitamin D3 inqrediyentinin miqdarı 250 mq təşkil edir, bu, da Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən gündəlik istehlakın yuxarı yol verilən həddini (30 mq) aşır. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.□

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
D-Vitan Vitamin D3 5000 BV	Tablet	3x10			West-Coast Pharmaceutical Works Ltd.	Hindistan	23.09.2022	Xitam verilən müraciətlər	<p>16.08.2022-ci il tarixli 0148-22 nömrəli məktubuna cavab olaraq bildiririk ki, Hindistanın "West-Coast Pharmaceutical Works Ltd." şirkətinin istehsalı olan D-Vitan Vitamin D3 5000 BV (tablet №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □</p> <p>Miqdarı təyini: Vitamin D3 -- 2.73% (min.90.0%) UYĞUN DEYİL □</p> <p>Həmçinin, istehsalçının təqdim etdiyi tərkibə dair sənədə əsasən Vitamin D3 inqrediyentinin miqdarı 125 mq təşkil edir, bu, da Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən gündəlik istehlakın yuxarı yol verilən həddini(30 mq) aşır. □</p> <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □</p>
Echinol Hot	toz	1	Echinacea purpurea herb extract - 300 mg, Salix alba L. (Willow bark) extract - 250 mg, Menthol - 50 mg, Vitamin C (as L-ascorbic acid) - 120 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 3.6 mg, Zinc (as Zinc sulfate) - 3 mg	Maltodextrin, Lemon flavour, Sodium bicarbonate, Citric acid, Tartrazine, Sucralose	Vivatinel Kozmofarmasötik San.Tic. Ltd.Şti	Türkiyə	27.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Echinol Hot (toz, şüşədə № 10) adlı məhsul immun sistemin fəaliyyətini yaxşılaşdıraraq, soyuqdeymə və qripin simptomlarını yüngünləşdirən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Efescor	Kapsul	1	L-carnitine L-tartrate - 500 mg, Quercetine - 25 mg, Coenzyme Q10 - 40 mg	Gelatin, Magnesium stearate, Microcrystalline cellulose, Colloidal silicone dioxide	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirketi	Türkiyə	13.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Efescor (kapsul, №30) adlı məhsul orqanizmin metabolik proseslərini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ekzamin	Daxilə qəbul üçün məhlul-damcı	30 ml			Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	02.09.2022	Xitam verilən müraciətlər	<p>Muradova nərrinin mirzəbəy qızı tərəfindən 10.08.2022-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş." şirkətinin istehsalı olan Ekzamin (Daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, məhlulun xarici görünüşü narıncımtıl sarı rəngli, qeyri şəffaf, xarakterik qoxulu (Sertifikata görə bulanıq ağ rəngli məhlul olmalı), həcmi 53.0 ml (NS-də (24.0 - 33.0 ml)) təyin olunmuşdur ki, bu da normativ sənədlərin göstəricilərinə əsasən uyğun deyildir. □</p> <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □</p>
Elsinorm	Kapsul	3x10	Cytidine-5-monophosphate disodium salt – 100 mg, Uridine-5-monophosphate disodium salt – 100 mg, B 12 (Cyanocobalamin) - 2.5 mcg	Natural gelatin, Corn Starch	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	13.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Elsinorm (Kapsul №30) adlı məhsul MSS-in fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Elsokids	Şərbət	150 ml	Vitamin A (as Retinole palmitate) - 1200 IU, Vitamin B1 (as Thiamine mononitrate) - 0.8 mg, Vitamin B2 (as Riboflavin sodium phosphate) - 0.6 mg, Vitamin B3 (as Nicotinamide) - 10 mg, Vitamin B5 (as Calcium pantothenate) - 2 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.6 mg, Vitamin B12 (as Cyanocobalamin) - 1.5 mcg, Vitamin C (Ascorbic acid) - 35 mg, Vitamin D (as Cholecalciferol) - 400 IU, Vitamin E (as D,L -alpha tocopherole acetate) - 8 mg, Iodine (Potassium iodide) - 120 mcg, Chromium (as Chromium sulphate) - 15 mcg, Manganese (as Manganese sulphate) - 15 mcg, Malic acid (as Sodium malic acid) - 30 mg	Deionized water, Caramel colouring, Banana aroma, Xanthan gum, Sodium benzoate, Glycerin	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	23.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Elsokids (şərbət, 150 ml) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Environ	şam/kapsul	2x10	Şamın tərkibi: çobanyastığı ekstraktı – 20 mq, kakao yağı; Kapsulun tərkibi: Lactobacillus sporogenes – 150 mlrd, Lactobacillus rhamnosus – 573 mlrd, Natrium hialuronat – 5 mq, Sink oksid – 20 mq. □ Şamın tərkibi: çobanyastığı ekstraktı – 20 mq, kakao yağı; Kapsulun tərkibi: Lactobacillus sporogenes – 150 mlrd, Lactobacillus rhamnosus – 573 mlrd, Natrium hialuronat – 5 mq, Sink oksid – 20 mq. □	Şamın tərkibi: çobanyastığı ekstraktı – 20 mq, kakao yağı; Kapsulun tərkibi: Lactobacillus sporogenes – 150 mlrd, Lactobacillus rhamnosus – 573 mlrd, Natrium hialuronat – 5 mq, Sink oksid – 20 mq. □ Oliqofruktoza □	Saşera-Med MMC	Rusiya	09.09.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Environ şam/kapsul №10+№10, karton qutu qablaşmada" adlı məhsul ginekoloji gigiyenik vasitə kimi istifadə olunur, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli
Enzyment	Kapsul	2 x 15	Pancreatin (Lipase - 6750 PhEur; Amylase 6300 PhEur; Protease - 450 PhEur) - 150 mg, Pepsin - 10 mg, Bromelain - 100 mg, Papain - 100 mg, Anethum graveolens fruit dry extract - 30 mg, Trypsin (360 FIP) - 10 mg, Chymotrypsin (300 FIP) - 2 mg	Natural gelatin, Cornstarch	Delta Labs MMC	Azərbaycan	31.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Enzyment (kapsul, № 30) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Epagem	Şərbət	100 ml	Iron fumarate - 50 mg, Folic acid - 350 mcg, Vitamin B12 (Cyanocobalamin) - 3 mcg, Vitamin C (Ascorbic acid) - 80 mg	Xanthan gum, Sugar syrup, Sodium benzoate, Potassium sorbate, Citric acid, Purified water, Sorbitol	Fito Lab MMC	Azərbaycan	08.09.2022	Müsbət	ekspertizasının nəticəsinə əsasən Epagem (Şərbət 100 ml) adlı məhsul qanazlığı ilə müşayiət olunan hallarda köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə qaydaları və doza rəyə uyğun olaraq göstərilir.
Epam 1000	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	Valerianae officinalis rhisomata cum radicibus - 0.48 g, Rhodiola roseae rhizomata et radices - 0.45 g, Eleutherococci senticosi rhizomata et radices - 0.45 g, Leonuri herba - 0.45 g, Royal jelly - 0.3 g, Propolis - 0.2529 g, Chamomillae recutitae flores - 0.051 g, Equiseti arvensis herba - 0.051 g, Calendulae officinalis flores - 0.045 g, Menthae piperitae folia - 0.045 g, Vaccinii vitis - idaea folia - 0.042 g, Betulae pendulae gemmae - 0.042 g	Glycerin (E422), Ethyl alcohol, Potassium sorbate (E202), Potable water	Qeonek-Sib MMC	Rusiya	15.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Epam 1000 (daxilə qəbul üçün məhlul-damcı 30 ml) (Seriya:20, istehsal tarixi: 01.04.2022, son istifadə tarixi: 31.03.2024) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Epam 11	Daxilə qəbul üçün məhlul	30 ml	Folia Cassiae - 510 mg, Royal jelly - 300 mg, Propolis - 210.6 mg, Rhizomata Bergeniae crassifoliae - 60 mg, Folia Urticae dioicae - 60 mg, Styli cum stigmatidis - 60 mg, Folia Menthae piperitae - 60 mg, Radices Taraxaci officinalis - 60 mg, Folia Plantaginis majoris - 60 mg, Glycyrrhiza glabra L. rhizomata et radices - 60 mg, Herba Achilleae millefolii - 60 mg, Folium Salviae officinalis - 60 mg	Glycerin (E422), Ethyl alcohol, Potassium sorbate (E202), Water	Qeonek-Sib MMC	Rusiya	15.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Epam 11 (daxilə qəbul üçün məhlul 30 ml) (Seriya:19, istehsal tarixi:02.02.2022, son istifadə tarixi:01.02.2024)adlı məhsul həzm sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Epam 24	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	Glycyrrhiza glabra L. rhisomata et radices - 0.6 g, Fructus Crataegi - 0.45 g, Eleutherococci senticosi rhizome et radix - 0.45 g, Royal jelly - 0.3 g, Propolis - 0.2106 g, Rhizomata Bergeniae crassifoliae - 0.06 g, Viburni opuli fructus - 0.06 g, Urticae dioicae folia - 0.06 g, Flores Chamomillae recutitae - 0.06 g, Herba Polygonum aviculare - 0.06 g, Herba Achilleae millefolii - 0.06 g, Inonotus obliquus (Fungus betulinus) - 0.06 g, Fructus Rosae majalis - 0.06 g	Glycerin (E422), Rectified ethyl alcohol from food raw material, Potassium sorbate (E202), Potable water	Qeonek-Sib MMC	Rusiya	15.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Epam 24 (daxilə qəbul üçün məhlul 30 ml) (Seriya:19, istehsal tarixi: 05.04.2022, son istifadə tarixi: 04.04.2024) adlı məhsul klimaks dövründə hormonl disbalansın nəticəsində yaranan əlamətləri aradan qaldırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Epam 31	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	Fruits of yellow hawthorn (Fructus Crataegi) - 0.45 g, Leaf of Lingonberry (Folia Vaccinii vitis - idaea) - 0.45 g, Rhizomes and roots of Licorice (Glycyrrhiza glabra L. rhisomata et radices) - 0.42 g, Royal jelly - 0.30 g, Propolis - 0.2529 g, Roots of Wolly burdock (Arctium tomentosum Mill.radices) - 0.063 g, Herb of Common yarrow (Herba Achillea millefolii) - 0.054 g, Fruits of Lingonberry (Fructus Vaccinii vitis idaea) - 0.051 g, Fruits of Guelder rose (Fructus Viburni opuli) - 0.048 g, Leaves of Common Nettle (Folia Urticae dioicae) - 0.048 g, Ghaga mushroom (Fungus Helicrysis arenarii flores - 0.045 g, Valerianae officinalis rhizomata cum radicibus - 600 mg, Royal jelly - 300 mg, Propolis - 210.6 mg, Betulae pendulae folia - 60 mg, Althaeae officinalis radices - 60 mg, Inulae helenii rhizomata et radices - 60 mg, Hyperici perforati herba - 60 mg, Urticae dioicae folia - 60 mg, Maidis styli cum stigmatidis - 60 mg, Menthae piperitae folia - 60 mg, Taraxaci officinalis radices - 60 mg, Achilleaea millefolii herba - 60 mg, Rosae majalis herba - 60 mg, Fructus Crataegi - 0.45 g, Fructus chlorocarpae - 630 mg, Royal jelly - 300 mg, Propolis - 252.9 mg, Mumijo - 60 mg, Herba Thymi serpylli - 45 mg, Flores Helichrysi arenarii - 45 mg, Herba Achilleae millefolii - 45 mg, Herba Origanii vulgaris - 45 mg, Herba Hyperici perforatii - 45 mg, Folia Urticae dioicae - 45 mg, Foliae Menthae piperitae - 45 mg, Folia Plantaginis majoris - 45 mg, Herba Leonuri quinquelobati - 45 mg, Flores Chamomillae recutitae - 45 mg, Rhizomata Bergeniae crassifoliae - 60 mg, Styli cum stigmatidis - 60 mg, Folia Menthae piperitae - 60 mg, Radices Taraxaci officinalis - 60 mg, Folia Plantaginis majoris - 60 mg, Glycyrrhiza glabra L. rhizomata et radices - 60 mg, Folium Salviae officinalis - 60 mg	Purified glycerin (E422), Rectified ethyl alcohol from food raw material, Potassium sorbate (E202), Water	Qeonek-Sib MMC	Rusiya	15.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Epam 31 (daxilə qəbul üçün məhlul 30 ml) (Seriya:19, istehsal tarixi:02.02.2022, son istifadə tarixi:01.02.2024) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Epam 4	Daxilə qəbul üçün məhlul	30 ml	Purified glycerin (E422), Rectified ethyl alcohol from food raw material, Potassium sorbate (E202), Potable water	Purified glycerin (E422), Rectified ethyl alcohol from food raw material, Potassium sorbate (E202), Potable water	Qeonek-Sib MMC	Rusiya	26.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Epam 4 (daxilə qəbul üçün məhlul, 30 ml) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Epam 7	Daxilə qəbul üçün məhlul	30 ml	Glycerin (E422), Rectified ethyl alcohol from food raw material, Potassium sorbate (E202), Potable water	Glycerin (E422), Rectified ethyl alcohol from food raw material, Potassium sorbate (E202), Potable water	Qeonek-Sib MMC	Rusiya	26.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Epam 7 (daxilə qəbul üçün məhlul, 30 ml) adlı məhsul orqanizmin müdafiə funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Epam 96	Daxilə qəbul üçün məhlul	30 ml	Heuchrysi arenarii flores - 600 mg, Leonuri cardiaca herba - 600 mg, Eleutherococci senticosi rhizome et radices - 450 mg, Royal jelly - 300 mg, Propolis - 294 mg, Bergeniae crassifoliae rhizomata - 60 mg, Origanii vulgaris herba - 60 mg, Hypericum perforati herba - 60 mg, Urticae dioicae folia - 60 mg, Juniperus communis fructus - 60 mg, Plantaginis majoris folia - 60 mg, Chamomillae recutitae flores - 60 mg, Carum carvi fructus - 60 mg, Achilleae millefolii herba - 60 mg, Thymi serpyllii herba - 60 mg, Betulae pendulae folia et	Glycerin (E422), Ethyl alcohol, Potassium sorbate (E202), Water	Qeonek-Sib MMC	Rusiya	26.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Epam 96 (daxilə qəbul üçün məhlul, 30 ml) adlı məhsul böyrək və sidik-sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Eqlorin	Kapsul	1	Magnesium lactate - 60 mg, Powder from flowers of Passion-flower (Passiflora incarnata) - 40 mg, Hope powder (Strobili lupuli) - 40 mg, Powder from Siberian ginseng (Eleutherococcus senticosus) root - 50 mg	Hypromellose	S.C.Laboratoarele Medica S.R.L	Rumıniya	23.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Eqlorin (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ergaten	Kapsul	3x10	L - carnitine tartrate (of which L-Carnitine 150 mg) - 214 mg, Coenzyme Q10 - 50 mg	Microcrystalline cellulose, Silica, Magnesium stearate, Talc, Capsule: Gelatin, Calcium carbonate (E170)	Gricar Chemical S.r.l	İtaliya	19.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ergaten (kapsul, №30) adlı məhsul orqanizmdə metabolik prosesləri tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Esitrox Fresh Gel	gel	100 ml	Troxeutin – 2%, Arnica montana flower extract -0,091 %, Aloe barbadensis leaf juice – 0,085%, Ginkgo biloba leaf extract – 0,0155%, Rutin – 0,015, Escin – 0,095%, Caffeine – 0,07 %, Bromelain – 0,037 %, Citrus aurantifolia oil – 0,05 %, Zingiber officinale root extract – 0,02 %, Ananas sativus fruit extract – 0,08%, Aesculus hippocastanum seed extract – 0,0755%, Vitamin E (of tocopheryl acetate) – 0,0845%, Vaccinium myrtillus fruit extract – 0,0835 %, Melilotus officinalis extract - 0,054%, Centella asiatica	Pentylene glycol, Polyglyceryl-3 cocoate, Polyglyceryl-6 caprylate, Polyglyceryl-4 caprate, Polyglyceryl-6 ricinoleate, Acrylates/C10-30 alkyl acrylate crosspolymer, Glycerin, Maltodextrin, Menthol, Alcohol denat, Propylene glycol, Citric acid, Tetrasodium glutamate diacetate, Disodium EDTA, Sodium hydroxide, Geraniol, Limonene, Citral, Ethylhexylglycerin, Potassium sorbate, Sodium benzoyate, Phenylethanol, acryl	ESI s.p.a.	İtaliya	16.09.2022	Müsbət	“Esitrox Fresh Gel 100 ml” adlı vasitə Xroniki venoz çatışmazlığı zamanı ödem, ağrı, göynmə və qıcolma kimi əlamətləri azaldır, müntəzəm istifadəsi mikrosirkulyasiyanı yaxşılaşdırır və ağırlaşmaların əmələgəlmə riskini azaltmaq üçün istifadə olunur, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli
Esopak mono	daxilə qəbul üçün məhlul	10 ml	Sodium hyaluronate - 150mg, Chondroitin sulfate - 300mg, Aloe vera (Aloe ferox Mill.) leaves dried juice (contains 19.8% hydroxyanthracene derivatives) - 30mg	Citric acid monohydrate, Poloxamer 188, Carrageenan, Potassium sorbate, Glycerin, Deionized water □	Yeni Pharma Tibbi Malzeme İlaç San. İç ve Diş. Tic. Ltd. Şti	Türkiyə	08.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Esopak mono (daxilə qəbul üçün məhlul, 10ml şaşe №20) adlı məhsul mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Essential Fatty Acids Nordic Omega-3 / Essential Fatty Acids Şimali Omega-3	Kapsul	1	Omega-3 fatty acid complex from marine fish oil (Omega-3 PUFAs - 330 mg, including DHA - 121 mg, EPA - 181.5 mg) - 550 mg	Gelatin, Glycerin, Purified water, Sorbitol, Ethylvanillin	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	23.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Fatty Acids Nordic Omega-3 / Essential Fatty Acids Şimali Omega-3 (kapsul, №60) (Seriya: 47, istehsal tarixi: 13.07.2022, son istifadə tarixi: 13.07.2024) adlı məhsul omega-3 doymamış yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Essential Sorbents İntestinal Defense / Essential Sorbents Bağırsaq Fitosorbenti	Daxilə qəbul olunan məhlul hazırlamaq üçün toz	80 q	Common centaury (Centaurium erythraea) herb powder- 22 g, Tanacetum parthenium flower powder - 21 g, Guar gum (Cyamopsis tetragonoloba) - 15 g, Sacred thyme (Thymus serpyllum) herb powder - 12 g, Helianthus tuberosus root powder - 10 g, Apple (Malus domestica) fruit powder (pectin concentrate) - 10 g, Plantain (Plantago major) seed shells - 7 g, Artichoke (Cynara scolymus) leaf extract - 2 g, Senna (Cassia acutifolia) fruit extract - 1 g	Ayrıca qeyd edilməyib	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	09.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Sorbents İntestinal Defense / Essential Sorbents Bağırsaq Fitosorbenti (daxilə qəbul olunan məhlul hazırlamaq üçün toz , 80 q) (Seriya: 07, istehsal tarixi: 25.03.2022, son istifadə tarixi: 25.03.2024) adlı məhsul bağırsaq mikroflorasının fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Essential Sorbents Pure Life / Essential Sorbents Təmizləyici Fitosorbent	Daxilə qəbul olunan məhlul hazırlamaq üçün toz	80 q	Rose hips fruits powder (Rosa majalis) – 28.3 g, Guar gum - 20 g, Topinambur root powder (Helianthus tuberosus) – 16 g, Pectin concentrate (Apple fruit powder) – 13 g, Plantago major seed shells – 5 g, Althaea officinalis root powder – 4.6 g, Arctium lappa root powder – 4 g, Horsetail herb dry extract (Equisetum arvense) – 2 g, Echinacea herb dry extract (Echinacea purpurea L) – 2 g, Chamomile flower dry extract (Chamomilla officinalis) – 2 g, Tormentil herb dry extract (Potentilla erecta) – 2 g, Senna fruit extract (Cassia acutifolia) – 1.1 g	yoxdur	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	19.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Sorbents Pure Life / Essential Sorbents Təmizləyici Fitosorbent (toz, 80 q) (Seriya:22, istehsal tarixi:04.07.2022, son istifadə tarixi:04.07.2024) adlı məhsul maddələr mübadiləsinə yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
EyeGel plus	steril oftalmoloji gel	10 q			Farmigea S.p.A.	İtaliya	20.09.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş “EyeGel plus steril oftalmoloji gel, 10 q tubda №1, karton qutu qablaşmada” adlı məhsul göz səthinin nəmləndirilməsinə və qorunmasına kömək edir, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Fenolgin	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	L-arginine – 1.2 mg, L-histidine – 0.7 mg, L-isoleucine – 3.66 mg, L-lysine hydrochloride – 5 mg, L-methionine – 1.84 mg, L-phenylalanine – 1 mg, L-threonine – 0.85 mg, L-tryptophan – 1 mg, L-alanine – 1 mg, L-valine - 1.34 mg, L-asparagine - 1 mg, L-aspartic acid - 1 mg, L-cysteine - 1 mg, L-glutamine - 1 mg, Glycine - 2 mg, L-serine - 1 mg, L-tyrosine - 1 mg, L-proline - 1 mg, Vitamin C (Ascorbic acid) - 100 mg	Deionized water, Xanthan gum, Citric acid, Potassium sorbate, Sodium benzoate, Raspberry flavor, Sucralose	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	26.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fenolgin (daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adlı məhsul C vitamininin və amin turşuların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Feramin	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	Ferrous sulphate - 30 mg (eq. to 9 mg Ferrous)	Potassium Sorbate, Glycerol, Deionized water	Aktif Farma Kimya Tic.Ltd.	Türkiyə	21.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Feramin (Daxilə qəbul üçün məhlul-damcı 30 ml) adlı məhsul dəmirin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ferro Koc	Kapsul	1	Iron (as Iron bisglycinate 73.08) - 20 mg, Vitamin C (as L-ascorbic acid) - 30 mg, Folic acid - 200 mcg	Microcrystalline cellulose, Mannitol, Sodium croscarmellose, Kaolin, Talc, CI pigment white 18 (Calcium carbonate, E170), Gelatin	Koç İlaç Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. San. Tic. Ltd. Şti	Türkiyə	29.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ferro koc (kapsul №60) adlı məhsul dəmir və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ferrolen	Daxilə qəbul üçün məhlul	120 ml			Tocura İlaç Sanayi ve Ticaret A.Ş.	Türkiyə	22.09.2022	Xitam verilən müraciətlər	"STERLIST PHARMA MMC" tərəfindən göndərilən 04.08.2022-ci il tarixli 0808/22 nömrəli məktubuna cavab olaraq bildiririk ki, Türkiyə "Tocura İlaç Sanayi ve Ticaret A.Ş." şirkətinin istehsalı olan Ferrolen (Daxilə qəbul üçün məhlul 120 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ pH: 5.275 (3.627 - 4.433) UYGÜN DEYİL □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Ferromax	Tablet	3x10	Iron gluconate (eq. to 19 mg iron) - 159 mg, Folic acid - 200 mcg, Vitamin B12 (Cyanocobalamin) - 2 mcg, Vitamin C (Ascorbic acid) - 30 mg	Magnesium stearate, Sorbitol	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	13.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ferromax (tablet №30) adlı məhsul dəmir, fol turşusu və B12 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fidelso	Şərbət	150 ml	N-acetylcysteine - 200 mg, Zinc gluconate - 10 mg, Grindelia robusta herb liquid extract - 125 mg, Thymus vulgaris leaf liquid extract - 83 mg, Hedera helix leaf liquid extract - 21 mg, Drosera rotundifolia herb liquid dry extract - 42 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Sucralose, Potassium sorbate, Sodium benzoate	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	13.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fidelso (şərbət, 150 ml) adlı məhsul bəlgəm ifrazını asanlaşdırmaq və tənəffüs sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: "İstifadə qaydası və doza" bəndi rəyə uyğun olaraq göstərilsin.
Fitoregulo	Kapsul	3 x 10	Vitex Agnus Castus Fruit Powder - 300 mg, Humulus Lupulus Flower Dry Extract - 25 mg, Melissa Officinalis Leaf Dry Extract - 52 mg, Mentha Piperita Leaf Dry Extract - 25 mg, D-Alpha-Tocopherol Acetate - 10 mg	Corn Starch, Natural gelatin, Rice starch, Magnesium stearate, Silicon dioxide	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	13.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fitoregulo (kapsul №30) adlı məhsul qadınlarda hormonal səviyyəni tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Focus	Şərbət	150 ml	Fucoidan - 100 mg, Naringenin - 100 mg, Aqualaria Agallocha bark dry extract - 300 mg, Astaxanthin - 2 mg, Royal jelly (Bee milk) - 1 mg, Vitamin C (as L-ascorbic acid) - 20 mg, Folic acid - 130 mcg, Zinc (as Zinc sulphate 13.85 mg) - 5 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Sucralose, Potassium sorbate, Sodium benzoate	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	31.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Focus (şərbət, 150 ml) adlı məhsul tənəffüs və immun sistemlərinin fəaliyyətini yaxşılaşdırıcı BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: "İstifadə qaydası və doza" bəndi rəyə uyğun olaraq göstərilsin.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilərkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Fohow Oral Liquid (Feniks)	Daxilə qəbul üçün məhlul	4 x 30 ml	Extract of Cordyceps sinensis - 350 mg, Extract of Ganoderma Lucidum - 350 mg, Dry extract of Lentinula edodes - 100 mg, Extract of Bambusa - 100 mg	Purified water, Honey, Potassium sorbate	Fohow Health Products Co.ltd	Çin Xalq Respublikası	01.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fohov Oral Liquid (Feniks)(daxilə qəbul üçün məhlul, 30 ml, flakon № 4) adlı məhsul amin turşuları, vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fohow Sanqing Oral Liquid	Daxilə qəbul üçün məhlul	4 x 30 ml	Aloe vera gel - 3 mg, Polysaccharides from Lions mushroom (Hericium erinaceus) - 3 mg, Lonicera japonica(aerial part) powder- 3.6 mg	Pure water	Fohow Health Products Co.ltd	Çin Xalq Respublikası	01.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fohow Sanqing Oral Liquid (daxilə qəbul üçün məhlul, 30 ml № 4) adlı məhsul amin turşuların, vitaminlərin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Folikoc	Tablet	3x20	L-methylfolate (Folic acid) - 400 mcg	Magnesium stearate (E570), Sorbitol	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti. / KOC Pharmaceuticals Co. Ltd.	Türkiyə	12.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Folikoc (Tablet N60) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Argi+	toz	10 q x 30	L-Arginine - 5.1 g (5 g), Ascorbic Acid - 84 mg (Vitamin C 80 mg), Menaquinone-7 - 8 mg (Vitamin K2 20 mcg), Cholecalciferol - 2.24 mg (Vitamin D3 200 IU), Pyridoxine Hydrochloride - 1.505 mg (Vitamin B6 1.4 mg), Cyanocobalamin - 0.275 mg (Vitamin B12 2.5 mcg), Folic Acid - 0.244 mg (200 mcg), Proprietary Forever® Fruit Blend (Grape Skin Extract (Vitis vinifera L.) - 43 mg, Pomegranate Extract (Punica granatum L.) - 8.9 mg, Red Grape Extract (Vitis vinifera L.) - 8.9 mg., Black Currant Juice Powder (Ribes nigrum L.) - 8.9 mg, Elderberry Juice Powder (Sambucus nigra L.) - 8.86 mg, Rasperry Juice	Citric Acid Acid, Maltodextrin, Natural Mixed Berry Flavor, Silicon Dioxide, Xylitol, D-Ribose, Sucralose, Monopotassium Phosphate	Forever Nutraceutical, LLC	ABŞ	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Argi+ (1 paketin (300 q) içərisində: toz, paket (10 q № 30) adlı məhsul (Seriya nömrəsi: 090222A , istehsal tarixi: 09.02.2022, son istifadə tarixi: 09.02.2024) immuniteti möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Bee Pollen	Tablet	1 plastik flakonda № 100 tablet	Bee pollen, granular - 504.15 mg (500 mg), Royal jelly - 0.18 mg	Honey, Stearic acid, Silicon dioxide	Aloe Vera of America, Inc	ABŞ	26.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Bee Propolis (örtüklü tablet, № 100) adlı məhsul orqanizmdə gedən əsas metabolik prosesləri yaxşılaşdırmaq, immün sistemini möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd:a) Rəydə göstərilən tərkibdəki inqredientlərin məhsula daxilolma miqdarları, mötərizədə isə qida dəyərləri göstərilmişdir(istehsalçının tərkibə aid sənədə əsasən).
Forever Nature-Min / Forever Natur-Min	Tablet	1	Dicalcium phosphate - 3463.80 mg (Calcium – 1000 mg, Phosphorus – 772 mg), Magnesium oxide - 690.96 mg (Magnesium - 400 mg), Natural Sea Mineral Deposit - 58.20 mg, Ferrous fumarate - 56.46 mg (Iron - 18 mg), Zinc sulfate - 41.64 mg (Zinc - 15 mg), Manganese gluconate - 18.18 mg (Manganese - 2 mg), Copper gluconate - 14.58 mg (Copper - 2 mg), L-selenomethionine - 7.2 mg (Selenium - 36 mcg), Potassium iodide - 0.18 mg (Iodine - 150 mcg), Sodium molybdate - 0.12 mg (Molybdenum - 36 mcg)	Microcrystalline cellulose, Stearic acid, Croscarmellose Sodium	Forever Nutraceutical LLC	ABŞ	27.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Nature-Min / Forever Natur-Min (tablet №180, Seriya nömrəsi: 090522A, istehsal tarixi: 09.05.2022, son istifadə tarixi: 09.05.2026) adlı məhsul mineral maddələrin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Forselen	Kapsul	4x15	Selenium (as Sodium selenite) – 110 mcg	Natural gelatin, Cornstarch	İlaçsan Medikal Sanayi ve Dış Ticaret Limited Şirketi	Türkiyə	19.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forselen (kapsul №60) adlı məhsul selenin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏolub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fukus	Kapsul	1	Fucus vesiculosus thallus - 350 mg, Fucus vesiculosus extract - 100 mg	Starch, Calcium stearate, Lactose, Gelatin	Litoral Universitet İnnovasiya Şirketi	Rusiya	28.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fukus (kapsul, №60) adlı məhsul metabolik prosesləri tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Full D-Vit	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Vitamin D3 (Cholecalciferol) – 50 000 IU	Olive oil	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirketi	Türkiyə	13.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Full D-Vit (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Gain Bolic 6000 Chocolate Flavour	toz	1000 q	Carbohydrate-mix (maltodextrins, dextrose) - 80 g, Protein-mix (whey protein concentrate (from milk), micellar casein (from milk), ultrafilled egg protein) – 15.5 g, Creatine monohydrate – 1.5 g, Taurine – 0.5 g	Flavourings, Gum arabic, Xanthan gum, Sodium carboxy methyl cellulose, Citric acid, Sodium citrates, Acesulfame K, Lecithins (from soy), E 150c (for chocolate flavour)	Olimp Laboratories Sp. z o.o	Polşa	16.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gain Bolic 6000 Chocolate Flavour (toz 1000 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Köməkçi maddələr bəndi rəyə uyğun (tərkibə aid sənədə əsasən) göstərilsin.
Gammafertil Prenatal	Tablet	2x15	Vitamin A - 1200 mcg (4000 IU), Vitamin D3 - 7.5 mcg (300 IU), Vitamin E - 30 mg, Vitamin B1 - 1.8 mg, Vitamin B6 - 2.5 mg, Folic acid - 400 mcg, Vitamin B12 - 9 mcg, Biotin - 50 mcg, Calcium carbonate - 184 mg, Magnesium hydroxide - 53 mg, Iron - 30 mg, Zinc - 12.5 mg, Copper - 1 mg, Iodine - 150 mcg, Manganese - 1 mg, Selenium - 25 mcg, Chromium - 25 mcg	Microcrystalline cellulose (E 460), Hydroxypropylcellulose (E 464), Vegetal magnesium stearate (E 470b), Silica (E 551)	Gricar Chemical SRL	İtaliya	19.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gammafertil Prenatal (tablet №30) adlı məhsul hamiləlik dövründə vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Gematogen Ruskiy C	plitka	40 q	Iron (from albumin - 1.6 g) - 4 mg, Ascorbic acid - 40 mg	Granulated sugar, Sweetened condensed milk, Starch syrup, Vanillin	MMC PK Farm-pro	Rusiya	14.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gematogen Ruskiy C (plitka, 40 q) adlı məhsul Dəmir və C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Tərəfimizdən verilmiş əvvəlki rəydə istehsalçının ünvanında düzəliş edildiyi üçün rəy nömrəsi və tarixi qaydalanmaqla dəyişdirilib.
Gindalin	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	Citicoline - 150 mg, Ginkgo biloba leaf dry extract - 50 mg	Deionized water, Citric acid, Xanthan gum, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	29.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gindalin (daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adlı məhsul beyin fəaliyyətini və görmə qabiliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin.
Glukavin	Kapsul	3x10	L-ascorbic acid - 60 mg, Zinc (as Zinc oxide 31.12 mg) - 25 mg, Propolis extract - 20 mg, Echinacea purpurea herb dry extract - 50 mg, Beta glucan - 200 mg, Selenium (as Sodium selenite 262 mcg) - 120 mcg, Vitamin E (as Alpha tocopherol acetate) - 36 mg, Royal jelly powdered - 200 mg	Cornstarch, Natural gelatin	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	30.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Glukavin (kapsul, № 30) adlı məhsul immun sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Glysmind	Şərbət	120 ml	Gamma amino butyric acid - 250 mg, Glycine - 1000 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 6 mg, Vitamin B5 (as Calcium pantothenate) - 15 mg, Vitamin B8 (Inositol) - 1500 mg, Choline alfoscerate - 200 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Sucralose, Potassium sorbate, Sodium benzoate	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	09.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Glysmind (şərbət, 120 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin.
Grenofa-E	Kapsul	3x10	DI-Alpha Tocopheryl Acetate (equiv to 150 IU Vitamin E) - 150 mg, Calcium-L-Methylfolate (equiv to 400 mcg Vitamin B9) - 0,45 mg	Sunflower oil, Gelatin, Glycerin, Deionized water	AD Medline Sağlq Ürnləri San. Tic. Ltd. Ştd.	Türkiyə	21.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Grenofa-E (Kapsul N30) adlı məhsul Vitamin E və vitamin B9-un əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Hair Long	Kapsul	3x10	Vitamin A (as Retinol acetate) - 1000 mcg, Vitamin E (as alpha-tocopherol acetate) - 100 mg, Selenium (as Sodium selenite) - 50 mcg, Zinc (as Zinc sulphate) - 10 mg, Vitamin B7 (as D-biotin) - 25 mcg	Lactose monohydrate, Calcium stearate, Gelatine, Purified water	Bioterra MMC	Belarus	23.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hair Long (Kapsul N30) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Hair Woman	Tablet	2x15	Saw Palmetto Extract (Serenoa Repens) - 170 mg, L-Methionine - 60 mg, L-Cystine - 40 mg, Keratin - 40 mg, Ginkgo biloba extract - 30 mg, Ferrous fumarate (eq. to 9.2 mg) - 28 mg, Zinc sulfate monohydrate (eq to 7.3 mg) - 20 mg, Nicotinamide (Vitamin B3) - 20 mg, D-calcium pantothenate (eq to 13.8 mg) - 15 mg, Biotin (Vitamin B7) - 0.12 mg, Folic acid (Vitamin B9) - 0.3 mg, Sodium selenite (eq to 9 mcg Selenium) - 0.02 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Magnesium stearate, Silicon dioxide	AD Medline Sağlq Ürnləri San. Tic. Ltd. Ştd.	Türkiyə	23.09.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hair Woman (tablet, №30) adlı məhsul saç köklərinin möhkəmləndirilməsi üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Halibut	Kapsul	3x10	Fish Oil - 500 mg, Total Omega 3 - 300 mg, Eicosapentaenoic Acid (EPA) - 50 mg, Docosahexaenoic Acid (DHA) - 250 mg, Zinc (as Zinc Oxide 32,05 mg) - 25 mg, Selenium (as Sodium Selenite 180 mcg) - 81 mcg	Natural gelatine, Sunflower oil	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	26.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Halibut (Kapsul N30) adlı məhsul omega 3 doymamış yağ turşularının və bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Məhsulun istifadə üzrə təlimatında "İstifadə qaydaları və doza" bəndi rəyə müvafiq olaraq qeyd edilsin.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Hemorekta	rektal şam	2x5	Daziotu bitkisinin yağı (Hyperici oleum) -0.150 g, Mariqoid çiçəyinin ekstraktı (Calendulae extractum oleosum) – 0.150 g, Çobanyastığı çiçəyinin ekstraktı (Matricariae extractum oleosum) -0.150 g, Milefoil çiçəyinin ekstraktı (Milefolii extractum oleosum) – 0.150 g, At şabalıdı toxumunun ekstraktı (Hippocastani extractum oleosum) – 0.075 g, Meşə fındığı varmağının ekstraktı (Hamamelidis folii extractum	ağ arı mumu (Cera alba), bərk yağ (witepsol E 75)	Pharmamed d.o.o Travnik	Bosniya və Herseqovina	28.09.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Hemorekta" rektal şam № 10 (2x5), blisterdə, karton qutu qablaşmada" adlı məhsul babasının xarakterik əlamətlərini aradan qaldırmaqda kömək edir, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ □ Əli-zadə Telli
Herkul Panther	daxilə qəbul üçün gel	1	Epimedium leaf extract- 125 mg, Ginger root extract-125 mg, Ginkgo biloba leaf extract- 60 mg,Panax ginseng root extract- 100 mg, Carob seed extract- 100 mg	Flower honey, Glucose syrup,Mulberry molasses	Universe Pharma İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	14.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Herkul Panther (daxilə qəbul üçün gel, şarədə № 10) adlı məhsul kişilərdə reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Holicin	Şərbət	90 ml	Citicoline (as Citicoline Sodium) - 250 mg	Purified water, Sucrose, Fructose, Citric Acid (E 330), Potassium Sorbate (E202)	MM Vitapharm-Com MMC	Moldova	21.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Holicin (şərbət 90 ml) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Hylopan	oftalmoloji damcı	0.5 ml			Penta Arzneimittel S.A.	Almaniya	08.09.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Hylopan göz damcısı, məniul, 0,5 ml-lik plastik flakon №10, karton qutu qablaşmada" adlı məhsul quru göz sindromu, qızartılı göz sindromu, yorğun göz sindromu halında gözün gündəlik gigiyenası üçün istifadə olunur, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli
ICE gel	gel	150 ml	camphor – 1 g, menthol – 5 g	imidazolydinil urea-0.10 g, carbomer – 0.76 g, purified water – 85.24 g, ethanol 96% - 7 g, triethanolamine – 0.88 g, color blue CI 42090 (1% solution) – 0.02 g	Pharmamed d.o.o Travnik	Bosniya və Herseqovina	28.09.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "ICE gel" 150 ml gel, plastik tubda" adlı məhsul əzələ və oynaqalarda ağrı və sərtliyi aradan qaldırmaq üçün istifadə olunur, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli
İlozar	məhlul	10 ml	Lactobacillus reuteri LR92 (DSM 26866) - 1x10 ⁸ viable cells	Sunflower oil, Silicon dioxide	OFI Officina Farmaceutica Italiana S.p.A	İtaliya	15.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İlozar (məhlul 10 ml) (Seriya nömrəsi: 22070115; İstehsal tarixi: 05.07.2022; Son istifadə tarixi: 05.07.2024)adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İmmuno Bron	Tablet	3x10	Beta glucan - 150 mg, Vitamin C - 120 mg, Vitamin D3 - 10 mcg, Riboflavin 5-phosphate (Vitamin B2 - 0.78 mg) - 1 mg, Pyridoxine hydrochloride (Pyridoxine - 1.15 mg) - 1.4 mg, Vitamin B9 - 100 mcg, Vitamin B12 - 2.5 mcg, Vitamin B7 - 20 mcg, Calcium D-pantothenate (Vitamin B5 - 5.49 mg) - 6 mg, Ferrous gluconate (Iron - 0.063 mg) - 0.5 mg, Sodium selenite (Selenium - 98.74 mcg) - 150 mcg, Zinc sulphate	Sodium benzoate	Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Tarım Ürünleri Gıda Turizm İth. İhr. San ve Tic. Ltd. Şti	Türkiyə	26.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmmuno Bron (tablet, №30) adlı məhsul immun sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İmmuno-4H	Tablet	1	Sida cordfolia whole plant powder -150 mg, Emblica officinalis fruit powder - 150 mg,Terminalia arjuna bark powder -100 mg, Asparagus racemosus root powder -100 mg □	Potato starch, Gum Acacia. Talcum powder	BACFO Pharmaceuticals India Limited	Hindistan	21.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmmuno-4H (tablet № 30) adlı məhsul immun sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Yaş həddi rəyə uyğun olaraq göstərilsin.
İmmuno-VAQ Forte	Tablet	3 x 10	Vitamin E (as D-alpha-tocopherol acetate) - 25 mg, Beta glucan - 75 mg, Vitamin C (as Ascorbic acid) - 60 mg, Selenium (as Sodium selenite) – 25 mcg, Zinc (as Zinc oxide) - 7.5 mg	Sorbitol, Magnesium stearate	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	14.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmmuno-VAQ Forte (tablet №30) adlı məhsul immun sistemini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İmnosdin	Şərbət	200 ml	Calcium citrate - 400 mg, Phosphorus (as Calcium phosphate) - 200 mg, Magnesium (as Magnesium gluconate) - 150 mg, Zinc (as Zinc sulfate) - 6 mg, Vitamin K (as Menaquinone) - 50 mcg, Vitamin D (as Cholecalciferol) - 5 mcg, Phytin - 100 mg	Deionized water, Xanthan gum, Citric acid, Rasperry flavor, Sucralose, Potassium sorbate, Sodium benzoate	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	26.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmnosdin (şərbət, 200 ml) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Qablaşdırma təqdim edilən sənədlərdə qeyd edilən məlumata uyğun olaraq tərtib edilsin.
İndolex	Kapsul	6 x 10	Indole-3 carbinol - 300 mg, Vitex agnus castus seeds powder - 150 mg, Black Cohosh (Cimicifuga racemosa) root and rhizome dry extract - 40 mg, Camellia sinensis leaf dry extract - 30 mg, Soy isoflavons - 30 mg	Amaranth seeds powder, Oligofructose	Saşera-Med MMC	Rusiya	02.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasənİndolex (kapsul, № 60) adlı qadınlarda hormonal balansı tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
İnfert	Tablet	1	L-arginine – 400 mg, L-carnitine – 200 mg, Epimedium grandiflorum herb dry extract – 200 mg, Lepidium meyenii root dry extract – 200 mg, Serenoa repens fruit dry extract – 100 mg, Vitamin E (as DL-alpha-tocopheryl acetate) – 100 mg, Ginkgo biloba leaf dry extract – 60 mg, Zinc (as Zinc oxide) – 15 mg	Microcrystalline cellulose, Cornstarch, Maltodextrin, Magnesium stearate, Silicon dioxide, PVP	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	23.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İnfert (tablet № 60) adlı məhsul reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İnofem	toz	1	Myo-inositol - 2000 mg, Folic acid - 200 mcg	Natural lemon flavouring	Establo Pharma Sp.Z.o.o	Polşa	08.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İnofem (toz, şaşe №30) (Seriya:052022,istehsal tarixi:01.05.2022,son istifadə tarixi:01.05.2024) adlı məhsul qadınlarda hormonal balansı tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İnsulan	Tablet	2x15	Gymnema sylvestre leaf water-alcoholic extract,DER 6:1 – 200 mg (including gymnemic acid – 50 mg), Morus alba leaf water extract, DER 10:1 – 100 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride)– 1 mg, Folic acid(as Pteroilomonoglutamin acid) – 200 mcg, Chromium (as chromium picolinate)– 100 mcg, Vitamin B12(as Cyanocobalmin 0,1%) – 1.25 mcg	Microcrystalline cellulose, Sodium carboxymethylcellulose, Magnesium salts of fatty acids, Sorbitol, Silicon dioxide, Fatty acids, Acacia gum, Carregeenan	Zaklady Farmaceutyczne Cofarm S.A	Polşa	26.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İnsulan(örtüklü tablet № 30) adlı məhsul orqanizmdə karbohidratların metabolizmini yaxşılaşdırır, qanda şəkərin miqdarını tənzimləyən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:"həb" sözü "tablet" ilə əvəz olunsun(baxmayaraq ki, bu çatışmazlıq sonuncu verdiyimiz rəydə də qeyd olunmuşdur, yəni də aradan götürülməmişdir).
İnsulat	Tablet	2x15			Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	02.09.2022	Xitam verilən müraciətlər	"Muradova Nərimin Mirzəbəla qızı" tərəfindən göndərilmiş 15.08.2022-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş." şirkətinin istehsalı olan İnsulat (tablet, №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun xarici görünüşü sarımtıl rəngli, dairəvi, qabarıq formalı tablet, orta çəkisi 93.74 mq (880.0-1210.0 mq) olaraq aşkar edilmişdir.Bu da normativ sənədlərdə qeyd edilən göstəriciyə uyğun deyil. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur. □
Insumar	Kapsul	2x15	Gymnema sylvestre leaf ethanolic-water dry extract (4:1), standardized to 25% of gymnemic acid – 200 mg (including gymnemic acid – 50 mg), 4:1 extract of white mulberry morus alba leaves – 100 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride)– 1 mg, Folic acid(as Pteroilomonoglutamin acid) – 200 mcg, Chromium (as chromium picolinate)– 100 mcg, Vitamin B12(as Cyanocobalmin) – 1.25 mcg	Magnesium salts of fatty acids, Gelatine, Yellow iron oxide, Red iron oxide	Symbiofarm Sp. z.o.o	Polşa	27.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Insumar (kapsul №30) adlı məhsul orqanizmdə karbohidratların metabolizmini yaxşılaşdırır, qanda şəkərin miqdarını tənzimləyən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İnventa	Kapsul	2x15	L-Ascorbic acid – 110 mg, Nicotinamide – 15 mg, Iron (as Iron (II) sulphate) – 15 mg, Vitamin E (DL-alpha-tocopheryl acetate) – 13 mg, Pantothenic acid (as Calcium-D-pantothenate) – 6 mg, Zinc (as Zinc citrate) – 5 mg, Vitamin B12 (as Cyanocobalamin) – 3.5 mcg, Beta carotene – 2 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 1.9 mg, Vitamin B2 (as Sodium Riboflavin-5-phosphate) – 1.5 mg, Vitamin B1(as Thiamine hydrochloride) – 1.2 mg, Folic acid (as Pteroylmonoglutamic acid)) – 600 mcg, Manganese (as Manganese (II) sulphate) – 0.5 mg, Copper (as Copper (II) sulphate) – 0.5 mg	Inulin, Calcium phosphate, Magnesium salts of fatty acids	C.Hedenkamp Gmbh&Co.KG	Almaniya	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İnventa (kapsul №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İso Plus + L-Carnitine Tropic Blue flavour	toz	700 q	Vitamin A - 160 mcg, Vitamin D - 1 mcg, Vitamin E (mg α-TE) – 2.4 mg, Vitamin C - 16 mg, Vitamin B1- 0.2 mg, Vitamin B2 – 0.3 mg, Niacin (mg NE) – 3.2 mg, Vitamin B6 – 0.3 mg, Folic acid – 40 mcg, Vitamin B12 – 0.5 mcg, Biotin - 10 mcg, Pantothenic acid – 1.2 mg, Potassium – 85.7 mg, Calcium - 25 mg, Magnesium – 12.6 mg, Sodium - 0.12 g, L-glutamine – 192.5 mg, L-carnitine - 50 mg	Sugar, Maltodextrins, Glucose, Fructose, Citric Acid, Malic Acid, Gum Arabic, Xanthan Gum, Sodium Carboxy Methyl Cellulose, Flavorings (tropic flavour), Sucralose, Acesulfame K, E 133	Olimp Laboratories Sp. z.o.o	Polşa	16.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İso Plus + L-Carnitine Tropic Blue flavour (toz, 700 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Jaguar	Kapsul	1x10	L-arginine - 150 mg, L-carnitine - 100 mg, Saw palmetto fruit dry extract - 60 mg, Ginkgo biloba leaf extract - 40 mg, Epimedium grandiflorum herb extract - 50 mg, Panax ginseng root extract - 50 mg, L-Ascorbic acid - 30 mg, Carob(Ceratonia Siliqua) seed extract - 30 mg, Tocopheryl acetate (Vitamin E) - 12 mg, Zinc oxide – 12, 45 mg, Lycopene - 10 mg, Sodium selenite- 75, 96 mcg, Folic acid - 400 mcg	Gelatin (capsule shell), Silicon dioxide(E 551), Magnesium stearate(E 470 b)	DDL Medikal İlaç İthalat ve İhracat Ltd. Şti.	Türkiyə	28.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Jaguar(kapsul № 10) adlı məhsul kişilərdə cinsi fəaliyyəti yaxşılaşdırır vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Normativ sənədlərdə çox sayda texniki səhvlərə yol verilmişdir, bu disitribüter tərəfindən nəzərə alınmalıdır.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Kabiton	Kapsul	3x10	L-ornithine-L-aspartate - 200 mg, Ademethionine - 100 mg, Silymarin (Silybum marianum seed dry extract)-80 mg, Alpha lipoic acid-100 mg, Cynara scolymus leaf dry extract-100 mg	Corn starch, Natural gelatin	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	14.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kabiton (Kapsul №30) adlı məhsul qaraciyərin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kadiar	Kapsul	6x10	L-carnitine - 500 mg, L-Arginine - 500 mg, Vitamin E (as D-alpha tocopherol acetate) - 50 mg, Selenium (as Sodium selenite) - 100 mcg, Zinc (as Zinc sulphate) - 20 mg, Coenzyme Q10 - 35 mg	Cornstarrh, Natural gelatin	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	13.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kadiar (kapsul, №30) adlı məhsul metabolik prosesləri tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kalcina plus	Kapsul	1	Calcium carbonate - 999 mg (eq to 400.03 mg Calcium), Zinc sulfate - 30 mg (eq to 10.93 mg Zinc), Cholecalciferol (Vitamin D3) - 12.5 mcg (500 IU), Menaquinone (Vitamin K2) - 90 mcg	Magnesium stearate, Corn starch, Capsule shell: bovine gelatin, water	Honor İlaç Sanayi və Ticaret Ltd. Şti.	Türkiyə	28.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kalcina plus (kapsul, №60) adlı məhsul kalsium, sink minerallarının və D3, K vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kalsi Fi	Şərbət	150 ml	Calcium citrate (eq.to 300 mg of pure Calcium) - 3735 mg, Magnesium hydroxide (eq.to 150 mg pure Magnesium) - 360 mg, Zinc gluconate (eq.to 6 mg of pure Zinc) - 41.8 mg, Vitamin D3 (Cholecalciferol) - 400 IU	Sodium benzoate, Potassium sorbate, Banana flavour, Citric acid, Sorbitol, Purified water, Sugar syrup	Fito Lab MMC	Azərbaycan	28.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kalsi Fi (şərbət, 150 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kalvey	Tablet	3x10	Calcium (as Calcium carbonate 1500 mg)-600 mg, Zinc (as Zinc oxide 16.7 mg)-10 mg, Vitamin D3 (as Cholecalciferol 400 IU)-10 mcg, Vitamin K1 (as Phytomenadione 365 mcg)-50 mcg	Sorbitol, Lactose, Microcrystalline cellulose, Sugar, Corn starch, Gum arabic, Magnesium stearate	Koç İlaç Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. San. Tic. Ltd. Şti	Türkiyə	14.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kalvey (Tablet №30) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kapden	Daxilə qəbul üçün məhlul	150 ml	N-acetylcystein - 200 mg, Zinc glucoante (eq.to Zinc - 4 mg) - 28 mg, Thymus vulgarisherb herb powder extract - 200 mg, Althaea officinalis flower liquid extract - 250 mg, Tilia cordata leaf powder extract - 200 mg, Plantago lanceolata leaf liquid extract - 25 mg	Carboxymethylcellulose, Sucralose, Potassium sorbate, Sodium benzoate, Citric acid, Orange flavour, Deionized water	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	08.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kapden (Daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul bəlgəm ifrazını asanlaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Karikal	Tablet	1	Calcium lactate (as elemental Ca /4 mg) - 400 mg, Calcium phosphate dehydrate (as elemental Ca 200 mg, as elemental P 155 mg) - 860 mg, Magnesium hydroxide - 150 mg (as elemental Mg 62 mg), Cholecalciferol - 250 IU, Zinc sulphate - 44.3 mg (as elemental Zn 10 mg), Copper gluconate - 10.7 mg (as elemental Cu 1.5 mg), Menaquinone-4 (Vitamin K2) - 70 mcg	Sorbitol, Magnesium stearate, Sugar	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	02.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sibtakol (tablet, №30) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Karnavit	Kapsul	4x15	L-carnitine tartrate - 500 mg, Coenzyme Q10 - 30 mg	Natural gelatin, Cornstarch	Delta Labs MMC	Azərbaycan	06.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinə əsasən Karnavit (kapsul, №60) adlı məhsul orqanizmin ümumi müqavimətini artırmaq məqsədilə tövsiyə edilən BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Karnibest	Şərbət	50 ml	L-carnitine - 500 mg	Xanthan gum, Sugar syrup, Sodium benzoate, Potassium sorbate, Flavouring agent, Citric acid, Purified water	Fito Lab MMC	Azərbaycan	05.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Karnibest (Şərbət 50 ml,) adlı məhsul orqanizmin metabolik proseslərini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Keptalit	Jelatin kapsullar	4 x 15	Phyllanthus spp.(Phyllanthus niruri and Phyllanthus urinaria) leaf and stem dry extract - 90 mg	Maltodextrin, Magnesium stearate, Silicon dioxide, Gelatin.	Domus Naturae	Litva	29.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən KEPTALIT (kapsul, № 60) adlı məhsul qaraciyər, öd yolları və böyrəklərin fəaliyyətini, həzm və metabolik prosesləri yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilərkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Knorpex	toz	1	Glucosamine Sulphate - 1500 mg, Chondroitin Sulphate - 1200 mg, Methylsulfonylmethane - 500 mg, Collagen Hydrolysate Type II - 200 mg, Hyaluronic Acid - 100 mg	Maltodextrin, Isomalt, Sucralose, Raspberry Flavour	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	27.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Knorpex (saşe, №30) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kofsevin	Şərbət	150 ml	N-acetylcysteine - 100 mg, Zinc (as Zinc sulphate) - 6.5 mg, Rosa canina fruit dry extract - 1 mg, Athaea officinalis root dry extract - 1 mg, Drosera ramentacea herb liquid extract - 1 mg	Xanthan gum, Sugar syrop, Sodium benzoate, Potassium sorbate, Caramel flavour, Citric acid, Purified water, Glycerol	Fito Lab MMC	Azərbaycan	16.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kofsevin (şərbət 150 ml) adlı məhsul yuxarı tənəffüs sistemi orqanları yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə qaydası rəyə uyğun olaraq göstərilin.
Kom Forte	Şərbət	100 ml	Chamomilla (Matricaria chamomilla flowers part) essential oil – 2.7 mg, Fennel (Foeniculum vulgare fruits part) essential oil – 5.8 mg	Sodium bicarbonate, Potassium sorbate, Sorbitol solution 70%, Vegetable glycerin, Dextrose, Purified water	Pharmex Rom Industry S.R.L	Ruminiya	12.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kom Forte (şərbət, 100 ml) adlı məhsul həzm prosesini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Kombilak	Kapsul	2x15	Lactobacillus bulgaricus Lb-87 - ATCC SD68 33 – 1 x 10 ⁹ CFU, Lactobacillus rhamnosus GG - ATCC 531 03 – 1 x 10 ⁹ CFU, Bifidobacterium lactis Bi-04 - ATCC SD5219 – 1.5 x 10 ⁹ CFU, Vitamin B3 - 16 mg, Vitamin B1 – 1.1 mg, Vitamin B2 – 1.4 mg, Vitamin B5 - 6 mg, Vitamin B6 – 1.4 mg, Vitamin B12 – 2.5 mcg, Folic acid - 200 mcg	Dried corn starch, Silicon dioxide, Magnesium salts of fatty acids, Food gelatine	Erbozeta S.p.A (LOGUS PHARMA S.r.l üçün)	San-Marino	28.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kombilak (kapsul № 30) adlı məhsul (Seriya nömrəsi: V270 , istehsal tarixi: 01.11.2021, son istifadə tarixi: 01.11.2023) adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Korazan	Kapsul	2x15	L-carnitine tartrate - 500 mg, Coenzyme Q10 - 30 mg, Quercetine - 25 mg, Selenium (as Sodium selenite) - 150 mcg, Vitamin E (as DL-alpha-tocopheryl acetate) - 10 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2 mg	Gelatin, Corn starch	Delta Labs MMC	Azərbaycan	07.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Korazan (kapsul, №30) adlı məhsul ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Korvirsir	Tablet	3x10			BEREKET İlaç Kozmetik A.Ş.	Türkiyə	19.09.2022	Xitam verilən müraciətlər	
Kovispen	Tablet	1	Iron gluconate (eq. to 19 mg iron) - 159 mg, Folic acid - 200 mcg, Vitamin B12 (Cyanocobalamin) - 12 mcg, Vitamin C (Ascorbic acid) - 30 mg	Magnesium stearate, Sorbitol	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	05.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kovispen (tablet №30) adlı məhsul dəmir, fol turşusu və B12 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lactoflorene CIST	toz	1	Twin busta 1 (Probiotic): Lactobacillus paracasei LC11 P30020-60 mg; Twin busta 2 (Cranberry): D-mannose-1010.100 mg, Cranberry (Vaccinium macrocarpon) fruit dry extract-126.325 mg	Twin busta 1 (Probiotic): Maltodextrin, Sorbitol (E 420 i), Silicon dioxide (E 551); Twin busta 2 (Cranberry): Maltodextrin, Sorbitol (E 420 i), Bilberry fruit juice powder, Citric acid (E 330), Raspberry flavour, Flavour wild berries, Silicon dioxide, Beet root, Sucralose	Montefarmaco OTC S.p.a.	İtaliya	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lactoflorene CIST (toz, №20 saşe) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Tərkib və istifadə qaydası rəyə uyğun göstərilin.
Lactoflorene® Colesterolo	toz	1	Bifidobacterium longum (BB 536) - 37.5 mg, Red yeast rice tit. 3% in Monacolin K - 350.88 mg, Coenzyme Q10 - 21 mg, Vitamin PP (nicotinamide) - 19.39 mg	Maltodextrin, Sorbitol, Silicon dioxide, Citric acid, Red fruits flavor, Sucralose, Guar gum	Montefarmaco OTC S.p.a.	İtaliya	09.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lactoflorene® Colesterolo (toz, saşədə № 20) adlı məhsul qanda xolesterinin miqdarını tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lactoflorene® Pancia Piatta	toz	1	Lactobacillus acidophilus NCFM (200 mld UFC/ g) - 5.32 mg Bifidobacterium lactis HN019 300 mld - 20 mg, Melissa officinalis folium d.e - 50 mg, Matricaria chamomilla flower d.e. - 50 mg, Passiflora incarnata herb d.e. - 50 mg, Zingiber officinale rhizome d.e. - 5 mg, Fermented maltodextrin from rice by Aspergillus oryzae - 40 mg, Alpha - galactosidase 1000 Gal U/g - 20 mg, Beta - galactosidase by Aspergillus oryzae - 5 mg	Maltodextrin, Dehydrated concentrate strawberry juice, Dehydrated concentrate cranberry juice, Red fruits flavor, Silicon dioxide, Citric acid, Natural elderberry flavor, Sucralose	Montefarmaco OTC S.p.a.	İtaliya	09.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lactoflorene® Pancia Piatta adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Laksaktiv	Şərbət	120 ml	Plantago major leaf liquid extract – 100 mg, Foeniculum vulgare fruit liquid extract – 100 mg, Anisa pimpinella fruit liquid extract – 50 mg, Carum carvi fruit liquid extract – 50 mg, Fragaria vesca leaf liquid extract – 50 mg	Sorbitol, Concentrated apricot juice, Concentrated plum juice, Sodium benzoate, Potassium sorbate, Xanthan gum, Glycerol, Citric acid, Purified water	"Bəyaz Flora" MMC	Azərbaycan	14.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Laksaktiv (şərbət, 120 ml) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Laktamin	toz	1	Bifidobacterium bifidum – 1.15 billion, Bifidobacterium brevis - 1 billion, Streptococcus termophilus - 0.5 billion, Saccharomyces boulardii – 100 mg, Lactobacillus acidophilus - 1.15 billion, Lactobacillus casei - 0.5 billion, Fructooligosaccharides - 80 mg, Lysozyme - 20 mg, Lactoferrin - 5 mg, Pepsin - 10 mg	Maltodextrin, Citric acid, Orange flavor, Sucralose, Silicon dioxide	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	06.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Laktamin (saşe, №10) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə qaydaları və doza rəyə uyğun olaraq göstərilin.
Lakto-filtrum Eko	Tablet	4x15	Hydrolysed lignin - 342.11 mg, Lactulose - 101.01 mg	Fructooligosaccharides, Potato starch, Croscarmellose sodium, Magnesium stearate	SC AVVA RUS	Rusiya	31.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lakto-filtrum Eko (tablet, №60) adlı məhsul bağırsağ mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lentavit Forte D3	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Vitamin D3 - 50 000 IU	Olive oil	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	09.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lentavit Forte D3 (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lesfar	Şərbət	200 ml	D-mannose - 300 mg, Potassium citrate - 50 mg, Sodium citrate - 50 mg, Equisetum arvense herb dry extract - 450 mg, Lespedeza capitata herb dry extract - 30 mg, Zea mays silk dry extract - 250 mg, Rosmarinus officinalis leaf dry extract - 100 mg, Ortosiphon stamineus leaf dry extract - 400 mg, Vaccinium oxycoccus fruit dry extract - 300 mg, Magnesium citrate - 50 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavour, Sucralose, Potassium sorbate, Sodium benzoate	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	19.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lesfar (şərbət, 200 ml) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin.
Lespenefron	Tablet	3x10	Lespedeza capitata herb dry extract- 40 mg; Linum usitatissimum seed dry extract - 80 mg, İlicium verum seed dry extract - 60 mg.	Maltodextrin, Silicon dioxide, PVP K30, Magnesium stearate	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lespenefron (tablet, № 30) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Tərkib və yaş həddi rəyə uyğun olaraq göstərilin.
Levalon SR	Kapsul	2x15	Choline bitartrate - 90 mg, Artichoke (Cynara scolymus) leaf dry extract 4:1 - 90 mg, Milk thistle (Silybum marianum) seed dry extract (80% Silymarin) - 75 mg, L- methionine - 60 mg	Inulin (fiber), Magnesium stearate (fatty acid magnesium salts), Gelatin	Solepharm LTD	Latviya	19.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Levalon SR (kapsul №30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Tərəfimizdən verilmiş əvvəlki rəydə köməkçi maddələr siyahısında düzəliş edildiyi üçün rəy nömrəsi və tarixi saxlanılmaqla dəyişdirilir.
Lipacid	Tablet	3x10	Alpha lipoic acid-200 mg, Selenium (as Sodium selenite 327.51 mg)-150 mcg, Zinc (as Zinc sulphate 41.66 mg)-15 mg	Maltodextrin, Silicon dioxide, Pvp K30, Magnesium stearate □	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	14.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lipacid (Tablet N30) adlı məhsul metabolik prosesləri yaxşılaşdırmaq məqsədilə istifadə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Liptonol	Kapsul	3x10	Gaba (gamma amino butyric acid) – 150 mg, L-tryptophan – 50 mg, Glutamine – 100 mg, Ginkgo biloba – 30 mg, L-carnitine – 200 mg, Vitamin B6 – 1.5 mcg, Vitamin B12 – 1.5 mcg	Cornstach, Natural gelatin	Alisa İlaç Gıda Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	14.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Liptonol (kapsul № 30) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilərkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Lithocare	Kapsul	1	Crataeva nurvala bark-200mg; Boerhaavia diffusa root-200 mg; Asteracantha longifolia seed- 100 mg	Maize starch, Gum acacia, Magnesium stearate, Purified Talc, Gelatin(capsula shell)	BACFO Pharmaceuticals India Limited	Hindistan	21.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lithocare (kapsul № 30) adlı məhsul sidik- ifrazat sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Liv-Aktiv	Tablet	2x15	Artichoke (Cynara scolymus L., maltodextrins) leaves d.e. 5% Chlorogenic acid - 150 mg, Milk thistle (Silybum marianum Gaertn.) fruits d.e. 80% Silymarin - 143.75 mg, L-Methionine - 150 mg, L-Glutathione - 10 mg	Microcrystalline cellulose, Tricalcium phosphate, Vegetable Magnesium stearate, Maltodextrins, Coating agents: Hydroxypropylmethylcellulose, Microcrystalline cellulose, E171, E141, Gum arabic, Silicon dioxide	Erbozeta S.p.A.	San-Marino	08.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Liv-Aktiv (tablet, № 30) adlı məhsul (Seriya nömrəsi: V218, istehsal tarixi: 01.05.2022, son istifadə tarixi: 01.05.2025) qaraciyərin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Liverop	Kapsul	3x10	Silymarin-200 mg; Cynara scolymus leaf extract- 40 mg, Glutathione-10 mg	Calcium stearate, Lactose; capsula shell: Gelatin	Verteks MMC	Ukrayna	27.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Liverop(kapsul,№ 30) adlı məhsul qaraciyərin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Livite	Kapsul	3x10	Vitamin E (as DL-alpha tocopheryl acetate) - 150 mg	Sunflower oil, Gelatine, Glycerine, Deionized water	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	23.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Livite (kapsul №30) adlı məhsul E vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Livplus	Kapsul	, içerisində № 30 kapsul,	Egypcia alba whole plant powder- 100 mg, Phyllanthus niruri whole plant powder-100 mg, Cichorium intybus whole plant powder- 75 mg, Picrorhiza kurroa root powder - 75 mg, Boerhaavia diffusa whole plant powder -50 mg, Curcuma longa rhizome-50 mg, Andrographis paniculata whole plant powder -50 mg by method Bhawana Dravya also used extracts of: Piper longum fruit, Piper nigrum fruit, Zingiber officinale rhizome, Boerhaavia diffusa whole plant, Cichorium intybus whole	Gum Acacia, Potato Starch, Talcum powder, Magnesium Stearate, Gelatin(capsula shell)	BACFO Pharmaceuticals India Limited	Hindistan	01.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən LİVPLUS(kapsul N 30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lokogen	Tablet	1	Methylsulfonylmethane - 500 mg, Boswellia serrata extract - 100 mg, Type II collagen raw material (equals to 40 mg Type II collagen 60%) - 66.7 mg	Microcrystalline cellulose, Crosslinked carboxymethylcellulose sodium (E 468), Coating material (Polyvinylalcohol (E 1203), Talc (E 553b), Glyceryl monostearate (E 471), Polysorbat-80 (E 433), Polyvinylpyrrolidone (E 1201), Magnesium stearate (E470b)	Vefa İlaç San. ve Tic. A.Ş	Türkiyə	07.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lokogen (tablet, №30) (Seriya nömrəsi: 21121326, istehsal tarixi: 01.12.2022, son istifadə tarixi: 01.12.2024) adlı məhsul sümük və qığırdaq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lookavit	Kapsul	2x15	Lutein - 10 mg, Ginkgo biloba leaf extract - 30 mg, Vaccinium myrtillus fruit extract - 200 mg, Beta - carotene (Provitamin A) - 3 mg, Vitamin B1(Thiamine) - 4.5 mg, Vitamin B12 (Cyanocobalamin) - 9 mcg, Vitamin C (Ascorbic acid) - 75 mg, Vitamin E (Alpha-tocopheryl acetate) - 10 mg, Selenium - 150 mcg	Natural gelatin, Corn starch	Delta Labs MMC	Azərbaycan	06.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lookavit (kapsul №30) adlı məhsul görmə qabiliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
LuceFen	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	L-arginine - 0.5 mg, L-carnitine - 10 mg, Glycine - 0.5 mg, L-lysine - 2.5 mg, L-tryptophane - 0.5 mg, L-methionine - 0.8 mg, L-phenylalanine - 0.5 mg, L-valine - 0.5 mg, L-glutamine - 0.25 mg, Ascorbic acid - 75 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2 mg, Folic acid - 0.2 mg	Potassium sorbate, Sodium benzoate, Deionized water	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	23.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən LuceFen (daxilə qəbul üçün məhlul, 30 ml) adlı məhsul amin turşuların və bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Magbet	Kapsul	4x10	Vitamin B6 - 2.5 mg, Magnesium oxide – 105 mg	Potato starch, Microcrystalline cellulose, Calcium stearate, Gelatin capsule (composition of the gelatin capsule: gelatin, purified water)	Bioterra MMC	Belarus	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Magbet (kapsul №40) adlı məhsul vitamin B6 və maqneziumun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Magnenorm	Tablet	3x20	Magnesium malate - 470 mg (as elemental Mg 73 mg), Vitamin B6 - 5 mg	Sorbitol, Lactose, Starch, Magnesium stearate, Calcium carbonate, Stearic acid, Polyvinyl pyrrolidone, Polyethylene glycol, Silicon dioxide, Talc, Food colorant	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	15.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Magnenorm (tablet №60) adlı məhsul vitamin B6 və maqneziumun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Makafertil	Kapsul	1	Maca (Lepidium mejenii) root powder - 280 mg	Gelatin, Caramel	S.C.Laboratoarele Medica S.R.L	Ruminiya	23.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Makafertil (kapsul, №90) adlı məhsul reproduktiv sistemin fəaliyyəti yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Maqnisan	Kapsul	4x10	Vitamin B6 - 2.5 mg, Magnesium oxide – 105 mg	Potato starch, Microcrystalline cellulose, Calcium stearate, Gelatin capsule (composition of the gelatin capsule: Gelatin, Purified water)	Bioterra MMC	Belarus	23.09.2022	Müsbət	İrəqim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Maqnisan (kapsul, № 40) adlı məhsul Vitamin B6 və Maqnezium mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Marelit	Kapsul	3x10	Vaccinium oxycoccos fruit dry extract - 250 mg, Arctostaphylos Uva Ursi leaf dry extract - 80 mg, L-Ascorbic Acid - 50 mg	Calcium stearate, Lactose, Gelatin	Verteks MMC	Ukrayna	07.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Marelit (kapsul № 30) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: "Vaccinium oxycoccos" bitkisinin adı Azərbaycan dilində tərcüməsi düzgün qeyd edilsin.
Maribiol Kids	Daxilə qəbul üçün məhlul	240 ml	Total Omega-3 fatty acids - 1541 mg (EPA (as Acidum eicosapentaenoic) - 736 mg, DHA (as Acidum docosahexaenoic) - 460 mg) □	Lemon flavour, Mixed tocopherols, Diisononyl phthalate, Dietyl hexyl phthalate, Cholecalciferol, Dibutyl phthalate	LYSİ	İslandiya	01.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Maribiol Kids (daxilə qəbul üçün məhlul, 240 ml) adlı məhsul omeqa-3 tipli yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Maxi-C Active	Fişildayan tablet	1	Vitamin C (as ascorbic acid) - 900 mg	Citric Acid, Sodium bicarbonate, Dextrose, Polyethylene glycol, Sorbitol, Maltodextrin, Arabic gum, Lemon flavor, Aspartame, Titanium dioxide, Riboflavine	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirketi	Türkiyə	06.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Maxi-C Active (tablet №20) adlı məhsul Vitamin C -nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Nəzərinizə çatdırırıq ki, artıq 2021-ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmaında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir (https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!
Maxi-D3	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	Vitamin D3 - 45000 IU (1 ml 20 drops; 1 drop 75 IU)	Sodium benzoate, Potassium sorbate, Deionized water	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	15.09.2022	Müsbət	İrəqim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Maxi-D3 (daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Maximuno	Kapsul	1	Beta Glucan - 250 mg, Echinacea angustifolia herb extract - 100 mg, Vitamin E (as DL-alpha-tocopheryl-acetate) - 65 mg, Vitamin C (as Ascorbic acid) - 50 mg, Zinc (as Zinc oxide) - 20 mg, Selenium (as Sodium selenite) - 150 mcg	Gelatin, Maltodextrin, Magnesium Stearate, Silicon dioxide	İlaçsan Medikal Sənayi ve Dış Ticaret Limited Şirketi	Türkiyə	15.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Maximuno (kapsul №30) adlı məhsul immun sistemini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Qablaşma üzərində "İmmunomodulyator" ifadəsi "İmmun sistemini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ" ifadəsi ilə əvəz olunsun
MaxiVita baby	Şərbət	150 ml	Vitamin C (as Ascorbic acid) - 60 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 1 mg, Vitamin B2 (as Riboflavin) - 1.6 mg, Vitamin B3 (as Nicotinic acid) - 12 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 4 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Vitamin B9 (Folic acid) - 160 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 2 mcg, Vitamin A (as Retinol acetate) - 266 mcg, Vitamin D (as	Glycerol, Tween 80, Xanthan gum, Citric acid, Sodium saccharine, Potassium sorbate, Purified water	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	05.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MaxiVita baby (şərbət, 150 ml) adlı məhsul bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Maxon Vitamin D3	Daxilə qəbul üçün məhlul	20 ml	Vitamin D3 - 100000 IU	Deionized water, Citric acid, Sodium benzoate, Potassium sorbate, Glycerin, Sugar, Polyoxyl 40 Hydrogenated Castor oil, Liquid banana flavor	A PHARMA SAĞLIK ÜRÜNLERİ A.Ş.	Türkiyə	21.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Maxon Vitamin D3 (daxilə qəbul üçün məhlul-damcı, 20 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Megatop	Kapsul	3 x 10	Vitamin A (as Beta carotene) – 800 mcg, Calcium carbonate – 400 mg, Vitamin E (as D-alpha Tocopheryl acetate) – 30 mg, Magnesium oxide - 100 mg, Vitamin D (as Cholecalciferol) – 400 IU, Iron (as Iron sulphate) – 20 mg, L-ascorbic acid – 120 mg, Manganase (as Manganase sulphate) – 2 mg, Vitamin K (as Menaquinone) – 40 mcg, Copper (as Copper sulphate) – 2 mg, Vitamin B1 (as Thiamine hydrochloride) – 3 mg, Iodine (as Potassium iodide) – 150 mcg, Vitamin B2 (Riboflavin) – 3 mg, Selenium (as Sodium selenite) – 20 mcg, Vitamin B3 (Nicotinic acid) – 20 mcg, Chromium (as Chromium picolinate) – 25 mcg,	Cornstarch, Natural gelatin	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	01.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Megatop (kapsul, №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Melamax	Kapsul	2x15	Melatonin - 1 mg, Passiflora incarnata aerial part extract - 150 mg, Melissa officinalis leaves extract-150 mg, Humulus lupulus flower extract - 70 mg, L-tryptophan - 140 mg, Valeriana officinalis root extract - 150 mg	Magnesium stearate, Silicon dioxide, Capsule (qşq 100 Gelatin, 1.2% Red iron oxide, 0.2% Yellow iron oxide)	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	14.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Melamax (kapsul №30) adlı məhsul MSS-in fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: 1. Bitki mənşəli inqrediyentlər rəyə müvafiq qeyd olunsun □ 2. "L-tryptophan" inqredientinin dozası istifadə üzrə təlimatda düzgün göstərilsin
Melaz	Kapsul	3x10	Valeriana officinalis root dry extract 4:1 - 150 mg, Melissa officinalis leaf dry extract - 50 mg, Mentha piperita leaf dry extract - 50 mg, Melatonin - 1 mg	Microcrystalline cellulose (E 460), Dicalcium phosphate, Magnesium stearate (E 470 b), Silicon dioxide (E 551), Gelatin, Calcium carbonate	Fortex Nutraceuticals Ltd.	Bolqarıstan	02.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Melaz (kapsul, №30) adlı məhsul yuxu prosesini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Melorna	Tablet	2x15	Ademetionine - 100 mg, Alpha lipoic acid - 125 mg, Glutathione - 125 mg, Silymarin - 70 mg	Maltodextrin, Microcrystalline cellulose, Croscarmellose sodium, Silicon dioxide, Vegetable grade stearic acid, Vegetable grade magnesium stearate	SIA "Primea"	Latviya	22.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Melorna (tablet №30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
MembraneBlue Dual	steril məhlul	0.5 ml			D.O.R.C Dutch Ophthalmic Research Center (International) B.V.	Niderland	26.09.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Membrane Blue® Dual məhlul 0.5 ml şüşə spris №5, karton qutu qablaşmada" adlı məhsul vitreoretinal əməliyyatlar zamanı posterior gözün seqmentində oftalmik cərrahiyyə zamanı köməkçi vasitə kimi istifadə olunur, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli
Menaxil	Tablet	3x10	Vitamin A (as a retinol acetate) – 2.5 mg, Vitamin B1(as Thiamine hydrochloride) – 5 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 5 mg, Vitamin C (as L-ascorbic acid) – 75 mg, Vitamin D3 – 12.5 mcg, Vitamin E (as alfa tocoferol acetate)– 12.5 mg, Folic acid – 600 mcg, Zinc (as Zinc sulfate) – 7.5 mg, Iron (as Ferrous Fumarate) – 5 mg, Manganase (as Manganase Sulfate) – 2 mg, Copper (as Copper Sulfate) – 1 mg, Selenium (as Sodium Selenite) – 100 mcg, L-Carnitine tartrate – 50 mg, Panax Ginseng root extract powder – 10 mg, Lycopene – 2 mg, Coenzim Q10 – 2.5 mg, L-arginine – 10 mg, L-glutathione – 2.5 mg, Methylcobalamin – 9 mcg	Dibasic calcium phosphate, Maize starch, Colloidal silicon dioxide, Croscarmellose sodium, Purified talc, Magnesium stearate, Quinoline yellow, Hydroxypropyl methylcellulose, Polyethylene glycol, Titanium dioxide	West-Coast Pharmaceutical Works Ltd.	Hindistan	26.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Menaxil (tablet №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Nəzərinizə çatdırırıq ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmaında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir (https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!
Menkor	Tablet	3x10	Citicoline Sodium -250 mg;Cytidin 5 Monophosphate -100 mg;Uridine 5 Monophosphate-100 mg;Gaba /Gamma-Aminobutyric Acid-125 mg;L-Glutamine -100 mg;Glycine - 100 mg;Triptophane-200 mg; Biotin-150 mcg;Thiamine Hydrochloride-5 mg;Pyridoxine Hydrochloride-6 mg;Cyanocobalamin-9 mcg	Maltodextrin,Cornstrach,Magnesium Stearate	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	22.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Menkor (tablet № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
MenoVa	Tablet	1	Myo-inositol - 1000 mg, Alpha lipoic acid - 150 mg, Levomefolate (Vitamin B9) - 200 mcg, Methylcobalamin (Vitamin B12) - 2.5 mcg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Magnesium salts of fatty acids	DDL Medikal İlaç İthalat ve İhracat Ltd. Şti.	Türkiyə	02.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MenoVa(tablet, №60) adlı məhsul qadınlarda hormonal balans tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Mensocare	Tablet	1	Sarata mulla bark powder- 100 mg; Symplocos racemose bark powder-100 mg;Asparagus racemosus root powder-100 mg; Santalum album stem powder- 50 mg; Mesua ferrea flower powder- 50 mg; Adhatoda vasica whole plant powder- 50 mg; Asphaltum powder- 30 mg;Calcined pewter-calc calcined ash powder- 4.5 mg; Calcined copper pyrite calcined ash powder- 4.5mg; Calcined Zinc calcined ash powder- 4.5 mg; Micronised coral calsium powder- 4.5 mg; Calcined mica calcined ash powder- 2.0 mg. □	Gum Acacia, Potato Starch, Talcum powder, Magnesium Stearate	BACFO Pharmaceuticals India Limited	Hindistan	21.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MENSOCARE(kapsul № 30) adlı məhsul qadın reproduktiv orqanlarının fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Merfer	Kapsul	1	Ferrous fumarate (Equivalent to 20 mg Iron) - 60.85 mg, Vitamin C (as L-ascorbic acid) - 40 mg, Zinc sulphate (Equivalent to 4 mg Zinc) - 10.98 mg, Manganese sulphate (Equivalent to 1 mg Manganese) - 3.08 mg, Copper sulphate (Equivalent to 0.5 mg Copper) - 1.256 mg, Pyridoxine hydrochloride (Equivalent to 0.7 mg Pyridoxine) - 0.85 mg, Folic acid (Vitamin B9) - 0.1 mg, Vitamin B12 (as	Maltodextrin, Gelatin (bovine gelatin), Silicon dioxide (E 551), Magnesium stearate (E 470b)	Vefa İlaç San. və Tic. A.Ş.	Türkiyə	26.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ferrovex (kapsul №60) adlı məhsul d vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Mersobil	Tablet	2x15	Citicoline - 200 mg, Ginkgo biloba standardised extract, (as flavone glycoside ≥ 24% - 5 mg) - 40 mg	Microcrystalline cellulose, Crosscarmellose, Magnesium stearate, Silicon dioxide, Brown Nutrafcient 114F265032	Pharmex Rom Industry S.R.L	Ruminiya	12.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mersobil (tablet, № 30) adlı məhsul beyin fəaliyyətini və görmə qabiliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Mesohyal biotin	məhlul	2 ml			Mesoestetic Pharma Group S.L.	İspaniya	22.09.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Mesohyal biotin 2 ml məhlul, şüşə ampula №20, karton qutu qablaşmada" adlı məhsul cavanlaşdırıcı və canlandırıcı dermal dolğu kimi istifadə olunur, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli
Mesohyal melilot	məhlul	2 ml			Mesoestetic Pharma Group S.L.	İspaniya	22.09.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Mesohyal melilot 2 ml məhlul, şüşə ampula №20, karton qutu qablaşmada" adlı məhsul cavanlaşdırıcı və canlandırıcı dermal dolğu kimi istifadə olunur, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli
Mesohyal NCTC 109	İnyeksiya üçün məhlul	5 ml			Mesoestetic Pharma Group S.L.	İspaniya	22.09.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Mesohyal NCTC 109 5 ml məhlul, şüşə flakon №5, karton qutu qablaşmada" adlı məhsul cavanlaşdırıcı və canlandırıcı dermal dolğu kimi istifadə olunur, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli
Mesohyal organic silicon	İnyeksiya üçün məhlul	5 ml			Mesoestetic Pharma Group S.L.	İspaniya	22.09.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Mesohyal organic silicon 5 ml məhlul, şüşə flakon №10, karton qutu qablaşmada" adlı məhsul cavanlaşdırıcı və canlandırıcı dermal dolğu kimi istifadə olunur, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli
Mesohyal X-DNA	İnyeksiya üçün məhlul	3 ml			Mesoestetic Pharma Group S.L.	İspaniya	22.09.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Mesohyal X-DNA 3 ml məhlul, şüşə flakon №5, karton qutu qablaşmada" adlı məhsul cavanlaşdırıcı və canlandırıcı dermal dolğu kimi istifadə olunur, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli
Metafolin	Kapsul	3x10	Calcium L-Methylfolate - 400 mcg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2.5 mg, Vitamin B12 (Cyanocobalamin) - 2.5 mcg	Magnesium stearate / Calcium stearate, Lactose, Gelatin	Verteks MMC	Ukrayna	13.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Metafolin (kapsul, №30) adlı məhsul B6, B12 vitaminlərinin və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Midbrain	Daxilə qəbul üçün məhlul	150 ml	Lecithin - 200 mg, GABA (Gamma aminobutyric acid) - 150 mg, Coenzyme Q10 - 6 mg, Phosphatidylcholine - 40 mg, Phosphatidylserine - 30 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 5 mg, Melissa officinalis leaf liquid extract- 100 mg	Glycerol, Tween 80, Xanthan gum, Citric acid, Sodium saccharine, Potassium sorbate, Purified water	Koç İlaç Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. San. Tic. Ltd. Şti	Türkiyə	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Midbrain (daxilə qəbul üçün məhlul 150 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Buraxılış forması rəy əsasən göstərisin
Mildos	Tablet	3x10	Passiflora incarnata herb dry extract - 150 mg, Hawthorn (Crataegus spp.) flower and leaf dry extract - 150 mg, Melissa officinalis leaf dry extract - 100 mg, Magnesium oxide - 150 mg, Humulus lupulus L. strobiles dry extract - 25 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 3 mg	Microcrystalline cellulose, Magnesium stearate, vegetable, Sorbitol	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	05.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mildos (tablet, № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilərkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Mukosistein baby	Şərbət	100 ml	Thymus vulgaris herb liquid extract - 2.5 ml, Althaea officinalis root liquid extract - 2.5 ml, Vitamin A (as Retinol acetate) - 240 mcg, Vitamin C (as L-Ascorbic acid) - 12 mg, Propolis extract - 210 mg	Sugar syrup, Sodium benzoate, Purified water	Fito Lab MMC	Azərbaycan	14.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mukosistein baby (şərbət, 100 ml) adlı məhsul tənəffüs sisteminin fəaliyyətini yaxşılaşdırmaq, bəlgəmin ifrazını artırmaq və öskürəyi yüngülləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: "İstifadə qaydası" rəyə müvafiq olaraq qeyd edilsin. □
Multi Mega	Şərbət	200 ml	Vitamin C (as L-ascorbic acid) – 25 mg, Vitamin E (as alpha-tocopheryl acetate) – 3.45 mg, Vitamin B3 (as Nicotinamide) – 3 mg, Vitamin B5 (as Calcium pantothenate) – 1.5 mg, Ferrum carbonate – 0.125 mg, Zinc oxide – 0.25 mg, Vitamin A (as Retinylacetate) – 187.842 mcg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 0.35 mg, Vitamin B2 (as Riboflavin) – 0.25 mg, Vitamin D3 (Cholecalciferol) – 2.5 mcg, Vitamin C (Ascorbic acid) - 40 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 0.36 mg, Vitamin B2 (as Riboflavin) - 0.46 mg, Vitamin B3 (as Nicotinamide) - 5.3 mg, Vitamin B5 (as Pantothenic acid) - 2 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.46 mg, Vitamin B7 (as D-Biotin) - 0.0165 mg, Vitamin B9 (as Folic acid) - 0.066 mg, Vitamin B12 (as Cyanocobalamin) - 0.00083 mg, Calcium (as Calcium carbonate) - 200 mg	Propylene glycol, Saccharin sodium, Glycerol, Polysorbate 80, Aroma, Purified water	Verteks MMC	Ukrayna	23.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Multi Mega (şərbət, 200 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Multikid Mix	toz	1	Vitamin C (Ascorbic acid) - 40 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 0.36 mg, Vitamin B2 (as Riboflavin) - 0.46 mg, Vitamin B3 (as Nicotinamide) - 5.3 mg, Vitamin B5 (as Pantothenic acid) - 2 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.46 mg, Vitamin B7 (as D-Biotin) - 0.0165 mg, Vitamin B9 (as Folic acid) - 0.066 mg, Vitamin B12 (as Cyanocobalamin) - 0.00083 mg, Calcium (as Calcium carbonate) - 200 mg	Sorbitol powder, Potassium sorbate, Citric acid, Sucralose, Orange flavour	Dr. Prüfer Medikal Kosmetik San.Tic.A.Ş	Türkiyə	08.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Multikid Mix(toz, saşe №10) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Multivitamin Candy Hello Kitty	Çeynəmə tablet	1	2.745 mcg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.091 mg, Vitamin B12 (as Cyanocobalamin) - 0.11 mcg, Vitamin B1 (as Thiamine hydrochloride) - 0.07 mg, Vitamin B2 (as Riboflavine 5-Phosphate sodium) - 0.077 mg, Vitamin C (as L-ascorbic acid) – 4.28 mg, Vitamin E (as DL- a- Tocopheryl acetate) – 1 mg, Vitamin B5 (as Dexpanthenol) - 0.329 mg, Folic acid - 10.937 mcg, Zinc (as Zinc oxide) - 0.834 mg □	Dextrose monohydrate, Maltodextrin, Magnesium stearate, Polietilenglicol 6000, Citric acid anhydrous, Talc, Silicon dioxide, Natural orange flavour	Stojanovic Pharm d.o.o.	Serbiya	25.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Multivitamin Candy Hello Kitty(Çeynəmə tablet №12) adlı məhsul vitaminlərin əlavə mənbəyi olaraq tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Multivitamin Candy SpongeBob Squarepants	Çeynəmə tablet	1	2.745 mcg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.091 mg, Vitamin B12 (as Cyanocobalamin) - 0.11 mcg, Vitamin B1 (as Thiamine hydrochloride) - 0.07 mg, Vitamin B2 (as Riboflavine 5-Phosphate sodium) - 0.077 mg, Vitamin C (as L-ascorbic acid) – 4.28 mg, Vitamin E (as DL- a- Tocopheryl acetate) – 1 mg, Vitamin B5 (as Dexpanthenol) - 0.329 mg, Folic acid - 10.937 mcg, Zinc (as Zinc oxide) - 0.834 mg □	Dextrose monohydrate, Maltodextrin, Magnesium stearate, Polietilenglicol 6000, Citric acid anhydrous, Talc, Silicon dioxide, Natural orange flavour	Stojanovic Pharm d.o.o.	Serbiya	25.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Multivitamin Candy SpongeBob Squarepants(Çeynəmə tablet №12) adlı məhsul vitaminlərin əlavə mənbəyi olaraq tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Multivitamin Candy Teenage Mutant Ninja Turtles	Çeynəmə tablet	1	2.745 mcg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.091 mg, Vitamin B12 (as Cyanocobalamin) - 0.11 mcg, Vitamin B1 (as Thiamine hydrochloride) - 0.07 mg, Vitamin B2 (as Riboflavine 5-Phosphate sodium) - 0.077 mg, Vitamin C (as L-ascorbic acid) – 4.28 mg, Vitamin E (as DL- a- Tocopheryl acetate) – 1 mg, Vitamin B5 (as Dexpanthenol) - 0.329 mg, Folic acid - 10.937 mcg, Zinc (as Zinc oxide) - 0.834 mg □	Dextrose monohydrate, Maltodextrin, Magnesium stearate, Polietilenglicol 6000, Citric acid anhydrous, Talc, Silicon dioxide, Natural orange flavour	Stojanovic Pharm d.o.o.	Serbiya	25.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Multivitamin Candy Teenage Mutant Ninja Turtles(Çeynəmə tablet №12) adlı məhsul vitaminlərin əlavə mənbəyi olaraq tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Multivitamin moruq dadlı	sorma tablet	14x14	Vitamin C (as L-ascorbic acid) - 2.7 mg, Vitamin E (as alfa tocopherol acetate) - 0.5 mg, Vitamin D3 (Cholecalciferol) - 2.5 mcg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.07 mg, Vitamin B12 (Cyanocobalamin) - 0.08 mcg, Vitamin A (as Retinol acetate) - 50 mcg	Sugar, Glucose, Citric acid, Calcium stearate, Potato starch, Flavor	Amateg ƏMC	Belarus	09.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Multivitamin moruq dadlı (sorma tablet, №196) adlı məhsul bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Mumsis-L	Daxilə qəbul üçün məhlul	150 ml	Anisum vulgare fruit dry extract - 80 mg, Foeniculum vulgare seed dry extract - 50 mg, Betula pendula leaf dry extract - 40 mg, Rosa canina fruit dry extract - 30 mg, Urtica dioica leaf dry extract - 25 mg, Fragaria vesca leaf dry extract - 20 mg	Deionized water, Sucralose, Potassium sorbate, Sodium benzoate, Strawberry flavor	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	08.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mumsis-L (daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Məhsulun buraxılış forması rəyə müvafiq olaraq qeyd edilsin. □
Nanovit	Şərbət	120 ml	Vitamin A (as Retinol acetate) - 2200 IU, Vitamin E (as DL-alpha tocopherol) - 12.5 IU, Vitamin D (as Cholecalciferol) - 400 IU, Vitamin B1 (as Thiamine hydrochloride) - 0.5 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.5 mg, Vitamin B12 (as Cyanocobalamin) - 9 mcg, Vitamin C (Ascorbic acid) - 30 mg, Iron sulfate - 10 mg, Potassium iodide - 100 mcg	Glycerine, Sucralose, Orange flavour, Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Deionized water	Aktiv Pharma İlaç Medikal San Tic A.Ş.nin A.R.-dakı filialı	Azərbaycan	16.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nanovit (şərbət 120 ml) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Təsiredici maddələr və istifadə qaydası bəndləri rəyə uyğun göstərilsin. □
Naprim	Tablet	3x10	Ferrous (Ferrous gluconate - 100 mg) - 20 mg, Vitamin B12 (Cyanocobalamin) - 2 mcg, Vitamin C (as L-Ascorbic acid) - 30 mg	Sorbitol, Magnesium stearate	Koç İlaç Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. San. Tic. Ltd. Şti	Türkiyə	22.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Naprim (tablet №30) adlı məhsul dəmir mikroelementi, C və B12 vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Naprim Kids	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	Iron fumarate (eq.to 9.8 mg of elemental Iron) - 30 mg	Liquid glucose, Glycerin, Methylcellulose, Sodium metabisulphite, Nipastat, Caramel flavour, Purified water	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	01.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Naprim Kids (Daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul dəmir mikroelementinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Narivent	Burun spreyi	20 ml			DMG Italia SRL	İtaliya	20.09.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Narivent burun üçün sprej, 20 ml-lik plastik flakon №1, karton qutu qablaşmada" adlı məhsul Ödem əleyhinə və floqolitik, effektə malikdir, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli
Narvis	Şərbət	150 ml	GABA - 75 mg, L-Glycine - 100 mg, Vitamin B2 (Riboflavin) - 1 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 1.5 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.9 mg, Cytidine - 30 mg, Uridine - 30 mg	Potassium sorbate, Sodium benzoate, Purified water, Sugar syrup	Fito Lab MMC	Azərbaycan	14.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Narvis (şərbət, 150 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nat-Udi Hindi	Kapsul	1	Dry wood powder of Aquilaria agallocha- 400 mg	capsula shell(gelatine, glycerine,/water)	Herba Flora MMC	Azərbaycan	12.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nat-Udi Hindi (kapsul N100) adlı məhsul orqanizmdə gedən mühüm metabolik prosesləri gücləndirmək məqsədi ilə qıdını bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Natureks	Tablet	3x10	Vaccinium myrtillus fruit dry extrcat - 300 mg, Equisetum arvense herb dry extract - 100 mg, Urtica dioica root dry extract - 100 mg, Arctostaphylos uva-ursi leaf dry extract - 150 mg, Zea mays silk extract - 150 mg	Maltodextrin, Corn starch, Magnesium stearate, Polyvinylpyrrolidone K 30, Silicon dioxide	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	07.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Natureks (tablet, №30) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Nefrocest	Kapsul	2x15	D-mannose-80 mg, Vaccinium oxycoccos fruit extract-100 mg, Orthosiphon stamineus leaf extract-100 mg, Arctostaphylos uva-ursi leaf dry extract -80 mg, Corn silk (Zea mays silk extract)-60 mg, Taraxacum officinale root dry extract-60 mg, Vaccinium myrtillus fruit dry extract-50 mg, Equisetum arvense herb extract-50 mg	Natural gelatin, Corn starch	Delta Labs MMC	Azərbaycan	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nefrocest (kapsul №30) adlı məhsul sidik - ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nefroles	Daxilə qəbul üçün məhlul	100 ml	Lespedeza (Lespedeza capitata Michx.) herb hydroalcoholic extract (water, alcohol, herb) - 750 mg, Star anise (Illicium verum Hook. F.) fruit d.e. - 5 mg	Water, Alcohol, Potassium sorbate, Sodium benzoate, Citric acid	Specchiasol S.r.l	İtaliya	02.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nefroles (daxilə qəbul üçün məhlul, 100 ml) (Seriya:50399, İstehsal tarixi:01.06.2022, son istifadə tarixi:01.06.2025) adlı məhsul sidik-ifrazat orqanlarının fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nekovit	Şərbət	150 ml			Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	02.09.2022	Xitam verilən müraciətlər	Muradova Nərimin Mirzəbala qızı tərəfindən 29.06.2022-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş." şirkətinin istehsalı olan Nekovit (şərbət, 150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, məhlulun həcmi 198.0 ml təyin olunmuşdur ki, bu da normativ sənədlərin göstəricilərinə əsasən (NS-də 135 – 160 ml) uyğun deyildir. □ Bundan başqa, məhsula dair təqdim edilmiş tərkibə aid sənədlə qablaşma eskizi və istifadə üzrə təlimatındakı məlumatlar uyğunlaşmır. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilərkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Nemoten Kids	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	Gamma-Aminobutyric acid - 200 mg, Glycine - 200 mg, L-Glutamine - 20 mg, Magnesium sulphate (Magnesium - 12.12 mg) - 60 mg, Thiamine hydrochloride (Vitamin B1 - 1.07 mg) - 1.44 mg, D-calcium pantothenate (Vitamin B5 - 6.4 mg) - 6.94 mg, Pyridoxine hydrochloride (Vitamin B6 - 1.5 mg) - 1.82 mg, Cyanocobalamine 1% (Vitamin B12 - 2.6 mcg) - 0.26 mg, Riboflavin (Vitamin B2) - 0.04 mg	Stevia, Potassium sorbate, Sodium benzoate, Erythritol, Sugar, Banana flavor, Deionized water	AD Medline Sağlq Ürünleri San. Tic. Ltd. Ştd.	Türkiyə	28.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nemoten Kids (Daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ □ □
Nerektor	Kapsul	3x10	GABA (Gamma aminobutyric acid) - 300 mg, Glycine - 100 mg, Ginkgo biloba leaf dry extract - 80 mg, Inositol - 100 mg	Cornstarch, Natural gelatin	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	14.09.2022	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nerektor (kapsul, №30) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan məhsul olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, onun 1 kapsulunun tərkibində olan "Gamma aminobutyric acid" inqredientinin dozası (300 mg), onun dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozadan çoxdur. □
Neuromiq	Kapsul	1			Tocura İlaç Sanayi və Ticaret A.Ş.	Türkiyə	23.09.2022	Xitam verilən müraciətlər	15.08.2022-ci il tarixli A0130822 nömrəli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Tocura İlaç Sanayi və Ticaret A.Ş." şirkətinin istehsalı olan Neuromiq (Kapsul №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ Orta çəkisi: 0.4981q; tərkib:0.3889q (540-660mq) UYĞUN DEYİL (0.0001665246*) □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Neurostrong	Kapsul	3x10	Humulus lupulus flower dry extract - 100 mg, Valeriana officinalis root dry extract - 100 mg, Melissa officinalis leaf dry extract - 50 mg, Passiflora incarnata flower dry extract - 100 mg, Leonurus quinquelobatus herb dry extract - 100 mg, Magnesium citrate - 50 mg	Natural gelatin, Cornstarch	Alisa İlaç Gıda Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neurostrong (kapsul, № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Neyrosam	Daxilə qəbul üçün məhlul	10 ml	L-carnitine - 100 mg, Glycine - 80 mg, Magnesium oxide - 40 mg, Cytidin-5 monofosfate - 30 mg, Uridin-5 monofosfate - 30 mg, Pyridoxine hydrochloride - 2 mg	Oligofructose, Stevia extract, Potassium sorbate, Purified water	Saşera-Med MMC	Rusiya	09.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neyrosam (daxilə qəbul üçün məhlul 10 ml, N10) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nikovit C	Şərbət	100 ml	Vitamin C (Ascorbic acid) - 50 mg, Zinc (as Zinc sulfate) - 10 mg	Sodium benzoate, Dextrose, Xanthan gum, Citric acid, Aroma, Purified water	Verteks MMC	Ukrayna	12.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nikovit C (şərbət 100 ml) adlı məhsul sink və vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
No-Colic	Daxilə qəbul üçün məhlul	120 ml	Foeniculum vulgare fruit powder-400 mg, Anethum graveolens herb powder-300 mg, Thymus vulgaris herb powder-40 mg, Simeicone-50 mg	Deionized water, Potassium sorbate, Sodium benzoate, Apple flavour, Glycerine, Xanthan gum, Sucralose	Aktiv Pharma İlaç Medikal San Tic A.Ş.nin A.R.-dakı filialı	Azərbaycan	14.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən No-Colic (daxilə qəbul üçün məhlul, 120 ml) adlı məhsul hazm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nokamen Forte	Kapsul	3x10	Crataeva Nuvala root and bark dry extract-100 mg; Bergenia ligulata root dry extract- 50 mg; Butea frondosa flower dry extract-40 mg; Dolichos biflorus seed dry extract-40 mg; Sodium carbonate-20 mg; Potassium citrate(eq to Potassium=1, 5 mEq)-162 mg; Boerhavia diffusa root dry extract- 50 mg; Asphaltum-50 mg; Rosmarinus officinalis leaf dry extract-60 mg; Rubia cordifolia root dry extract-20 mg.	Corn starch, Natural gelatin(capsula shell)	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NOKAMEN FORTE(kapsul, № 30 ml) adlı məhsul sidik-ifrazat sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Non-Asidoz	Tablet	5x10	Sodium bicarbonate - 500 mg	Microcrystalline cellulose, Magnesium stearate, Calcium carbonate, Maize starch, Sodium chloride, Sorbitol, Talc, PEG-4000	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirketi	Türkiyə	09.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Non-Asidoz (tablet, № 50) adlı məhsul orqanizmdə asidoz vəziyyətinin dəyişməsinə kömək edən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nonevrit	Şərbət	120 ml	Uridine - 100mg, Cytidine - 100mg, Vitamin B12 (Cyanocobalamine) - 100mcg, Zinc (as Zinc sulfate) - 5mg	Deionized water, xanthan gum, citric acid, raspberry flavor, potassium sorbate, sodium benzoate, sucrazole	Alisa İlaç Gıda Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	28.09.2022	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən "Nonevrit, şərbət 120ml" adlı məhsul MSS-in fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. □ Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr" in tələblərinə əsasən məhsulun tərkibində təsiredici inqredient olan Vitamin B12 (Cyanocobalamine) dozası (100mcg) gündəlik istehlakın yuxarı yol verilən həddini aşır (9mcg-dan çox olmamalıdır).
NorAmin İmuno	Şərbət	200 ml	Beta D Glucan - 2.551 g, Ascorbic acid- 0.893 g	Purified water, Fructose, Glycerine, Xanthan gum, Sodium benzoate, Strawberry flavor	Esensa Ltd.	Serbiya	21.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NorAmin İmuno(şərbət, 200 ml) (Seriya: 01.05.2022, istehsal tarixi: 01.05.2022, son istifadə tarixi: 01.05.2025) adlı məhsul immunitet sistemini gücləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Novospal	Kapsul	3x10	Serratiopeptidase - 30 mg, Selenium (as Sodium selenite) - 50 mcg, Zinc (as Zinc gluconate) - 5 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirketi	Türkiyə	27.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Novospal (kapsul № 30) adlı məhsul serrotiopeptidaza fermentinin və bəzi mineralların çatışmazlığı zamanı tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Yaş həddi rəyə müvafiq olaraq qeyd edilsin.
Nutrigen Growmega Balıq Yağı	Şərbət	200 ml	Fish oil (Eicosapentaenoic acid (EPA) - 90 mg, Docosahexaenoic acid (DHA) - 225 mg) - 450 mg, L-Arginin - 100 mg, Zinc sulfate (Zinc - 5 mg) - 13.69 mg, Cholecalciferol (Vitamin D (400 IU) - 10 mcg) - 0.4 mg, Phytomenadione (Vitamin K) - 37.5 mcg	Deionised water, Sorbitan monostearate, Sucralose, Xanthan gum, Citric acid, Riboflavin, Orange flavour, Carboxymethyl cellulose, Trisodium citrate dehydrate	Vivatinel Kozmofarmasötik San.Tic. Ltd.Şti	Türkiyə	25.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nutrigen Growmega Balıq Yağı (şərbət, 200 ml) adlı məhsul omega yağ turşularının, vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ocean İodine	Daxilə qəbul üçün məhlul-damcı	30ml			Nuvita İlaç ve Kimya San.Tic.A.Ş	Türkiyə	05.09.2022	Xitam verilən müraciətlər	Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qaydasının 3.12.1. bəndinə əsasən xitam verilmişdir
Ocean Krom Pikolinat	Kapsul	90			Nuvita İlaç ve Kimya San.Tic.A.Ş	Türkiyə	05.09.2022	Xitam verilən müraciətlər	
Oculus plus	Kapsul	2x10	Collagen hydrolysat - 50mg, Vaccinium myrtillus fruit dry extrcat - 50mg, Camellia sinensis leaf dry extract - 40mg, Euphrasia officinalis herb dry extract - 30mg, Matricaria chamomilla flower dry extract - 30mg, Achillea millefolium herb liquid extract - 30mg, Lycium barbarum fruit dry extract - 30mg, Taurine - 25mg, Vitamin C - 20mg, Dihydroquercetin - 20mg, Ginkgo biloba leaf dry extract - 20mg, Panax ginseng root dry extract - 20mg, Tagetes patula flower dry extract - 20mg, Aloe vera leaf dry extract - 20mg, Rehmannia glutinosa herb dry extract - 15mg	Silicone dioxide kovelos 35/05, Calcium stearate, Maltodextrin, Gelatin	Ambrella	Rusiya	28.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Oculus plus (kapsul № 20) adlı məhsul gözün görmə qabiliyyətini yaxşılaşdırmaq və göz yorğunluğunu aradan qaldırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Omaq Fish Forte	Yumşaq gel kapsullar	3 x 10	EPA - 180 mg, DHA - 120 mg, Other long chain fatty acids - 700 mg, Total fish oil - 1000 mg	Gelatin, Deionized water, Glycerol	Honor İlaç Sanayi ve Ticaret Limited Şirket	Türkiyə	01.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Omaq Fish Forte (kapsul, №30) adlı məhsul Yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Omega 3 Multi Baby	Şərbət	150 ml	Fish oil - 500 mg, Omega-3 - 160 mg, Vitamin C (Ascorbic acid) - 45 mg, Vitamin B3 (Niacin) - 12 mg, Vitamin B5 (Pantothenic acid) - 5 mg, Vitamin B1 (Thiamine) - 1 mg, Vitamin B9 (Folic acid) - 100 mcg, Manganese - 1 mg, Molybdenum - 25 mcg, Vitamin D3 (Cholecalciferol) - 10 mcg, Vitamin B12 (Cyanocobalamin) - 1 mcg, Vitamin B2 (Riboflavin) - 1.2 mg	Sugar, Glycerol, Orange flavor, Xanthan gum, Citric acid, Sodium saccharine, Sodium benzoate, Deionized water	Koç İlaç Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Omega 3 Multi Baby (şərbət, 150 ml) adlı məhsul omega-3 yağ turşuları, bəzi vitaminlər və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Omegor Vitality 1000	Kapsul	2x15	Fish oil concentrated - 1000 mg (Total Omega-3 - 900 mg, EPA - 535 mg, DHA - 268 mg), Vitamin E (d-α-tocopherol 1000 IU/g) - 10 mg	Halal Bovine gelatin, Vegetable glycerol	EuroCaps Ltd	Birləşmiş Krallıq	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Omegor Vitality 1000 (kapsul №30) adlı məhsul omega-3 yağ turşularının və E vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Omeqatop	Şərbət	150 ml	Omega - 3 - 1541 mg, EPA - 736 mg, DHA - 460 mg	Deionized water, Xanthan gum, Orange flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose, Citric acid	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	21.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Omeqatop (şərbət, 150 ml) adlı məhsul omega-3 tipli yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Ossolid	Tablet	3x10	Calcium (as Calcium carbonate) - 400 mg, Vitamin D3 (Cholecalciferol) - 10 mcg (400 IU), Vitamin K1 (Phytomenadione) - 50 mcg, Zinc (as Zinc oxide) - 7 mg, Magnesium (as Magnesium oxide) - 60 mg, L-lysine - 50 mg	Maltodextrin, Silicon dioxide, Polyvinylpyrrolidone K30, Magnesium stearate,	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	06.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ossolid (tablet, N30) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
OsteoCal-D	Tablet	3x10	Calcium citrate - 800 mg, Magnesium oxide - 150 mg, Cholecalciferol - 10 mcg, Zinc oxide - 5 mg, Vitamin K1 - 30 mcg	Tri Calcium Phosphate, Magnesium Salts	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	09.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən OsteoCal-D (tablet №30(3x10)) adlı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ovumia	toz	1	Myo-inositol - 1000 mg, D-chiro inositol - 25 mg, L-methylfolate - 200 mcg, Alpa lactalbumin - 38 mg,	Isomalt, Maltodextrin, Strawberry flavor	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	22.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ovumia (toz, şaşe №30) adlı məhsul inozit və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:"Təsiredici maddələr (tərkibə aid sənədə əsasən) və istifadə qaydası"bəndləri rəyə müvafiq olaraq qeyd edilsin
Panthenol	Sprey	58 q			Farmakom Ltd.	Ukrayna	26.09.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Panthenol 58 q sprej plastik flakonda №1, karton qutu qablaşmada" adlı məhsul günəş və termiki yanıqların, dermatozların, herpeslərin, çatlardan regenerasiya mərhələsində kompleks terapiyada köməkçi vasitə kimi istifadə olunur, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli
Pantobest	Şərbət	150 ml	Hopantenic acid - 100 mg, Riboflavin - 0.05 mg, Pyridoxine hydrochloride - 0.05 mg	Deionized water, Xanthan gum, Citric Acid, Raspberry Flavor, Potassium Sorbate, Sodium Benzoate, Sucralose	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	06.09.2022	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pantobest (şərbət, 150 ml) adlı məhsul mərkəzi sinir sistemini sakitləşdirmək üçün tövsiyə olunan preparat, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibinə daxil olan qopanten turşusu mərkəzi sinir sistemində güclü farmakoloji təsir (antidepressant, nootropik, antikonvulsant) göstərir və BFMQƏ-lərin tərkibində istifadəsi yolverilməzdir.
PasiValeM 5-HTP	Tablet	1	Passiflora (Passiflora incarnata) herb extract - 300 mg, Magnesium oxide (eqv to 100 mg magnesium) - 167 mg, Valerian (Valeriana officinalis) root extract - 120 mg, 5-hidroksitriptofan (5-HTP) from seeds Griffonia simplicifolia - 100 mg, Melissa (Melissa axillaris) herb extract - 80 mg	microcrystalline cellulose, polyvinylpyrrolidone, corn starch, magnesium salts of fatty acids(E 470 b)	Reform Pharma İlaç Kimya Gıda Kozmetik Tic. San. A.Ş.	Türkiyə	07.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən PasiValeM 5-HTP (tablet, № 30) (Seriya nömrəsi: 2204190, istehsal tarixi: 01.01.2022, son istifadə tarixi: 01.01.2024) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə qidani bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Peksan	Şərbət	150 ml	Omega-3 (EPA - 135 mg, DHA - 90 mg) - 750 mg, Vitamin E - 1.5 mg, Vitamin A - 0.6 mg, Vitamin D3 - 400 IU, Ascorbic acid - 50 mg, Vitamin B6 - 2 mg, Zinc gluconate (Zinc - 2 mg) - 13.94 mg	Orange flavor, Sodium benzoate, Potassium sorbate, Xanthan gum, Glycerin, Tween 80, Sucralose, Deionized water, Beta carotene	Aktif Pharma İlaç Medikal San Tic A.Ş.nin A.R.-dakı filialı	Azərbaycan	13.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Peksan (şərbət, 150 ml) adlı məhsul omega-3 yağ turşularının, bəzi vitaminlərin və sink mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pirocal	Tablet	3x10	Calcium citrate - 800 mg, Vitamin D3 - 5 mcg, Vitamin K1 - 30 mcg, Zinc sulfate - 5 mg, Magnesium sulfate heptahydrate - 150 mg	Maltodextrin, Tricalcium phosphate, Magnesium stearate	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	26.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pirocal (tablet, № 30) adlı məhsul D və K vitaminlərinin, kalsium, maqnezium, sinkin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Plenux	Tablet	3 x 10	Folic acid - 500 mcg, Biotin - 150 mcg, Copper gluconate - 1000 mcg, Iodine (Sodium Iodate) - 140 mcg, Iron sulfate - 17 mg, Calcium carbonate - 100 mg, Magnesium sulfate - 150 mg, Selenium (as Sodium selenite) - 30 mcg, Natural mixed carotenoids - 2 mg, Vitamin B1 (Thiamine mononitrate) - 3 mg, Vitamin B2 (Riboflavin 5 phosphate sodium) - 2 mg, Vitamin B3 (Nicotinamide) - 20 mg, Vitamin B5 (Calcium D-pantothenate) - 6 mg, Vitamin B6 (Pyridoxine hydrochloride) - 6 mg, Vitamin B12 (Cyanocobalamin) - 6 mcg, Vitamin C (Ascorbic acid) - 70 mg, Vitamin D3	Sorbitol, Starch, Polyvinyl pyrrolidone, Polyviol, Talc, Polyethylene glycol, Magnesium stearate, Silicon dioxide	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	15.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Plenux (tablet, №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Polenpal	Tablet	3x10	Cucurbita pepo seed dry extract - 250 mg, Serenoa repens fruit extract (Saw palmetto) - 200 mg, Pollen - 100 mg, L-arginine - 100 mg, Vitamin E (as DL-alpha tocopherol) - 40 mg, Zinc (as Zinc sulphate - 69.25 mg) - 25 mg, Selenium (as Sodium selenite 109.17 mg) - 50 mcg, Lycopene - 10 mg, Urtica dioica leaf dry extract - 200 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.2 mg, Vitamin D3 (as Cholecalciferol) - 6.26 mcg	Maltodextrin, Magnesium stearate, Polyvinylpyrrolidone K30, Silicon dioxide	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	19.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Polenpal (tablet N30) adlı məhsul kişi reproduktiv orqanlarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Polide	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Vitamin D3 (Cholecalciferol) – 50 000 IU	Olive oil	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirketi	Türkiyə	05.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Polide (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Polmegold	Şərbət	150 ml	Fish oil - 600 mg (including: Total Omega 3 oil fats - 420 mg; EPA (Eicosapentaenoic acid) -108 mg; DHA (Docosahexaenoic acid) - 72 mg), Biotin (as D-Biotin) - 50 mcg, Vitamin A (Retinol) - 0.12 mg (400 IU), Zinc (as Zinc gluconate) - 4 mg, Folic Acid (as Calcium L-methylfolate) - 50 mcg, Vitamin D3 (Cholecalciferol) - 5 mcg	Distilled water, Glycerin (E 422), Sucralose (E 955), Orange flavor, Potassium Sorbate	Bereket İlaç və Kozmetik A. Ş.	Türkiyə	02.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Polmegold (şərbət, 150 ml) adlı məhsul omega 3 kompleksinə daxil olan ali yağ turşuların, Vitamin A, D, B9, biotin vitaminlərin və sink mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Poversept (Bal & Limon)	sorma tablet	2x12	Lemon oil (Citrus Lemon) Whole fruit - 2.5mg, Menthol - 3.76mg, Honey - 12.52 mg	Sugar, Maltose Syrup, Citric Acid, Lemon flavor, Gum Arabic, Riboflavin	Aktif Farma Kimya Tic. Ltd. Şti	Türkiyə	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Poversept (Bal & Limon) (sorma tablet №24) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Poversept (Mentol & Eukalipt)	sorma tablet	2x12	Eucalyptus Oil (Eucalyptus sp. leaf) - 3.4mg, Peppermint Oil (Mentha longifolia herb) - 3.34mg, Menthol - 7.75mg	Sugar, Maltose Syrup, Citric Acid, Gum Arabic, Bright blue	Aktif Farma Kimya Tic. Ltd. Şti	Türkiyə	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Poversept (Mentol & Eukalipt) (sorma tablet №24) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Probiovit	Daxilə qəbul üçün damcı	10 ml			Apipharma d.o.o	Xorvatiya	29.09.2022	Xitam verilən müraciətlər	Modern-Farm MMC şirkətinin № 34 və 48 sayılı, müvafiq olaraq, 09.06.2022; 30.08.2022-ci il tarixli məktublarına cavab olaraq bildiririk ki, Xorvatiyanın "Apipharma d.o.o" şirkəti tərəfindən istehsal olan Probiovit (daxilə qəbul üçün damcı, 10 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasının təyini ilə bağlı ixtisaslaşdırılmış ekspertiza zamanı aşkar olunmuşdur ki, məhsul körpələrə ilk gündən tövsiyə olunmuş halda, onun tərkibində digər maddələrlə yanaşı probiotiklər və zirə yağı da mövcuddur. Bir daha Sizə bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın 3.3.6. bəndinə əsasən BFMQƏ uşaq və hamilə qadınların istifadəsi üçün tövsiyə edildikdə, müvafiq tədqiqatların protokolları təqdim olunmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən 10-cu bəndinə əsasən aptek şüyüdü(razyana), aptek çobanyastığı əsasında hazırlanmış məhsullar istisna olmaqla, digər dərman bitkiləri əsasında hazırlanan qidaya BFMQƏ 3 yaşa qədər uşaqlar üçün istifadə edilmir. □ Yuxarıda deyilənlərlə bağlı ərizəyə müvafiq sorğu məktubunun göndərilməsinə baxmayaraq, həmin məktuba cavab olaraq uşaq koliklərində istifadə olunan 2 başqa məhsulun təhlükəsizliyi ilə bağlı elmi araşdırmaların nəticələrini əks etdirən 2 elmi əqabə təqdim olunmuşdur. Göstərilənləri nəzərə alaraq bildiririk ki, Probiovit (daxilə qəbul üçün damcı, 10 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir və həmin məhsulun təhlükəsizliyi əlbəndaş üçün onun Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pro-LOR (sorma pastil, № 24) adlı məhsul yuxarı tənəffüs orqanlarının fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □
Pro-LOR	Sorma Pastil	2x12	Honey - 216.96 mg, Echinacea sp. leaves oil - 28.80 mg, Lemon flavor - 28.60 mg, Echinacea sp. leaves extract - 17.28 mg, Propolis extract - 9.60 mg, Menthol flavor - 5.12 mg, Orange flavor - 3.84 mg, Citrus lemon fruit oil - 3.20 mg	Sugar, Gum arabic, Maltose, Citric acid, Curcumin	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	27.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Promin (kapsul № 30) adlı məhsul Prostat vəzinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Promin	Kapsul	1	Saw palmetto (Serenoa repens) fruit dry extract - 200 mg, Pygeum Africanum bark extract - 100 mg, Beta-sitosterol - 90 mg, Zinc gluconate - 30 mg, Sodium selenite - 0.044 mg	Silicon dioxide, Magnesium stearate, Maltodextrine, Gelatine, Red iron oxide	Universe Pharma İlaç San. ve Tic. Ltd. Şti	Türkiyə	27.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pronoftal (Kapsul N30) adlı məhsul gözün görmə qabiliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Tərkib rəyə uyğun olaraq (tərkibə aid sənədə əsasən) qeyd olunsun.
Pronoftal	Kapsul	3x10	Hesperidin-60 mg, L-lysine (as L-lysine hydrochloride)-125 mg, Vitis vinifera seed dry extract (eq. to 18 mg proanthocyanidins) - 54 mg, Vitamin C (L-ascorbic acid) - 40 mg, Vitamin B2 (as Riboflavin) - 0.165 mg, Zinc (as Zinc gluconate) - 5 mg, Selenium (as Sodium selenite) - 0.1 mg	Microcrystalline cellulose, Hydroxypropyl methyl cellulose, Magnesium stearate, Silicon dioxide	Bereket İlaç Kozmetik A.Ş.	Türkiyə	23.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən PROSAFE(kapsul, № 30) adlı məhsul prostat vəzinin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Prosafə	Kapsul	№ 1, içərisində kapsul № 30	Calamus(Acorus calamus) root dry extract-200 mg, Celery(Apium graveolens) seed dry extract-200 mg, Saw palmetto(Serenoa repens) fruit dry extract- 300 mg	Magnesium salts of fatty acids, Silicon dioxide, Bovine gelatine	APHARMA Sağlq Ürünleri A.Ş.	Türkiyə	28.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prosilin (kapsul № 20) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Prosilin	Kapsul	2x10	Inulin - 100 mg, Bifidobacterium longum, Lactobacillus acidophilus, Streptococcus thermophiles, Lactobacillus paracasei, Lactobacillus rhamnosus - total amount of live cells not less than 2.5 milliards n.c.u (CFU)	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	Koç İlaç Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. San. Tic. Ltd. Şti	Türkiyə	28.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pro-LOR (sorma pastil, № 24) adlı məhsul yuxarı tənəffüs orqanlarının fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Prossimol Gold	Kapsul	2x15	Pancreatin - 300 mg (Lipase 10000 PH.EUR.U., Amylase 8000 PH.EUR.U., Protease 666 PH.EUR.U.), Simecicone - 50 mg	Natural Gelatin, Cornstarch	İlaçsan Medikal Sanayi ve Dış Ticaret Limited Şirketi	Türkiyə	28.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prossimol Gold (kapsul, №30) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Prosto-Tep-S	Kapsul	3x10	Saw palmetto fruit dry extract - 100 mg, Pygeum africanum bark dry extract - 50 mg, Urtica dioica root dry extract - 40 mg, Hydroxycitric acid - 50 mg, Vitamin E - 18 mg, Zinc sulphate - 10 mg, Sodium selenite - 55 mcg	Cornstarch, Natural gelatin	Alisa İlaç Gıda Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	19.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prosto-Tep-S (kapsul № 30) adlı məhsul kişi reproduktiv orqanlarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pulmolife	Şərbət	150 ml	N-acetylcysteine - 200 mg, Zinc (as Zinc gluconate) - 10 mg, Grindelia robusta herb liquid extract - 125 mg, Thymus vulgaris herb liquid extract - 83 mg, Hedera helix leaf liquid extract - 21 mg, Drosera rotundifolia herb liquid dry extract - 42 mg	Deionized water, Xanthan gum, Citric acid, Rasperry flavor, Sucralose, Potassium sorbate, Sodium benzoate	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	30.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pulmolife (şərbət, 150 ml) adlı məhsul bəlgəm ifrazını asanlaşdırmaq və tənəffüs sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: "İstifadə qaydası və doza" bəndi rəyə uyğun olaraq göstərilsin.
Pure Whey Isolate 95 Chocolate Flavour	toz	1800 q	whey protein isolate (from milk) – 34.13 g, vitamin C (as L-ascorbic acid) – 4.2 mg, Vitamin E (as dl-alpha-tocopheryl acetate) – 0.63 mg, Niacin (as nicotinamide) - 0.8 mg, Biotin (as D-biotin) - 2.6 mcg, Vitamin A (retinyl acetate) – 42 mcg, Pantothenic acid (as calcium D-pantothenate) – 0.3 mg, Vitamin B6 (as pyridoxine hydrochloride) – 0.07 mg, Vitamin D (as cholecalciferol) - 0.26 mcg, Folic acid (as pteroylmethylglutamic acid) – 11 mcg, Vitamin B1 (as thiamin	Flavourings, Citric acid, Malic acid, Sodium carboxy methyl cellulose, Gum arabic, Xanthan gum, Soy lecithin, E 150c, Acesulfame K, Sucralose, Salt	Olimp Laboratories Sp. z.o.o	Polşa	16.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pure Whey Isolate 95 Chocolate Flavour (paket, toz 1800 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Qibomed	Şərbət	120 ml	Cynara Scolymus Leaf Dry Extract - 200 mg, Silybum marianum Liquid Extract - 150 mg, Helichrysum Arenarium Flower Dry Extract - 50 mg, Vitamin E - 7.5 mg, Alpha Lipoic Acid - 30 mg	Polysorbate 80, Sodium Benzoate, Potassium Sorbate, Sodium hydroxide, Sodium Saccharin, Xanthan gum, Glycerine, Deionized Water	Tocura İlaç Sanayi ve Ticaret A.Ş.	Türkiyə	27.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Qibomed (şərbət, 120 ml) adlı məhsul qaraciyər və öd yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Yaş həddi rəyə uyğun olaraq göstərilsin.
Qoldomed	Kapsul	3x10	Omega - 3-6-9 (Omega - 3 - 8.8-8.1 g/100 g, Omega - 6 - 38.6 - 35,5 g/100g, Omega - 9 - 41.1 - 37.8 g/100 g) - 1000 mg	Gelatina, Glycerolum, Sorbitol, Methylparaben (Nipagin), Aqua purificata	OOOPTF Farmakom	Ukrayna	01.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Qoldomed (kapsul, № 30) adlı məhsul yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Qrippsan	toz	1	Dry garlic extract- 150(144,0) mg; Vitamin C(L-Ascorbic acid)- 87,0(80,0)mg; Zinc citrate-35,0 mg(Zinc- 10,0 mg).	Malic acid, Maltodextrin, Sorbitol, Black tea extract, Beetroot juice powder concentrate, Silicon dioxide, Steviol glycosides, Sucralose, Flavors(Flavourings), Rasperry juice powder	Polski Lek Sp. z o.o.	Polşa	16.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən QRİPPSAN(toz, səşə, 5 g № 14)) adlı məhsul immun sisteminin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Radibest	məhlul	100 ml	Artichoke (Cynara scolymus) leaf extract - 100 mg, Plum (Prunus domestica) fruit extract - 200 mg, Rhubarb (Rheum palmatum) root extract - 20 mg, Sandy Everlasting (Helichrysum arenarium (L.) flower extract - 80 mg	Deionized water, Potassium sorbate, Sodium benzoate, Orange flavor, Glycerin, Sucralose, Xanthan gum	Aktif Pharma İlaç Medikal San Tic A.Ş.nin A.R.-dakı filialı	Azərbaycan	23.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Radibest (məhlul 100 ml) adlı məhsul həzm prosesini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: buraxılış forması rəyə uyğun tərtib olunsun.
Real Mass Chocolate Milkshake	toz	5.44 kq	Maltodextrin - 148030 mg, Highly Branched Cyclic Dextrin (as in Glycofuse™) – 25000 mg, Whey protein concentrate – 65450 mg, Whey protein hydrolysate – 580 mg, Whey protein isolate – 580 mg, Micellar casein – 625 mg, Milk protein isolate – 625 mg, Non creamer blend (Sunflower oil and/or Soybean oil, Corn syrup solids, Sodium caseinate, Mono&Diglycerides, Sodium citrate, Silicon dioxide, Soy lecithin) - 8000 mg, Fructose – 8000 mg, Amino acid complex (L-glycine, Creatine Monohydrate, BCAA (L-soleucine, L-leucine, L-valine)) – 2500 mg, Natural and Artificial chocolate milk shake cream flavor – 4000 mg,	ayrıca göstərilməmişdir	Gaspari Nutrition	ABŞ	23.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Real Mass Chocolate Milkshake (toz, plastik konteyner 5.44 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Rectus	daxilə qəbul üçün məhlul	200 ml	GABA (Gamma amino butyric acid) - 200 mg, Glutamic acid - 50 mg, Ginkgo biloba leaf extract - 40 mg, L-carnitine - 25 mg, L-arginine - 25 mg, Glycine - 25 mg, Magnesium sulphate (elemental Magnesium - 50.49 mg) - 250 mg, Choline bitartrate - 10 mg, Vitamin B1 (as Thaimine mononitrate) - 1.1 mg, Vitamin B2 (Riboflavin) - 1.4 mg, Vitamin B3 (Niacinamide) - 4 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 3 mg, Vitamin B9 (Folic acid) - 200 mcg, Vitamin B12 (Cyanocobalamine) - 2.5 mcg	Deionized water, Sugar, Banana aroma, Potassium sorbate, Sodium benzoate, Xanthan gum	CosmoActive İlaç A.Ş.	Türkiyə	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Rectus (Daxilə qəbul üçün məhlul 200 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin
Referans Plus	Tablet	3 x 10	Serenoa repens fruit extract - 300 mg, Lycopene - 500 mcg, Urtica dioica root dry extract - 62.5 mg, Arctostaphylos uva-ursi leaf dry extract - 12.5 mg, Cucurbita pepo L. seed dry extract - 300 mg, Zinc sulphate - 10.3 mg, Epilobium parviflorum herb extract - 5 mg	Maltodextrin, Cornstarch, PVP K30, Magnesium stearate, Silicon dioxide	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	08.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Referans Plus (tablet № 30) adlı məhsul kişi reproduktiv orqanlarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil
Releva fast	Tablet	2x10	Senna (Cassia Senna L) dry hydroalcoholic extract (maltodextrin derived from corn max 30%) with 20% hydroxyanthracene glycosides calculated as senosides B - 100 mg, Aloe (Aloe Vera L) dried aqueous extract (maltodextrin derived from corn max 30%) with 10% hydroxyanthracene derivates calculated as barbaloin - 30 mg Magnesium citrate tribasic anhydrous - 20 mg	Isomalt (Galen IQ 721), Co-processed maize starch, Orange flavor, Magnesium stearate, Sodium saccharin	Polisano Pharmaceuticals S.A.,	Rumıniya	13.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Releva fast (tablet №20) adlı məhsul bağırsağ peristaltikasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Renicon	Şərbət	300 ml	Cranberry (vacinium macrocarpon) fruits juice concentrate powder (Content about 14 mg of proanthocyanidins) - 500 mg, Equisetum arvense fresh herbs substance liquid extract (1:9) - 500 mg, Betulae (Betula pendula folium) dry extract (3:1) - 280 mg, Arctostaphylos uva-ursi leaf liquid extract (1:1) - 170 mg, Extractum Orthosiphon stamineus leaf dry extract (8:1) - 170 mg, Rosmarinus officinalis leaf liquid extract (1:1) - 170 mg, Cynodon dactylon herbs powder decoct - 170 mg, Melissa officinalis leaf liquid extract (1:1) - 170 mg	Glucose, Sucralose, Glycerol, Guar gum, Citric acid monohydrate, Sodium citrate, Polysorbate-80, Strawberry flavor, Purified water	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən RENİCON (şərbət, 300 ml) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Restoksin	Şərbət	10 ml	Ginkgo biloba leaf dry extract - 80 mg, L-carnitine - 250 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 5 mg, Vitamin B12 (Cyanocobalamin) - 9 mcg, GABA (Gamma aminobutyric acid) - 100 mg	Deionized water, Xanthan gum, Citric acid, Rasperry flavor, Sucralose, Potassium sorbate, Sodium benzoate	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	01.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Restoksin (şərbət 10 ml x 10) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Restomel Forte	Kapsul	3x10	Melatonin - 1 mg, Magnesium citrate (eq to 9.69 mg elemental Magnesium) - 60 mg, Pyridoxine HCL (eq to 3.8 mg Vitamin B6) - 4.65 mg, Inositol (Vitamin B8) - 45.9 mg, Passiflora incarnata herb extract - 70.5 mg, Valeriana officinalis root extract - 100 mg, Melissa officinalis leaf extract - 70.5 mg	Silicon dioxide, Magnesium stearate, Dicalcium phosphate DC, Gelatin	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinə əsasən Restomel Forte (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Riacor	Tablet	1	Salix alba bark extract - 200 mg, Magnesium hydroxide - 200 mg	Amaranth seeds powder, Oligofructose	Saşera-Med MMC	Rusiya	02.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Riacor (tablet № 90) adlı məhsul ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə qaydaları və doza rəyə uyğun olaraq göstərilir.
Rimason	Tablet	2x15	Melatonin - 1 mg, Passiflora incarnata flower extract - 85.15 mg, L-tryptophan - 150 mg, Vitamin B8 (Inositol) - 35.05 mg, Melissa officinalis leaf extract - 60.56 mg □	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Silicon dioxide, Magnesium stearate	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	22.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Rimason (tablet, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Rinakol	məhlul	10 ml	Lactobacillus reuteri LR92 (DSM 26866) - 5x1010 viable cells	Sunflower oil, Silicon dioxide	İlaçsan Medikal Sanayi ve Dış Ticaret Limited Şirketi	Türkiyə	16.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Rinakol (məhlul 10 ml) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Rinalipon	Kapsul	3x10	Alpha lipoic acid - 300 mg, Glutathione - 125 mg, Ademethionine - 125 mg	Gelatin, Corn starch	İlaçsan Medikal Sanayi ve Dış Ticaret Limited Şirketi	Türkiyə	12.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Rinalipon (kapsul № 30) adlı məhsul maddələr mübadiləsinə yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Tərəfimizdən verilmiş əvvəlki rəydə ekspertizanın nəticəsində düzəliş edildiyi üçün rəy nömrəsi və tarixi saxlanılmaqla dəyişdirilir.
Rinaxrom	Kapsul	3x10	Alpha lipoic acid - 300 mg, Chromium (as Chromium picolinate) - 200 mcg, Cinnamon (Cinnamomum zeylanicum) bark powder - 150 mg	Gelatin, Corn starch	İlaçsan Medikal Sanayi ve Dış Ticaret Limited Şirketi	Türkiyə	12.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Rinaxrom (kapsul № 30) adlı məhsul maddələr mübadiləsinə yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Tərəfimizdən verilmiş əvvəlki rəydə "təsiredici maddələr" bəndində düzəliş edildiyi üçün rəy nömrəsi və tarixi saxlanılmaqla dəyişdirilir.
Rinocross	Burun spreyi	20 ml			DMG Italia SRL	İtaliya	20.09.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Rinocross burun üçün sprej, 20 ml-lik plastik flakon №1, karton qutu qablaşmada" adlı məhsul müxtəlif burunun selikli qişasını nəmləndirmək üçün istifadə olunur, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli
Rinoflu Kids	Şərbət	150 ml	Althea officinalis root extract - 100 mg, Thymus vulgaris herb extract - 50 mg, Tilia cordata dried flowers powder – 50 mg, Malva sylvestris dried flowers powder – 50 mg, Beta glucan- 10 mg, Vitamin C (as Ascorbic acid)– 15 mg, Selenium (as Sodium selenite) – 9.6 mcg	Sucralose, Glycerol, Citric acid, Xanthan gum, Deionized water	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirketi	Türkiyə	15.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Rinoflu Kids (şərbət 150 ml) adlı məhsul yuxarı tənəffüs sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: 1.İstifadə sahəsi rəyə uyğun göstərilsin □ 2. İstifadə üzrə təlimatın "xüsusiyyətlər" bəndində göstərilmiş farmakoloji təsirlər aradan qaldırılsın.
Ritmo-son premium	Daxilə qəbul üçün məhlul	30 ml	Matricariae recutitae florum extractum siccum- 3,2 mg; Melissa officinalis folii extractum siccum- 2,0 mg; Melatonin- 1 mg	Fructosum,Glycerolum,Saporem,Acidum citricum, Kalii sorbas, Aqua purificati	Verteks MMC	Ukrayna	27.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ritmo-Son Premium (daxilə qəbul üçün məhlul, 30 ml) adlı məhsul yuxunu yaxşılaşdırmaq məqsədi ilə qidani bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Salukeya Soya Isoflavones	Kapsul	1	Evening primrose oil 10% GLA - 500 mg (50 mg GLA), Soya (Glycine max L.)(40% Isoflavones) - 87.5 mg (35 mg isoflavones), Natural Vitamin E (D-alpha tocopherol acetate) 67 % - 2.5 mg	Gelatin, Glycerin, Glycerol monostearate, Brown iron oxide	HC CLOVER	İspaniya	07.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Salukeya Soya Isoflavones (kapsul, № 50)(Seriya:U0467, istehsal tarixi:01.03.2022, son istifadə tarixi:01.03.2025) adlı məhsul qadınlarda hormonal balans tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Salz 5%	oftalmoloji damcı	0.5 ml		inyeksiya üçün su □	Penta Arzneimittel S.A.	Almaniya	08.09.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Salz 5% göz damcısı, məhlul, 0,5 ml-lik plastik flakon №10, karton qutu qablaşmada" adlı məhsul gözdə quruluq, qızartı olduqda və gözün gündəlik gigiyenası üçün istifadə olunur, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli
Samerin	Tablet	3x8	S-Adenosyl-L-Methionine Disulfate p-Toluensulfonate(SAMe),of which SAMe ion 200 mg - 400 mg, Silybum marianum Gaert., fruit dry extract (80% Silymarin),of which Silymarin 140 mg - 175 mg , Inositol - 100 mg	Microcrystalline cellulose(cellulose gel), Mannitol, Fatty acids, Magnesium oxide, Hydroxypropyl cellulose, Silicon dioxide, Magnesium salts of fatty acids, Talc, Ethyl cellulose, Polyvinylpyrrolidone, Iron oxide, Glycerol, Carnauba wax, E 133	Truffini&Regge Farmaceutici S.R.L	İtaliya	06.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SAMERİN (tablet № 24) (Seriya nömrəsi: 0122A , istehsal tarixi: 01.02.2022, son istifadə tarixi: 01.02.2024) adlı məhsul qara ciyərin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Santragrip	toz	1	Echinacea purpurea herb dry extract - 100 mg, Salix fragilis bark dry extract - 100 mg, Menthol - 20 mg, Vitamin C (Ascorbic acid) - 180 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.36 mg	Maltodextrin, Lemon flavour, Silicon dioxide, Sucralose	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	09.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Santragrip (toz, şüşədə №12) adlı məhsul tənəffüs orqanlarının fəaliyyətini yaxşılaşdırmaq və immun sistemini gücləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Schizandra Advanced / Şizandra Edvans	Tablet	1	Ascorbic acid (97%) - 47.42 mg(vit C- 40 mg), DL-alpha tocopheryl acetate (50%) - 44 mg(Vit E-19,97 mg),Selenium yeast (1000 mcg/g) - 17.85 mg(Selenium 17,5 mcq), Beta carotene (20%) vegetarian - 1.667 mg(beta carotene 0,25 mg; Vit E -0,03 mg);Pyridoxine hydrochloride USP-0,600 mg(vitamin B6-0,42 mg).	Starch corn modified partially pregelatinized , Silicon dioxide sipernat 50S, Glycerine USP (99%), Calcium sulfate dehydrate, Hydroxypropylmethylcellulose, Stearic acid fine powder, Magnesium stearate FCC, Schisandra powdered extract 4:1 İP, Microcrystalline cellulose 101(K,H)	Manhattan Drug Company, Inc.	ABŞ	14.09.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Schizandra Advanced / Şizandra Edvans (tablet, № 60) adlı məhsul (Seriya nömrəsi: 3621685B15, istehsal tarixi: 30.08.2021, son istifadə tarixi: 30.08.2023) çəkini tənzimləmək məqsədi ilə qıdanı bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərisinə görə dərman vasitəsi deyil.
Secrezim	Şərbət	200 ml	Mix of enzymes: (Bromelain – 25 mg, Papain – 20 mg, Protease – 5 mg, Amylase – 10 mg) - 60 mg, Matricaria chamomilla flower dry extract - 100 mg, Foeniculum vulgare fruit dry extract - 85 mg	fructose, water, potassium sorbate, flavouring, citric acid, sugar syrup	Fito Lab MMC	Azərbaycan	27.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Secrezimx (şərbət, 200 ml) adlı məhsul həzm prosesini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sectalon Gel-B Cross	inyeksiya üçün gel	3 ml			Semikal Teknoloji San. və TİC. LTD. ŞTİ.	Türkiyə	06.09.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Sectalon Gel-B Cross oynaqdaxili inyeksiya üçün gel 2.5% 3 ml əvvəlcədən doldurulmuş şprisdə, №1, karton qutu qablaşmada" adlı məhsul Diz artrozunda ağrıların müalicəsi üçün istifadə olunur, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli
Sedablis	Kapsul	2x15	Valeriana officinalis root extract - 100 mg, Melissa officinalis leaf extract - 100 mg	Natural gelatin, Corn starch	Delta Labs MMC	Azərbaycan	06.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedablis (kapsul №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sedacrest	Kapsul	2x15	Passiflora incarnata herb extract - 100 mg, Crataegus laevigata leaf extract - 100 mg, Melissa officinalis leaf extract - 100 mg, Hypericum perforatum herb extract - 100 mg, Magnesium lactate - 200 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 5 mg	Natural gelatin, Cornstarch	Delta Labs MMC	Azərbaycan	06.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinə əsasən Sedacrest (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Seltik	Kapsul	2x15	DL-Alpha Tocopherol Acetate (equiv to 100 IU Vitamin E) - 100 mg, Zinc Sulfate Monohydrate (equiv to 12 mg elemental Zinc) - 32.97 mg, Retinyl Acetate (equiv to 1 mg/3300 IU Vitamin A) - 3.33 mg, Sodium Selenite (equiv to 55 mcg elemental Selenium) - 0,121 mg	Sunflower Oil, Gelatine, Deionized Water, Glycerin, Beeswax, Iron Oxide	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd.	Türkiyə	14.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Seltik (Kapsul, № 30) adlı məhsul E və A vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Semical Dermal Filler Fine	inyeksiya üçün gel	1 ml			Semikal Teknoloji San. və TİC. LTD. ŞTİ.	Türkiyə	06.09.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Semical Dermal Filler Fine inyeksiya üçün gel 1 ml əvvəlcədən doldurulmuş şprisdə, №1, karton qutu qablaşmada" adlı məhsul üz dərisinin korreksiyası üçün istifadə olunur, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli
Semical Dermal Filler Meso	inyeksiya üçün gel	3 ml			Semikal Teknoloji San. və TİC. LTD. ŞTİ.	Türkiyə	06.09.2022	Müsbət	Semical Dermal Filler Meso inyeksiya üçün gel 3 ml əvvəlcədən doldurulmuş şprisdə, №1, karton qutu qablaşmada" adlı məhsul üz dərisinin korreksiyası üçün istifadə olunur, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli
Semical Dermal Filler Plus	inyeksiya üçün gel	1 ml			Semikal Teknoloji San. və TİC. LTD. ŞTİ.	Türkiyə	06.09.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Semical Dermal Filler Plus inyeksiya üçün gel 1 ml əvvəlcədən doldurulmuş şprisdə, №1, karton qutu qablaşmada" adlı məhsul üz dərisinin korreksiyası üçün istifadə olunur, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli
Semical Dermal Filler Ultra	inyeksiya üçün gel	1 ml			Semikal Teknoloji San. və TİC. LTD. ŞTİ.	Türkiyə	06.09.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Semical Dermal Filler Ultra inyeksiya üçün gel 1 ml əvvəlcədən doldurulmuş şprisdə, №1, karton qutu qablaşmada" adlı məhsul üz dərisinin korreksiyası üçün istifadə olunur, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi	
SeraMel	Şərbət	120 ml			Alisa İlaç Gıda Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	23.09.2022	Xitam verilən müraciətlər	"Azerbaijan Medical Group MMC" şirkəti tərəfindən göndərilən 17.08.2022-ci il tarixli MG-008/22 nömrəli məktubuna cavab olaraq bildiririk ki, Türkiyə "Alisa İlaç Gıda Kozmetik San. Tic. Ltd. Şti" şirkətinin istehsalı olan SeraMel (Şərbət 120 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənəlməyə məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ pH: 9.404 (5.0 - 9.0) (0.02714674*) -- UYĞUN DEYİL□ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.□	
Seraton	Şərbət	350 q		Carob molases - 350 g	Yoxdur	Aktiv Pharma İlaç Medikal San. Tic. A.Ş.nin A.R.-dakı filialı	Azərbaycan	12.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Seraton(şərbət, 350 q) adlı məhsul immun sisteminin fəaliyyətini yaxşılaşdırmaq kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: yaş həddi rəyə uyğun olaraq göstərilin.
Seriton Forte	Şərbət	300 ml	Cranberry (Vaccinium macrocarpon) fruits juice concentrate powder (Content about 14 mg of proanthocyanidins) - 500 mg, Equisetum arvense fresh herbs substance liquid extract (1:9) - 500 mg, Betulae (Betula pendula) folium dry extract (3:1) - 280 mg, Arctostaphylos uva-ursi leaf liquid extract (1:1) - 170 mg, Extractium ortosiphon stamineus leaf dry extract (8:1) - 170 mg, Rosmarinus officinalis leaf liquid extract (1:1) - 170 mg, Cynodon dactylon herb powder extract - 170 mg, Melissa officinalis leaf liquid extract (1:1) - 170 mg	Glucose, Sucralose, Glycerol, Guar gum, Citric acid monohydrate, Sodium citrate, Polysorbate-80, Strawberry flavor, Purified water	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	27.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Seriton Forte (şərbət, 300 ml) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.	
Siberian Super Natural Sport Glucosamine and Chondroitin	Tablet	1		Glucosamine hydrochloride (Glucosamine - 667.2 mg) - 800 mg, Chondroitin sulfate (Chondroitin - 182 mg) - 200 mg	Microcrystalline cellulose, Lactose, Magnesium stearate, Nutrafluent™ tablet containing	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	16.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Siberian Super Natural Sport Glucosamine and Chondroitin (tablet, №120) (Seriya:33, istehsal tarixi:17.06.2022, son istifadə tarixi:17.06.2024) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Silentlife	Şərbət	150 ml		Passiflora incarnata herb dry extract - 70 mg, Magnesium (as Magnesium citrate - 136.98 mg) - 20 mg, Melissa officinalis leaf dry extract - 42 mg, Chamomilla recutita flower dry extract - 42 mg, Eschscholzia californica herb dry extract - 27 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Sucralose, Potassium sorbate, Sodium benzoate	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	31.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Silentlife (şərbət, 150 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Silverol	Daxilə qəbul üçün məhlul-damcı	10 ml		Vitamin D3 (Cholecalciferol) - 50 000 IU (1250 mcg), Vitamin E (as D-alpha tocopheryl acetate) - 2 mcg	Olive oil, Rosa canina fruit extract	Farmakom PTF MMC	Ukrayna	06.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Silverol (daxilə qəbul üçün məhlul-damcı, 10 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□
Sinikal D3	Kapsul	3x10		Calcium Lactate - 1300mg, Cholecalciferol - 400 İU, Magnesium Hydroxide - 150mg, Menaquinone - 70mcg	Cornstarch, Natural Gelatin	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	21.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sinikal D3 (Kapsul, N30) adlı məhsul K və D vitaminlərinin, kalsium mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sinimaq B6	Kapsul	3x10		Magnesium oxide-300 mg, Glycine-120 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride)-6 mg, Melissa officinalis leaf dry extract - 100 mg,	Corn starch, Natural gelatin	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	14.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sinimaq B6 (Kapsul N30) adlı məhsul MSS-in fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilərkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Sitikals	Şərbət	10 ml	Gamma amino butyric acid - 150 mg, Cytidin 5 - monophosphate - 150 mg, Uridine 5-monophosphate - 150 mg, Citicoline - 800 mg, Glycine - 100 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 5 mg, Vitamin B6 (Pyridoxine hydrochloride) - 6 mg.	Deionized Water , Citric Acid, Potassium Sorbate, Sodium Benzoate, Raspberry Flavor, Xanthan Gum, Sucralose.	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	19.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sitikals (şərbət, 10 ml № 10) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sodasid® Antacid	məhlul	250 ml	Sodium alginate -100mg, Sodium bicarbonate - 213mg, Calcium carbonate - 325mg	Deionized Water - 9332mg, Sodium Sachharin - 10mg, Propyl hydroxybenzoate - 10mg, Mentha Aroma - 10mg	CosmoActive İlaç A.Ş.	Türkiyə	07.09.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sodasid® Antacid (məhlul, 250ml) adlı məhsul mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün istifadəsi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □
Sonarex	Kapsul	1	Magnesium lactate - 250 mg, Passiflora incarnate herb dry extract - 100 mg, Melissa officinalis leaf dry extract - 75 mg, Valeriana officinalis root dry extract - 50 mg, Humulus lupulus flower dry extract - 50 mg, Vitamin B6 (as Pyridoxine HCL) - 3 mg, Iodine (as Potassium İodide) - 0.03 mg	Natural gelatin, Corn starch	İlaçsan Medikal Sanayi ve Dış Ticaret Limited Şirketi	Türkiyə	12.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sonarex (kapsul №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sonefro-T	Tablet	6x10	Lespedeza capitata herb dry extract - 100 mg; Zea mays silk dry extract - 200 mg; Vaccinium oxycoccus fruit dry extract - 200 mg; İllicium verum seed dry extract - 0,1 mg; Magnesium citrate - 30 mg; Echinacea purpurea herb dry extract - 100 mg; Ortosiphon stamineus leaf dry extract- 200 mg.	Maltodextrin, Silicon dioxide, PVP K30, Magnesium citrate	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	12.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sonefro-T (tablet, №60) adlı məhsul sidik-ıfrazat sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin
Soyamastin	Kapsul	6x10	Vitex agnus castus L.fruit powder - 200 mg, Soybean isoflavones - 100 mg, Passiflora incarnata herb dry extract - 70 mg	Cornstarch, Natural gelatin	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	06.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Soyamastin (kapsul, № 60) adlı məhsul qadınların sağlamlığını qorumaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin.
Stark	Şərbət	200 ml	Koyai Jeily-17 mg, Calcium carbonate-26 mg, vitamin C (as L-ascorbic acid)-45 mg, Iron (as Iron sulphate 6.97 mg)-2.3 mg, Vitamin D3 (Cholecalciferol)-400 IU, Magnesium (as Magnesium citrate 383.56 mg)-56 mg, Vitamin E (as DL-alpha tocopherol acetate)-6 mg, Zinc (as Zinc sulphate 6.1 mg)-2.2 mg, Vitamin B1 (as Thiamine hydrochloride)-0.7 mg, Vitamin B2 (as Riboflavin)-1 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride)-1.4 mg, Vitamin B3 (Niacinamide)-	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavour, Sucralose, Potassium sorbate, Sodium benzoate	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Stark (şərbət 200 ml) adlı məhsul immun sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə qaydası rəyə müvafiq göstərilir.
Stekavit	Kapsul	4x15	Citicoline – 500 mg GABA – 150 mg	Corn starch, Gelatin	Delta Labs MMC	Azərbaycan	09.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Stekavit (kapsul №60) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Strepsilor limon dadlı	sorma tablet	2 x 12	Honey - 216.96 mg, Echinacea sp. leaves oil - 28.80 mg, Lemon flavor - 23.68 mg, Echinacea sp. leaves extract - 17.28 mg, Propolis extract - 9.6 mg, Menthol flavor - 5.12 mg, Orange flavor - 3.84 mg, Citrus lemon fruit oil - 3.20 mg	Sugar, Gum arabic, Maltose, Citric acid, Curcumin	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirketi	Türkiyə	21.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Strepsilor limon dadlı (sorma tablet, № 24) adlı məhsul yuxarı tənəffüs orqanlarının fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Strepsilor nanə dadlı	sorma tablet	2x12	Eucalyptus sp. leaves extract - 43.52 mg, Menthol flavor - 31.36 mg, Eucalyptus sp. leaves oil - 24.96 mg, Natural mint flavor - 14.72 mg, Salvia officinalis leaves oil - 2.56 mg, Mentha longifolia herb oil - 2.56 mg □	Sugar, Gum arabic, Maltose, Citric acid, Brilliant blue	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirketi	Türkiyə	21.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Strepsilor nanə dadlı (sorma tablet, № 24) adlı məhsul yuxarı tənəffüs orqanlarının fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Substant	Tablet	1	Glucosamine sulfate - 500 mg, Chondroitine sulfate - 400 mg, Methylsulfonylmethane - 375 mg	Magnesium stearate, Microcrystalline cellulose, Sorbitol, Talc	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	15.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Substant (tablet № 30) adlı məhsul sümük və qığırdaq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Sun Life D3	məhlul	15 ml	Vitamin D3 (Cholecalciferol) - 50000İU	Olive Oil to 15ml	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	07.09.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sun Life D3 (daxilə qəbul üçün məhlul, 15ml) adlı məhsul D3 –vitamininin əlavə mənbəyi kimi istifadəsi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: Məhsulun istifadə üzrə təlimatında "Əks göstərişlər" bəndi rəyə uyğun olaraq dəyişdirilsin.
Supintro	inyeksiya üçün gel	2 ml	Natrium Hialuronat - 40 mq/2ml, L- Prolin – 30 mq / 2 ml, Qlisin – 40 mq / 2 ml, N-Asetilqlükozamin – 60 mq / 2 ml		ERC Biyoteknoloji San. ve Dış Tic. A.Ş.	Türkiyə	13.09.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Supintro" inyeksiya üçün gel 2 ml əvvəlcədən doldurulmuş şprisdə, №1, karton qutu qablaşmada" adlı məhsul Osteoartrit kimi oynaq xəstəliklərinin simptomlarının müalicəsində istifadə olunur, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli
Supramen	Kapsul	12x10	L-carnitine (as L-carnitine tartrate) – 125 mg, N-acetyl L-carnitine (as acetyl L-carnitine HCl) – 62.5 mg, Vitamin E (as DL alpha-tocopheryl acetate) – 25 mg, Coenzyme Q10 – 25 mg, Selenium (as Sodium selenite) – 22.5 mcg, Zinc (as Zinc citrate dihydrate) – 3.75 mg, Copper (as Copper gluconate) – 0.5 mg, L-glutathione – 12.5 mg, Lycopene (tomato fruit extract standardized to 6% lycopene) – 1 mg, Folic acid (as Pteroylmonoglutamic acid) – 50 mcg, Extrafolate (50% of the calcium L-methylfolate active form) – 50 mcg, L-arginine (L-arginine base) – 50 mg, Vitamin D (Cholecalciferol) 100.000 IU/20 – 600 IU / 20 kapsul (40 mg)	Magnesium salts of fatty acids, Microcrystalline cellulose, Hydroxypropylmethylcellulose	Establo Pharma Sp.Z.o.o	Polşa	08.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Supramen (kapsul, N120)(Seriya:S00206, istehsal tarixi:01.06.2022, son istifadə tarixi:01.06.2024) adlı məhsul kişilərdə reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Systane Hydration Preservative-Free	oftalmoloji lubrikant damcı	10 ml			Alcon Laboratories, Inc,	ABŞ	05.10.2022	Müsbət	"Systane Hydration Preservative-Free" adlı vasitə tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli
Systane Ultra Preservative-Free	oftalmoloji lubrikant damcı	10 ml			Alcon Laboratories, Inc,	ABŞ	05.09.2022	Müsbət	Systane Ultra Preservative-Free" adlı vasitə "Systane Hydration Preservative-Free" adlı vasitə tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli
Tears Naturale II Med	oftalmoloji lubrikant damcı	15 ml			Alcon Laboratories, Inc,	ABŞ	01.09.2022	Mənfi	Ekspertizaya təqdim olunmuş "Tears Naturale II Med" adlı vasitə öz tərkibi və istifadə göstərişlərinə əsasən və eyni zamanda beynəlxalq qeydiyyatına görə dərman vasitəsidir (OTC). Bundan əlavə təqdim edilən sənədlərdə uyğunsuzluq qeyd edilmişdir (qablaşma eskizi nümunə ilə uyğunsuzdur). □ Əli-zadə Telli
Tempus Vitamin D3	Daxilə qəbul üçün məhlul-damcı	20 ml	Vitamin D3 - 2500 mcg (Cholecalciferol (100.000 IU))	Macrogol Glyceryl Ricinoleate, Sucrolose, Benzyl Alcohol, Sodium Hydrogen Phosphate Dodecahydrate, Citric Acid Monohydrate, Banana Flavour, Tartrazine food coloring, Potassium Sorbate, Purified water	Tocura İlaç Sanayi ve Ticaret A.Ş.	Türkiyə	08.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tempus Vitamin D3 (Daxilə qəbul üçün məhlul-damcı, 20 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə qaydası və əks göstərişlər bəndi rəyə uyğun qeyd edilsin. □
Temzo plastr	plastr	1			Wuhan Huawei Tec. Co.LTD.	Çin Xalq Respublikası	09.09.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Temzo plastr" adlı məhsul sızanaqəleyhinə vasitə kimi istifadə olunur, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ Əli-zadə Telli
Tenat	Daxilə qəbul üçün məhlul	30 ml	Cholecalciferol (Vitamin D3) - 50000 IU	Sodium benzoate, Potassium sorbate, Deionized water	Zeyus Gıda Takviyeleri Karışım Ürünleri	Türkiyə	13.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tenat (daxilə qəbul üçün məhlul - damcı, 30 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tenderix	Tablet	1	Boswellia serrata resin extract - 20 mg, Chondroitine sulphate - 380 mg, Glucosamine hydrochloride - 500 mg	Magnesium stearate, Sorbitol	Honor İlaç Sanayi ve Ticaret Ltd. Şti.	Türkiyə	21.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tenderix (tablet № 30) adlı məhsul "dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tokofer	Kapsul	1	Vitamin E (as DL-alpha tocopheryl acetate) - 150 mg (326 IU)	Sunflower oil, Beef gelatine capsule (Beef gelatine, Glycerine-E 422, Aqua)	Botafarma Sağlık Ürünleri Tic. ve San. Ltd.Şti	Türkiyə	02.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tokofer (kapsul №30) adlı məhsul E vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tonikart	Daxilə qəbul üçün məhlul	10 ml	L-Carnitine - 500 mg, Coenzyme Q10 - 30 mg	Deionized water, Potassium sorbate, Sodium benzoate, Glycerine, Sucralose, Orange flavour, Beta carotene	Aktif Pharma İlaç Medikal San. Tic. A.Ş.nin A.R.-daki filialı	Azərbaycan	23.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tonikart (daxilə qəbul üçün məhlul, 10 ml №10) adlı məhsul metabolik proseslərin yaxşılaşdırılması məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilərkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Trianorm®	Kapsul	2x15	L-Tyrosine - 200 mg, Vitamin E (as DL-alpha tocopheryl acetate) - 10 mg, Selenium (as Sodium selenate) - 100 mcg , Iodine (as Potassium iodate) - 100 mcg, Vitamin D3 (as Cholecalciferol 2.5mcg) - 100IU	Maltodextrin, Magnesium stearate, Silicon dioxide	Smart Pharma Sağlq Ürünleri San. ve Tic. Ltd. Şti	Türkiyə	26.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Trianorm® (kapsul №30) adlı məhsul L-tirozin, vitamin və mikroelementlərlə zəngin, qalxanabənzer vəzinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tusivit	Şərbət	150 ml	L-carnitine HCl - 150 mg, vitamin C (Ascorbic acid) - 25 mg, Vitamin B3 (Niacinamide) - 7 mg, Vitamin E (as D-alpha tocopheryl acetate) - 5 mg, Vitamin A (as Retinyl palmitate) - 0.45 mg, Magnesium gluconate - 2 mg, Vitamin B5 (as D-Calcium pantothenate) - 2 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Zinc gluconate- 3 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 0.75 mg, Vitamin B2 (Riboflavin) - 0.5 mg, Vitamin B9 (Folic acid) - 0.15 mg, Vitamin D3	Deionized water, Glycerin, Sorbitol, Xanthan gum, Citric acid, Sodium benzoate, Strawberry flavour, Potassium sorbate	Universe Pharma İlaç San. ve Tic. Ltd. Şti	Türkiyə	06.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tusivit (şərbət, 150 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Udin10	Kapsul	1	Dry wood powder of Aquilaria agallocha - 150 mg	Corn starch, capsula shell:gelatin, glycerine, water	Herba Flora MMC	Azərbaycan	26.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Udin10 (kapsul, № 100) adlı məhsul orqanizmdə gedən mühüm metabolik prosesləri gücləndirmək məqsədi ilə qidanı bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ufron	Şərbət	150 ml	Aloe vera (Aloe barbadensis) leaf dry extract - 100 mg, Horsetail (Equisetum arvense) herb dry extract - 200 mg, Cranberry (Vaccinium macrocarpon) fruit extract - 200 mg, Apple (Pyrus malus L.) fruit extract - 300 mg	Deionized water, Potassium sorbate, Sodium benzoate, Glycerin, Apple flavor, Xanthan gum, Sucralose	Aktiv Pharma İlaç Medikal San Tic A.Ş.nin A.R.-dakı filialı	Azərbaycan	19.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ufron (şərbət, 150 ml) adlı məhsul sidik-ıfrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Urasfat	Kapsul	1	Cranberry (Vaccinium oxycoccos) fruit dry extract - 200 mg, Phaseolus vulgaris seed dry extract - 60 mg, Petroselinum crispum root dry extract - 50 mg, Trisodium citrate - 30 mg, Potassium citrate - 30 mg, Chamomilla recutita flower dry extract - 20 mg, Arctostaphylos uva-ursi leaves dry extract - 30 mg	Maltodextrin, Starch, Bovine gelatin	Ulutan İlaç Kimya Sanayi ve Dış Tic. Ltd. Şti	Türkiyə	22.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Urasfat (kapsul № 30) adlı məhsul sidik-ıfrazat orqanlarının fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
UraTex	toz	1	D-mannose - 500 mg, Arctostaphylos uva-ursi leaf dry extract -200 mg, Vaccinium oxycoccos fruit dry extract - 250 mg	Maltodextrin, Citric acid, Sodium bicarbonate, Orange flavour	İlaçsan Medikal Sanayi ve Dış Ticaret Limited Şirketi	Türkiyə	23.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən UraTex (toz, №30 saşe) adlı məhsul sidik-ıfrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə üzrə təlimatda məhsulun 10-14 gündən artıq istifadə olunmaması haqqında tövsiyə xarakterli məlumat təqdim olunsun. Belə ki, əks hallarda məhsulun tərkibində olan "Arctostaphylos uva-ursi" adlı bitki ADA (EMA)-nın məlumatına əsasən böyrəklərdə qıcıqlanmaya səbəb ola bilər.
Urill Sashet	toz	10	Cranberry fruit dry extract- 250 mg.	Dextrose anhydrous, Citric acid anhydrous, Dry orange flavor, Sodium saccharin, Orange color, Neutame	Focus & Rulz Healthcare (PVT.) LTD	Pakistan	29.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Urill Sashet (toz, saşe № 10) adlı məhsul sidik-ıfrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:1)Azərbaycan dilində istifadə üzrə təlimat təqdim olunmamışdır; □ 2) Saxlama şəraitində temperatur rejimi rəyə uyğun olaraq göstərilsin.
Uro Lab	Şərbət	30 ml	Lespedeza capitata herb dry extract - 200 mg; Cynodon dactylon rhizoma decoction powder - 170 mg; Equisetum arvense herb dry extract - 100 mg; Vaccinium macrocarpon fruit dry extract - 100 mg; Zea mays silk dry extract - 100 mg; Polygonum aviculare herb dry extract - 100 mg; Rubia tinctorum root dry extract - 100 mg; Betula pendula leaf dry extract - 80 mg; Rosa canina fruit dry extract - 60 mg; Pimpinella saxifraga herb dry extract - 50 mg; Mentha piperita leaf essential oil - 6 mg; Potassium citrate - 5 mg; Sodium citrate - 5 mg	Sugar syrup, Sodium benzoate, Potassium sorbate, Orange juice concentrated, Citric acid, Purified water	Fito Lab MMC	Azərbaycan	22.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Uro Lab (şərbət, №10x30 ml) adlı məhsul sidik-ıfrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Utionin U	Kapsul	2x15	Vitamin U (S-methylmethionine) - 200 mg	Gelatin, Corn starch	İlaçsan Medikal Sanayi ve Dış Ticaret Limited Şirketi	Türkiyə	28.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Utionin U (kapsul №30) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
VeNatura Kids Mikroinkapsulyasiya Olunmuş Dəmir və C Vitamini	Daxilə qəbul üçün məhlul	20 ml	Sodium L-ascorbate (Vitamin C - 50 mg) - 56.2 mg, Microencapsulated Iron (Ferric saccharate - 16.3625 mg, Calcium alginate (E 404) - 4.8875 mg (Iron - 8.5 mg)) - 21.25 mg	Deionized water, Glycerol (E 422), Hydroxypropylmethyl cellulose (E 464), Sodium citrates (E 331), Stevia (rebaudiana) leaf	Vefa İlaç San. ve Tic. A.Ş	Türkiyə	28.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Kids Mikroinkapsulyasiya Olunmuş Dəmir və C Vitamini (Daxilə qəbul üçün məhlul, 20 ml) adlı məhsul Dəmir və C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Ventosa	toz	1	Saccharomyces boulardii – 7.5 mlrd CFU, Inulin – 500 mg, Glucomannan – 80 mg	Maltodextrin, Sucrose, Flavour, Silicon Dioxide	FMC S.r.l	İtaliya	13.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ventosa (toz, şaqədə № 10) adlı məhsul həzm sisteminin sağlamlığı və maddələr mübadiləsi üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Məhsulun istifadə üzrə təlimatında "İstifadə qaydaları və doza" bəndi rəyə uyğun olaraq dəyişdirilsin.
Vertex plus	Tablet	1	Glucosamine Sulphate – 500 mg, Chondroitin Sulphate – 400 mg, MSM (Methylsulfonylmethane) – 375 mg	Microcrystalline cellulose, Magnesium stearate, Sodium croscarmellose, Crospovidone, Talc, Zein, Calcium carboxymethylcellulose, Iron oxide red (E172)	Koç İlaç Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. San. Tic. Ltd. Şti	Türkiyə	21.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vertex plus (tablet № 30) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: "İstifadə qaydası və əks göstərişlər" bəndləri rəyə müvafiq olaraq qeyd edilsin.
Vevita	Kapsul	2x15	Omega 3 powder - 300 mg, Folic acid - 300 mcg, Vitamin B1 (Thiamine) - 1.1 mg, Vitamin B2 (Riboflavin) - 1.4 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2 mg, Vitamin B12 (as Cyanocobalmin) - 9 mcg, Vitamin E (as DL-alpha tocopheryl acetate) - 40 mg, Vitamin C (Ascorbic acid) - 100 mg, Biotin - 75 mcg, Lutein - 10 mg, Selenium (as Sodium selenite) - 81 mcg, Zinc (as Zinc oxide) - 15 mg, Potassium	Corn starch, Gelatin	Delta Labs MMC	Azərbaycan	01.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vevita (kapsul №30) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Viacena	Kapsul	3x10	Cytidine-5-monophosphate disodium salt – 100 mg, Uridine-5-monophosphate disodium salt – 100 mg, B 12 (Cyanocobalamin) - 2.5 mcg	Natural gelatin, Corn Starch	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Viacena (kapsul №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Virdolex	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	L-Leucine - 1.88 mg, L-Lysine HCl - 1.85 mg, L-Arginine HCl (equiv to 0.75 mg Arginine) - 0.91 mg, L-Methionine - 0.66 mg, L-Phenylalanine - 0.56 mg, L-Glutamic Acid - 0.49 mg, L-Glutamine - 0.55 mg, L-Threonine - 0.63 mg, L-Tryptophan - 0.57 mg, L-Valine - 0.65 mg, L-Isoleucine - 0.59 mg, L-Alanine - 0.62 mg, L-Histidine - 0.52 mg, L-Serine - 0.54 mg, L-Proline - 0.52 mg, Sodium Ascorbate (equiv to 60.5 mg Vitamin C) - 68.05 mg, Thiamine HCl - 1.1 mg, Riboflavin - 1.4 mg, Pyridoxine HCl - 2 mg, Cyanocobalamin - 9 mcg, Vitamin E - 10 mg, Vitamin B3 - 18 mg, Vitamin B5 - 6 mg, Vitamin A acetate 500000 IU/g (of which Vitamin A - 800 mcg) - 5,33 mg, Vitamin B6 - 2 mg, Vitamin D - 5 mcg, Vitamin B2 - 1,6 mg, Vitamin B1 - 1,4 mg, Vitamin K1 - 20 mcg, Folic acid - 200 mcg, Biotin - 150 mcg, Vitamin B12 - 1 mcg, Ferrous fumarate (of which Iron - 14 mg) - 42,5 mg, Chromium chloride std. 1% (of which Chromium - 100 mcg) - 30 mg, Zinc oxide (of which Zinc - 12,5 mg) - 15,5 mg, Manganese sulphate (of which Manganese - 1,1 mg) - 3,1 mg, Sodium selenite (of which Selenium - 23 mcg) - 50 mcg, Dibasic calcium phosphate (of which Calcium - 200 mg, of which Phosphorus - 143 mg) - 622 mg, Magnesium hydroxide (of which Magnesium - 120 mg) - 324 mg, Cupric	Sugar, Sucralose, Orange Flavor, Sodium Benzoate, Potassium Sorbate, Deionized Water	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	21.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Virdolex (Daxilə qəbul üçün məhlul-damcı 30 ml) adlı məhsul vitamin və amin turşuların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vita Balance	Tablet	3x10	Vitamin E - 10 mg, Vitamin B3 - 18 mg, Vitamin B5 - 6 mg, Vitamin A acetate 500000 IU/g (of which Vitamin A - 800 mcg) - 5,33 mg, Vitamin B6 - 2 mg, Vitamin D - 5 mcg, Vitamin B2 - 1,6 mg, Vitamin B1 - 1,4 mg, Vitamin K1 - 20 mcg, Folic acid - 200 mcg, Biotin - 150 mcg, Vitamin B12 - 1 mcg, Ferrous fumarate (of which Iron - 14 mg) - 42,5 mg, Chromium chloride std. 1% (of which Chromium - 100 mcg) - 30 mg, Zinc oxide (of which Zinc - 12,5 mg) - 15,5 mg, Manganese sulphate (of which Manganese - 1,1 mg) - 3,1 mg, Sodium selenite (of which Selenium - 23 mcg) - 50 mcg, Dibasic calcium phosphate (of which Calcium - 200 mg, of which Phosphorus - 143 mg) - 622 mg, Magnesium hydroxide (of which Magnesium - 120 mg) - 324 mg, Cupric	Microcrystalline cellulose E460, Hydroxypropyl cellulose E463, Silica E551, Vegetable magnesium stearate E572, Cross-linked sodium carboxy methylcellulose E468 □	Gricar Chemical S.R.L.	İtaliya	19.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vita Balance (tablet, № 30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Vita Shams	Şərbət	200 ml			Verteks MMC	Ukrayna	23.09.2022	Xitam verilən müraciətlər	<p>"Bazis Farma MMC" şirkəti tərəfindən göndərilən 28.07.2022-ci il tarixli 006 VŞ nömrəli məktubuna cavab olaraq bildiririk ki, Ukrayna "Verteks MMC" şirkətinin istehsalı olan Vita Shams (Şərbət 200 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □</p> <p>pH: 3.344 (4.0 -- 7.0) (0.02714674*) – NS-ə əsasən UYGUN DEYİLDİR□</p> <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.□</p>
Vitaferak	Daxilə qəbul üçün məhlul	120 ml			Tocura İlaç Sənaye və Ticarət A.Ş.	Türkiyə	23.09.2022	Xitam verilən müraciətlər	<p>"STERLIST PHARMA MMC" şirkəti tərəfindən göndərilən 08.08.2022-ci il tarixli 0304/22 nömrəli məktubuna cavab olaraq bildiririk ki, Türkiyə "Tocura İlaç Sənaye və Ticarət A.Ş." şirkətinin istehsalı olan Vitaferak (Daxilə qəbul üçün məhlul 120 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □</p> <p>pH: 5.45 (3.627 -- 4.433) Uyğun deyil (0.02714674*)□</p> <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.□</p>
Vitanor Junior	Şərbət	150 ml	Omega 3 fatty acids - 300 mg, EPA - 200 mg, DHA - 50 mg, L-ascorbic acid - 35 mg, Alpha tocopherol acetate - 20 mg, Zinc citrate - 5 mg, Ferrous gluconate - 3 mg, Lutein - 3 mg, Thiamin hydrochloride - 1 mg, Riboflavin - 1 mg, Cyanocobalamin - 4 mcg, Retinol acetate - 1000 IU, Cholecalciferol - 400 IU	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Sucralose, Potassium sorbate, Sodium benzoate	Aspar İlaç, Kozmetik Gıda Sənaye A.Ş.	Türkiyə	02.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitanor Junior (şərbət, 150 ml) adlı məhsul omega 3 yağ turşularının və bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vitanorma tonus	Kapsul	1	Musser shell powder (Calcium - 70 mg) - 200 mg, Fucus vesiculosus thallus (Iodine - 10 mcg) - 100 mg, Eleutherococcus senticosus root extract (Eleutherosides - 0.3 mg) - 50 mg, Vitamin Premix (Vitamin A - 250 mcg, Vitamin B12 - 0.7 mcg, Vitamin C - 20 mg, Vitamin B1 - 0.32 mg, Vitamin B2 - 0.36 mg, Vitamin B6 - 0.42 mg, Niacine - 3.5 mg, Folic acid - 0.06 mg, Vitamin E - 1.8 mg, Vitamin D3 - 0.5 mcg) - 50 mg, Camelia sinensis leaf extract (Catechins - 6 mg, Caffein - 3 mg) - 40 mg, Camelia sinensis leaf - 40	Starch, Calcium stearate, Lactose, Gelatin	Litoral Universitet İnnovasiya Şirkəti	Rusiya	26.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitanorma tonus (kapsul, №60) adlı məhsul fiziki və zehni fəallığı yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vitohelp	Tablet	3x10	Omega-3 fatty acids - 250 mg, DHA - 100 mg, vitamin B1 (as Thiamin hydrochloride) - 1.5 mg, Vitamin B2 (as Riboflavin sodium phosphate) - 1.5 mg, Vitamin B3 (as Niacinamide) - 1.6 mg, Vitamin B5 (as Calcium pantothenate) - 6 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1.8 mg, Vitamin B7 (Biotin) - 150 mcg, Vitamin B9 (Folic acid) - 0.25 mg, Vitamin B12 (Cyanocobalamin) - 4 mcg, Vitamin C (Ascorbic acid) - 80 mg, Vitamin D3 (Cholecalciferol) - 400 IU, Zinc	Microcrystalline cellulose, Cornstarch, PVP, Magnesium stearate, Silicon dioxide	Alisa İlaç Gıda Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	19.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitohelp (tablet, № 30) adlı məhsul omega-3 yağ turşuları, bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
VitOrvin Plus	Kapsul		Yumşaq kapsul: Omega-3 fatty acid - 750 mg (EPA (eicosapentaenoic acid) - 250 mg, DHA (docosahexaenoic acid) - 320 mg); Bərk kapsul: Folic acid - 400mcg, Vitamin C (L-ascorbic acid) - 100mcg, İodine (as Potassium iodide) - 200mcg (267.2mcg), Selenium (as Sodium selenite) - 50mcg (111.2 mcg), Zinc (as Zinc Sulfate) - 5mg (12.5 mg)	Yumşaq kapsul: Glycerin, Gelatin; Bərk kapsul: Magnesium stearate, Microcrystalline cellulose, Kaolin, Calcium carbonate. E170, Gelatin	Yeni Pharma Tibbi Malzeme İlaç San. İç ve Diş. Tic. Ltd. Şti	Türkiyə	19.09.2022	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VitOrvin Plus (Kapsul, №60(bərk jelatin kapsul N30(2x15) və yumşaq jelatin kapsul N30(3x10)) adlı məhsul orqanizmin ümumi metabolizmi və fəallığını yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□</p> <p>Qeyd: "Qablaşdırma forması" hissəsində düzəliş edildiyi üçün rəy nömrəsi və rəy tarixi eyni saxlanılmaqla rəy dəyişdirilir.□</p>
Vivasil	Kapsul	3x10	Camellia sinensis leaf dry extract- 20 mg; Dioscorea nipponica rhizome dry extract-20 mg; Zingiber officinale rhizome dry extract- 10 mg; Glycyrrhiza glabra root dry extract-20 mg; Gnseng root dry extract-10 mg; Orchis masculo tuber dry extract-10 mg; Serenoa serrulata fruit dry extract-10 mg; Pausinystalia johimbe bark dry extract- 10 mg; Pantothematogen-20mg	Calcium stearate, Lactose,capsule shell: Gelatin.	Verteks MMC	Ukrayna	27.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vivasil (kapsul, № 30) adlı məhsul kişilərdə reproduktiv sistemin fəallığını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Vobomix	Kapsul	6x10	Pancreatin - 120 mg, Amylase - 50 mg, Trypsin - 60 mg, Chymotrypsin - 45 mg, Bromelain - 150 mg, Lipase - 34 mg, Papain - 90 mg, Rutin (as Rutin trihydrate)	Gelatin, Corn starch	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	23.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vobomix (kapsul, № 60) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Voladex	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	Matricariae recutitae florum extractum siccum- 3,2 mg; Melissa officinalis folii extractum siccum- 2,0 mg; Melatonin- 1 mg	Fructosum,Glycerolum,Saporem,Acidum citricum, Kalii sorbas, Aqua purificati	Verteks MMC	Ukrayna	21.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Voladex(daxilə qəbul üçün məhlul- damcı, 50 ml) adlı məhsul yuxunu yaxşılaşdırmaq məqsədi ilə qidani bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Womaxil	Tablet	3x10	Vitamin A (as a retinol acetate) – 2.5 mg, Vitamin B1 (as Thiamine hydrochloride) – 5 mg, Vitamin B2 (Riboflavin) – 2.5 mg, Vitamin B3 (as Nicotinamide) – 22.5 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 5 mg, Vitamin B12 (as Cyanocobalamin) – 9 mcg, Vitamin C (as L-ascorbic acid) – 75 mg, Vitamin D3 – 12.5 mcg, Vitamin E (as alfa tocoferol acetate)– 12.5 mg, Folic acid – 600 mcg, Magnesium (as Magnesium Oxide) – 25 mg, Zinc (as Zinc sulfate) – 10 mg, Iron (as Ferrous Fumarate) – 9 mg, Copper (as Copper Sulfate) – 750 mcg, Selenium (as Sodium Selenite) – 110 mcg, Chromium (as Chromium Picolinate) – 50 mcg, Potassium (as Potassium iodide) – 50 mcg, N-acetyl cysteine – 300 mg, Para-aminobenzoic acid (PABA) – 12.5 mg, L-arginine - 10 mg, Myo-Inositol – 190 mg, D-Chiro Inositol – 10 mg	Dibasic calcium phosphate, Maize starch, Microcrystalline cellulose, Crospovidone, Povidone, Magnesium stearate, Croscarmellose sodium, Colloidal silicon dioxide, Purified talc, Hydroxypropyl methylcellulose, Polyethylene glycol, Titanium dioxide, Quinoline yellow colour lake	West-Coast Pharmaceutical Works Ltd.	Hindistan	26.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Womaxil (tablet №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Nəzərinizə çatdırırıq ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmaında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir (https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!
X-Brain	Daxilə qəbul üçün məhlul	150 ml	Lecithin - 20 mg, Phospholipids - 20 mg (Phosphatidylcholine - 4 mg, Phosphatidylserine - 3 mg, Phosphatidylethanolamine - 4.5 mg), Bacopa monnieri leaf extract - 50 mg, Ginkgo biloba leaf extract - 100 mg, Coenzyme Q10 - 6 mg, Vitamin B6 - 5 mg □	Deionized water, Potassium sorbate, Sodium benzoate, Orange flavor, Glycerin, Sucralose, Xanthan gum	Aktif Pharma İlaç Medikal San Tic A.Ş.nin A.R.-daki filialı	Azərbaycan	20.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən X-Brain (daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: buraxılış forması rəyə uyğun tərtib olunsun.
Xondro Max	Tablet	3x10	Glucosamine Sulfate – 700 mg, Chondroitin Sulfate – 300 mg, Calcium Carbonate – 600 mg, Vitamin D3 (Cholecalciferol) - 300 IU	Amaranth seed powder, Oligofructose	Sağera-Med MMC	Rusiya	13.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Xondro Max (tablet № 30) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Xtend BCAA Knockout fruit punch	toz	1.32 kq	Vitamin B6 - 0.64 mg, Magnesium - 60 mg, Potassium - 180 mg, L-leucine - 3.5 g, L-Isoleucine - 1.75 g, L-valine- 1.75 g, L-glutamine - 2.5 g, L-citrulline - 550 mg	Acidity regulator (Malic acid, Citric acid), Flavourings, Trisodium citrate dehydrate, Magnesium salts of citric acid, Bulking agent (Polydextrose), Sodium chloride, Sweeteners (Sucralose, Steviol glycosides), Colours (Allura red AC, Beta carotene)	Nutrabolt	ABŞ	06.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Xtend BCAA Knockout fruit punch (toz, 1.32 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Xtend BCAA Knockout fruit punch	toz	441 q	Vitamin B6 - 0.64 mg, Magnesium - 60 mg, Potassium - 180 mg, L-leucine - 3.5 g, L-Isoleucine - 1.75 g, L-valine- 1.75 g, L-glutamine - 2.5 g, L-citrulline - 550 mg	Acidity regulator (Malic acid, Citric acid), Flavourings, Trisodium citrate dehydrate, Magnesium salts of citric acid, Bulking agent (Polydextrose), Sodium chloride, Sweeteners (Sucralose, Steviol glycosides), Colours (Allura red AC, Beta carotene)	Nutrabolt	ABŞ	06.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Xtend BCAA Knockout fruit punch (toz, 441 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□
Zazgin	Kapsul	3x10	Gamma-aminobutyric acid (GABA) - 150 mg, L-glycine - 100 mg, Ginkgo biloba leaf extract - 40.5 mg, Pyridoxine hydrochloride (eq.to Vitamin B6 - 3.72 mg) - 4.55 mg, Magnesium hydroxide (eq.to Magnesium - 63 mg) - 150 mg	Silicon dioxide, Magnesium stearate, Dicalcium phosphate, Gelaton	AD Medline Sağlq Ürünleri San. Tic. Ltd. Ştd.	Türkiyə	29.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zazgin (kapsul №30) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Zevitsel	Kapsul	2x15	Selenium (as Sodium selenite 245 mcg) - 110 mcg, Vitamin E (as Alfa-tocopherol acetate 20 mg) - 10 mg, Zinc (as Zinc sulfate 65 mg) - 15 mg	Lactose monohydrate, Calcium stearate, Capsule: jelatin, titanium dioxide, brilliant blue FCF, tartrazine □ □	Bioterra MMC	Belarus	22.09.2022	Müsbət	İrəqdim olunmuş sənədlər və hazır məhsulun numunəsinin ekspertizasının nəticəsinə əsasən Zevitsel (kapsul, №30) adlı məhsul Selen, Sink və E vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Nəzərinizə çatdırırıq ki, artıq 2021-ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir (https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir! □
Ziadimez	Kapsul	2x15	Pancreatin - 200 mg (8000 IU), Protease - 100 mg (4800 IU), Amylase - 100 mg (2800 IU), Lipase - 50 mg (200 IU), Pepsin - 50 mg (3500 IU)	Magnesium stearate, Microcrystalline cellulose, Calcium carbonate, Kaolin, Gelatin	Yeni Pharma Tibbi Malzeme İlaç San. İç ve Dış. Tic. Ltd. Şti	Türkiyə	29.09.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun numunəsinin ekspertizasının nəticəsinə əsasən Ziadimez (kapsul, №30) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
ZincoDE	Kapsul	2x15	Beta glucan - 180 mg, Zinc gluconate - 50 mg, Selenium (as Sodium selenite) - 110 mcg, Vitamin A (as Retinol acetate) - 770 IU, Vitamin C (Ascorbic acid) - 100 mg, Vitamin E (as D-alpha tocopherol acetate) - 60 mg, Vitamin D3 (Cholecalciferol) - 500 IU	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	05.09.2022	Müsbət	İrəqdim olunmuş sənədlər və hazır məhsulun numunəsinin ekspertizasının nəticəsinə əsasən ZincoDE (kapsul №30) adlı məhsul immün sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Zinkom-C	Şərbət	150 ml	Vitamin C - 100 mg, Zinc sulphate - 27.5 mg	Deionized water, Glycerine, Xanthan gum, Citric acid, Potassium sorbate, Orange flavor, Sucralose	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	27.09.2022	Müsbət	İrəqdim olunmuş sənədlər və hazır məhsulun numunəsinin ekspertizasının nəticəsinə əsasən Zinkobad (tablet №30) adlı məhsul C vitamini və sink mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.